



SƏNƏT TOPLUSU

1969-cu ildən çıxır

Baş redaktor:
PƏRVİN

Təsisçilər: ANAR, “Qobustan”ın yaradıcı heyəti və
Azərbaycan Yazıçılar Birliyi

Redaksiya heyəti:

Vaqif Əlixanlı, Zemfira Səfərova,

Aydın Talıbzadə, Ramiz Həsənoğlu,

Ziyadxan Əliyev, Arif Hüseynov,

Cəfər Qiyasi, Gülbəniz Goyüşqızı,

Gülnar Səma, Şəhla Aslan

Şəhadətnamə №347

Redaksiyanın ünvani: Bakı-370000, Xaqani küçəsi 53

Tiraj: 300

www.azyb.net

www/ayb.az

E-mail: qobustan.jurnali@mail.ru

*Bədii redaktor: AYXAN
Qrafik dizayner: İSGƏNDƏR*

Yaz sayımızda oxuyacaqlarınız

Təranə VAHİD

Odla təmas və ya
zərif qanadların ucuşu

Səh.4

Narıngül Nadir

Günel Anarqızının
ad gününə...

Səh.15

Kəmalə Səlim
Müslümqızı

Cənubi Azərbaycanın
xatunu...

Səh.21

Xumar PAŞAZADƏ

Günəş qadın -
Nurəngiz Gün

Səh.29

Nuranə SƏLİMLİ

Rəssam
qadınlarımız...

Səh.36

Xanım rəssamların
əsərləri

Səh.48

Aysel KƏRİM

Yoxluğunu
bilə-bilə...

Səh.60

Esmira NƏZƏRLİ

Azərbaycan Səhnəsinin
Çəhrayı Xanımı

Səh.66

Yaz sayımızda oxuyacaqlarınız

Yaz/2022

Aydan SALAHZADƏ
Teatrı düşünərkən...
yaxud mən teatrda
nə istəyirəm?!

Səh.71

PƏRVİN

Uçmaq üçün...

Səh.74

Humay QULİYEVA

Anam haqda dörd esse

Səh.76

Sevinc KƏRİMZADƏ

Mənim qibləm
mənim ruhumdur...

Səh.80

Aynur HİLALİ

Tarixdə Türk qadını

Səh.85

Söz gənclərdə

Səh.87

Zülfiiyə QƏNİYEVA

“Qurama”

Səh.94

Qapbaq rəsmi:

Günel Ravilova:
“Pişik qadın”.

Təranə VAHİD

Ovla təmas və ya zərif qanadların uçuşu



Yaz/2022

*“Dünya işıqlıq olsaydı,
sənət olmazdı”.*
Albert Kamyu

XX əsrin əvvəllərində Azərbaycan incəsənətində ilkə imza atan qadınların həyatını araşdırıram. Mənə elə gəlir ki, qadınla sənətin mahiyyəti eynidir. Hər ikisi ilahi koddan qaynaqlanır, hər ikisinin açar sözü eşq, simvolu oddur. Bəlkə də, əsrlər boyu qadını sənətdən uzaq saxlamaqla odu oddan qorumağa çalışıblar?!

Cəhalətin, adət-ənənələrin, qadağaların hökm sürdürü bir dövrdə dünyani işıqlandırmağa gələn qadınların da yolu oddan keçdi. Repressiya, sürgün, ölüm hökmü belə onların ruhundakı sənət işiğini məhv edə bilmədi. Zərif qanadlarıyla sənətə imza atan yeddi əfsanəvi qadının həyat hekayəsini birlikdə xatırlayaq...

QU NƏĞMƏSİ

Bir çiçəklə bahar olmaz, amma bir çiçək sənə baharı xatırlada bilər...

13 aprel 1912-ci il. Tağıyev teatrında “Ər və arvad” operettası gedir. Gənc qız elə həyəcanlıdır ki, ürək döyünlərini özü aydınca eşidir... Tamaşa bitən kimi o, ilk dəfə səhnəyə çıxıb, Rossininin “Sevilya bərbəri” operasından Rozinanın “Una voce poco fa” ariyasını ifa edəcək. Təhsilini davam etdirmək üçün başqa çıxış yolu yoxdur...

Avropasayağı geyimdə səhnəyə çıxanda qəzəb dolu baxışlar ona dikilir. Oxuyur, onun lirik-koloratur soprano (ən zil qadın səsi) səsi hər kəsi əfsunlayır, heyrəti heyranlıq əvəz edir...

Bu tarixdən 69 il sonra - 1981-ci ildə Xalq yazarı Anar ssenari müəllifi və rejissoru olduğu “Üzeyir ömrü” filmində gənc ifaçının yaşantlarını lento alacaq, yeni nəsillər Azərbaycanın ilk qadın klassik vokal (opera) ifaçısı, SSRİ Xalq artisti Şövkət Məmmədovanın ömür yolunun bir fraqmentini bu filmdən izləyəcəklər...

Bu əfsanəvi qadın 1897-ci il, aprelin 18-də Tiflisdə pinəçi ailəsində anadan olub. Kasib ailədə doğulsa da, bu evdə qəribə bir nəşə vardi. Atası Həsən açıqfikirli, dünyagörüşlü bir adam idi. Anası Xurşid xanım, dayısı, xalası, qardaşı müxtəlif müsiqi alətlərində çalıb-oxuyurdular. Görünür, müsiqi ona ırsən keçmişdi. “Müqəddəs Nina” məktəbinin müəlliməsi Yelena Nesterovna Kandelaki onun bu istedadını dəyərləndirərək dərsdən sonra evdə bu balaca qızçığaza fərdi müsiqi dərsləri keçərdi.

Sonralar Şövkət Musiqi Cəmiyyəti nəzdindəki məktəbdə Tamara İosifovna Stepanovanın fortepiano sinfində dərs alır. Tiflisə qastrola gələn İtaliya müğənnisi Aida Qonzaqanı dirləyən gənc qız ömürlük opera sənətinə bağlanır...

1910-cu ilin Novruz bayramında Tiflisin Artist-

lər Cəmiyyətində qrafinya Vorontsova-Daşkovanın təşkil etdiyi bayram konsertində Şövkət italyan, rus romanslarını, eləcə də Azərbaycan xalq mahnısını yüksək məharətlə oxuyur. O, böyük sənətin astanasında dayanmışdı. Bakıya da bu məqsədle gəlir. Onun gəlişi Tağıyev teatrının 30 illik yubileyinə təsadüf edirdi. Belə bir vaxtda Hacı Zeynalabdin Şövkətin İtaliyada oxumaq arzusunu bəyənir. Nə vaxta kimi qadın rollarını kişilər oynayacaqdı!?

1911-ci ildə Şövkət opera musiqisinin beşiyi olan İtaliyanın Milan şəhərində müsəlman məktəbinə daxil olsa da, bir ildən sonra ona ayrılan təqaüd kəsildiyi üçün təhsilini yarımcıq qoyub geri dönməli olur. Bəs səxavətli Hacı onun təqaüdünü niyə kəsir?! Ah bu dedi-qodu, ah bu yaman gözlər, ayaq altı qazanlar... Belələri bütün zamanlarda olub. Elə Tağıyevə də guya Şövkət xanımın Avropada hədsiz azad yaşaması haqqında dedi-qodular çatdırılmış...

1915-ci ildə gənc müğənni təhsilini Kiyev Konservatoriyasında davam etdirir, təhsil ocağının rektoru, tanınmış bəstəkar Reynold Qlierlə də burda tanış olur. Sonralar Qlier müğənninin dəvəti ilə Bakıya gələcək, “Şahsənəm” operasındaki Şahsənəm obrazını ona ithaf edəcəkdir...

Kiyevdə oxuduğu müddətdə müğənni Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

1921-ci ildə Azərbaycan Opera və Balet Teatrinin səhnəsində Şövkət xanım ilk dəfə Cüzeppé Verdinin “Traviata” operasında Volettanın partiyasını ifa edir. Bu rolu ona böyük uğur qazandırır. Sonralar Şövkət xanım Volettanın partiyasını özünün “Qu nəğməsi” adlandıracaq, bu füsunkar nəğmə böyük səhnələrə yol alacaqdı.

O, 1923-cü ildə Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr Məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaratır. Bakı Teatr Texnikumunun açılması da

Yaz/2022



Şövkət Məmmədova

onun təşəbbüsü ilə baş tutur.

Şövkət xanım sonralar Üzeyir bəy Hacıbəylinin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Konservatoriyasında (İndiki Bakı Musiqi Akademiyası) müəllim kimi fəaliyyətə başlayacaq, professor adını alacaq, "Vokal" kafedrasının müdürü, dekan kimi fəaliyyət göstərəcəkdi.

1938-ci ilin aprelində Moskva-da Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində Şövkət xanım M.Maqomayevin "Nərgiz" və R.Qlierin "Şahsənəm" operalarında Nərgiz və Şahsənəm partiyalarını ifa edir və elə həmin il SSRİ Xalq artisti fəxri adına layiq görülür. Xatırladaq ki, Şövkət Məmmədova göstərdiyi fəaliyyətlərinə görə iki dəfə "Lenin", iki dəfə "Qırımızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə mükafatlandırılır.

Opera səhnəsi çox ifalar eşitsə də, "Qu nəgməsi" daima xatırlana-çaq əfsanəyə çevrilir...

İŞIQ VƏ KÖLGƏ

Azərbaycanın ilk peşəkar qadın rəssamı Qeysər Kaşıyeva 1893-cü ilin yayında Tiflisdə hərbçi ailəsində dünyaya gəlib. Tiflisdəki Qızlar Pansionunda, sonra isə Qızlar Gimnaziyasında təhsil alan bu qızçığazın rəssamlığa həvəsi də elə o illərdə yaranacaqdı.

Qeysərin ilk əsərləri Oskar Šmerlinqin elinə keçir və o, Riçard



Qeysər Kaşıyeva

Karl Sommerdən xahiş edir ki, rəssamlığın sırlarını bu istedadlı qızı öyrətsin. Münhen Bədii Sənət Akademiyasının məzunu Oskar Şmerlinq illərlə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. Riçard Karl Sommer isə Tiflis İncəsənəti Təşviq Cəmiyyətinin təsisçilərindən biri idi. Qeyşər iki böyük müəllimin xeyir-duasıyla sənətə qədəm qoyur.

Qeyşərin yaradıcılığının ilk mərhələsi 1907-1915-ci illər sayılır. Onun akvarel, karandaş, tuş və ya kömürlə çəkdiyi “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Qoqlun portreti”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı”, “Göl sahili” əsərləri Tiflis sərgilərində böyük uğur qazanır.

Tiflisdəki Qadın Xeyriyyə Cəmiyyətinin tədbirlərindən birində Şirin bəy Kəsəmənlilə tanış olur. Şirin bəy Qazax bəylərindən Cəfər bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almışdı. Şirin bəyin Qeyşər xanımı sevgisi ailəsində birmənalı qarşılanması da, əsl əsilzadə xarakterinə malik olan gənc oğlan sevgisindən əl çəkmir. 1916-cı ildə ailə quran gənclərin qızları dünyaya gəlir. Amma xoşbəxtlikləri uzun çəkmir. Cəmi dörd ildən sonra Şirin bəy döyüş meydانında həlak olacaq, Qeyşər xanım qızını da götürüb Bakıya köçəcək, yaşamaq üçün tikiş tikəcək, dərs verəcək, “Şərq qadını” jurnalına illüstrasiyalar çəkəcəkdi...

1930-cu ildə Qeyşər xanım hərbi komissar vəzifəsində çalışan Zülfüqar Seyidbəyli ilə ailə qurur. Həmin nikahdan daha bir qızı dünyaya gəlir. 8 il birlidə xoşbəxt yaşasalar da, Zülfüqar Seyidbəylini 37-ci ildə “xalq düşmən” adı ilə gülələyirlər.

Sonralar “Xalq düşmənin arvadı” kimi onu həbs edib, evini əlindən alacaq, əsərlərini yandırıb, özünü də sürgünə göndərəcəkdilər.

O, həyatın hər üzünü görmüşdü: sevgi, ayrılıq, haqsızlıq... Amma yox, o, təslim olmayıacaq, sehrlə firçasıyla dünyani yenidən, daha parlaq rənglərlə boyamağa çalışacaqdı...

“QIZIL KOL”DAN BAŞLAYAN YOL

Müasir dünya kinematoqrafiyasında “qadın kinosu” deyilən bir ifadə var. Söhbət qadınların çəkdiyi filmlərdən gedir. Kişi rejissorlar buna uzun illər şübhə ilə yanaşalar da, qadın rejissor Jermen Dulakin çəkdiyi “İspan bayramı” (1920), “Gülümşəyən madam Böde” (1923) filmləri dünyani heyran etmişdi. Təbii ki, daha çox kişi rejissorları...

Heç kimin ağlına da gəlməzdi ki, bu tarixdən cəmi on il sonra Azərbaycanın ilk qadın kinorejissor Qəmər Salamzadə “Qızıl kol” (1930) bədii filmində rejissor köməkçisi kimi ilk addımını atacaq, milli kinomuzda yeni naxışlar salınacaq...

Qəmər Salamzadə 1908-ci il, mayın 5-də görkəmli mullanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsərin ailəsində dünyaya göz açmışdı.

1912-ci ildə Əliqulu Qəmküsər ailəsini də götürüb Tiflisə köçür. O vaxt ağlına da gətirməzdi ki, cəmi yeddi ildən sonra - 1919-cu il martın 14-də elə bu şəhərdə 39 yaşında qaragürühçular tərəfindən qətlə yetiriləcək, yeganə qızı Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində böyüyəcək.

Bu faciədən sonra ailə Vətənə dönür.

Qəmər 1929-cu ildə Moskva Dövlət Kinematoqrafiya Texnikumuna daxil olur, məşhur kinorejissor Aleksandr Dovjenkonun yanında təcrübə keçir.

“Azərkino”da çəkilən filmlərin sayı artlığına görə rəhbərlik ikinci kurs tələbəsini geri çağırır.

Bakıda nəşr olunan “Rabociy zritel” jurnalının 1930-cu il, 35-ci sayının üz qabığında Qəmər xanımın şəkli bu sözlərlə çap olunur: “Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi - türk qadını Qəmər Nəcəfova”.

Gənc rejissor “Əlsiz adamlar” (1932), “Rəqs edən bağalar” (1935), “Dəcəl dəstə” (1937), “Səbuhi” (1941), “Bir ailə” (1943) və neçə-neçə filmlərdə özünü sinayır. Təəssüf ki, 30-cu illərin rep-

ressiyası bu xanımdan da yan keçmir. Gizli bir əl sanki ona mane olur, üzləşdiyi təzadlar onu sarsıldırdı. Hansısa filmə rejissor təyin etsələr də, son anda hər şey dəyişir, bu işi ya bir erməniyə, ya da Moskvadan gəlmiş kiməsə həvalə edirdilər. Qəmər Salamzadə yalnız 1937-ci ildə Aleksandr Popovla birlikdə “Dəcəl dəstə” (ssenari müəllifi - Yuri Fidler) filminin rejissorlarından biri olur.

1944-cü ildə o, həkim Hüsnüyyə Diyarova haqqında “Şəfa nəgməsi” adlı sənədli filmin ssenarı müəllifi və rejissoru olur.

O, xoşbəxt qadın idi. Xalq rəssamı Salam Salamzadə ilə uzun və mənalı həyat yaşamış, övladlar böyütmüş, filmlər çəkmişdi.

Qəmər xanım illər sonra “Kiçik pəncərədən görünən dünya” xatırələr kitabını yazacaq, bu kitab o dövrün güzgüsünə çevriləcəkdir...

KİNO VƏ QADIN

1912-ci ildə uzaq Amerikada Livan əsilli yazıçı Xəlil Cibrən “Qırıq qanadlar” romanını, 1928-ci ildə Cəfər Cabbarlı “Sevil” pyesini yazar. Hər iki əsər qadın haqlarına həsr olunub. Xəlil Cibrənin qəhrəmanı Səlma Kəramə adət-ənənələrin, qadagaların əsarətindən xilas ola bilməsə də, Cəfər Cabbarının Sevili qəlbinin, gözünün, düşüncələrinin pərdəsini yırtaraq qara çarşabdan azad olur...

Bəs əsərdən boylanan bu cəsarətli qadın obrazını kinoda - adət-ənənələrin lövbər saldığı bir cənub şəhərində kim yaradacaqdı?

Azərbaycanın ilk kinoaktrisası, ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik kimi adını tarixə yanan İzzət Orucova 16 sentyabr 1909-cu ildə Bakıda anadan olub. Atası Mirzəağa kişi bağban olsa da, geniş dünyagörüşə malik bir adam idi.

Cəfər Cabbarlı Sevil roluna çəkmək istədiyi qızı ilk dəfə “Təyyarə” kinoteatrında görür.

Tanınmış kinoşunas, Əməkdar incəsənət xadimi Aydın Kazimzadə “İzzət xanımın taleyi” məqaləsində yazır: “Cəfər Cabbarlı qızın sorağıyla Mirzəağa kişinin evinə gəlir. Gelişinin məqsədini deyəndə Mirzəağa kişi diksinir: “Kino? Yox, yox. Bu, bizlik deyil. Qonşular, qohumlar adama nə deyirlər? Məndən incimə, oğlum. Mən başqa cür hərəket edə bilmərəm...” - deyib boyun qaçırır.

Bir neçə gündən sonra Cəfər yenidən Mirzəağa kişinin yanına gəlir, ata qızının kinoya çəkilməsinə bir şərtlə icazə verir: Cəfər özü gəlib İzzəti evdən faytonla aparıb, faytonla da geri qaytaracaq.

İzzət xanım o günləri belə xatırlayırdı: “Ertəsi gün institutdan gələn kimi təzə palтарımı geyinib hazırladıdım. Bir azdan Cəfər Cabbarlı gəlib çıxdı. Qapıda fayton dayanmışdı. Biz faytona əyləşib kinostudiyaya gəldik. O gündən Cəfər məni həmişə faytonla aparıb-gətirərdi”...

İzzət kino adlı sırı bir aləmə düşmüdü.

“Sevil” filmi Azərbaycan kinosunda və Azərbaycan cəmiyyətində hadisəyə çevrilir. “Film 3 sentyabr 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atlardan biri də mənim anam idi”... - xatirələrində deyirdi İzzət xanım.

67,5 dəqiqəlik bu film Şərq qadınını “çadra” adlı buxovdan azad edir.

Təbii ki, bu cəsarətli addımda Sevil obrazının ifaçısı İzzət Orucovanın də əvəzsiz rolü olur...

1934-cü ildə Cəfər Cabbarlı “Almaz” pyesini ekranlaşdırmağı qərara alanda baş rolu tərəddüb etmədən İzzət xanıma verir. İzzət Orucovanın xatirələrindən: “Mən kamerası qarşısında iki qadın taleyi ni yaşamışam. Onlar mənim müasirlərim, demək olar ki, həmyaşıdlarım idi. Bu qadınların hər ikisi mən idim. Lakin başqa həyat situasiyasına salınmış-

Yaz/2022



İzzet Orucova

dım. Mənim çəkildiyim hər iki film - "Sevil" və "Almaz" ümumi bir mövzuya həsr olunmuşdu: Azərbaycan qadınının taleyinə, qadın azadlığına..."

İzzət xanım 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılladə ilə ailə həyatı qurşa da, xoşbəxtliyi uzun çəkmir. 1937-ci ildə həkim, dövrünün tanınmış ziyalısı Mövsüm İsmayılladə "xalq düşməni" adı ilə damğalanır. Əvvəldən həbs olunacağıni hiss edən Mövsüm İsmayılladə İzzət xanımdan boşanır. Bununla da arvadını və körpə oğlu Yılmazı sürgün təhlükəsindən, Sibir dəhşətindən xilas etmiş olur.

Mövsüm İsmayılladə möcüzəvi şəkildə gülənlənməkdən xilas olsa da, təkrar ailəsinə qayıtmır...

İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrıılır.

Onun yaratdığı rollarsa milli kinomuzun sənət incilərindən sayılır.

KƏPƏNƏK RƏQSİ

"Atam baletlə məşğul olduğumu və səhnəyə çıxdığımı biləndə qəzəbindən evdə hər şeyi sindirib dağıtmağa başladı. Mən qorxumdan gizlənmişdim. O məni tapanda üstümə yeriyib qışqıraraq deyirdi: "Səni öldürəcəyəm. Ay qız, sən dəli olmusan?! Məşədi Hacağanın qızı... camaatın qarşısına açıq çıxır. Bu nə deməkdir?! Öldürəcəyəm səni..."

Azərbaycanın ilk balerinası, balet məktəbinin yaradıcılarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli xoreoqraf Qəmər Almaszadə illər sonra xatırələrində belə yazacaqdı...

Sənətdə Tamara ləqəbi ilə tanınan Qəmər Almaszadə 1915-ci il, martın 10-da Bakıda anadan olub. Qəmərin atası Hacağa kamil pineçi olsa da, bir neçə ayaqqabı dükəninin sahibi, anası Məryəm isə həkim-mama idi.

Ətrafa işiq saç-a-saça böyüyən bu qız məhlədə ancaq Şura Stepanova adlı rus qızıyla dostluq edir-

di. Şəxsi balet studiyasına da ilk dəfə onunla gedir (Sonralar həmin studiya Bakı Xoreoqrafiya Məktəbinə çevriləcəkdi). Məktəbin sahibi gözlənilmədən qızın soyadını soruşur. "Almaszadə" sözünü eşidən kimi onu dərhal üzvlərin siyahısına yazır...

Balerinanın xatırələrindən: "Anam atamdan xəlvətcə məni özəl rəqs studiyasına göndərdi. Beləcə, biz bir neçə il atama "gəzməyə çıxırıq" deyərek, rəqs məktəbində dərslərə getdik..."

1926-ci ildə balet studiyasının yetirmələri opera teatrının səhnəsində L.Delibin "Koppeliya" əsərində oynayır və ilk dəfə atası qızının balerina olduğunu öyrənir.

Qəmər 16 yaşında konservatoriyanın tələbəsi, gələcəyin bəstəkarı Əfrasiyab Bədəlbəyli ilə qarşılaşır. Əfrasiyab Qəmərə aşiq olur. Onlar tezliklə evlənirlər.

Şöhrəti artıraqca azarkeşləri, pərəstişkarları günü-gündən çoxalır, bədxahları da peyda olurdu. Səhnədə kəpənək kimi süzən balerinaya bir gün sui-qəsd edilir. Xoşbəxtlikdən açılan gülə ayaqqabısının dabanına dəyir.

Qəmərin səhnə uğuru Üzeyir bəyin də diqqətin-dən yayınmir. Onun təşəbbüsü ilə 1932-ci ildə pəşəkar baler təhsili almaq üçün Qəmər Moskvaya göndərilir və orada Böyük Teatrın nəzdindəki baler məktəbində oxuyur.

Həmin il Bakıda Qlierin "Şahsənəm" operası ikinci dəfə səhnəyə qoyulur. Moskva Konservatoriyanın dirijorluq fakültəsində təhsil alan Əfrasiyab Bədəlbəyli yeni tamaşa ilə bağlı Bakıya çağırılır. Əsərdəki "Vakxanaliya" və fars rəqslərini ifa etmək üçün Qəmər də Moskvadan geriyə dönməli olur.

1940-ci il aprelin 18-də Əfrasiyabın sevimli həyat yoldaşına həsr etdiyi "Qız qalası" baletinin premyerası keçiriləcək, əsas partiyanın ilk ifaçısı

da Qəmər xanım Almaszadə olacaqdı.

Ancaq onun ailə xoşbəxtliyini nə böyük şöhrət, nə də gözlənilməz uğurlar qoruya bilir. Evləndikdən 15 il sonra övladları olmadığı üçün ayrılsalar da, dostluqları ömürlerinin sonuna kimi davam edir.

Azərbaycan Opera və Balet Teatrının səhnəsinində bir-birindən gözəl rollar yaranan Almaszadə haqqında Xalq artisti V.Davidova yazırıdı: "Prima-balerina Qəmər Almaszadə tamamilə müstəsna bir təzahürdür. O, nağıllarda olduğu kimi rəqs edir. Onu görmək lazımdır. Çünkü onun bütün rəqs sənətkarlığını sözlə ifadə etmək mümkün deyil".

Moda ilə ayaqlaşan, zövqlə geyinən, ciddi, tələbkar müəllim kimi tanınan Qəmər Almaszadə səhnəmizin priması kimi sənətə möhürüünü vuracaqdı...

DAS VƏ CİÇƏK

Amerikalı yazıçı İrvinq Stoun intibah dövrünün böyük heykəltəraşı, rəssamı, şairi Mikelancelonun həyatından bəhs edən "İztirab və vəcd" romanında yazar: "...Daşla ehtiyatlı davranış, yoxsa parçalanacaq. Heç vaxt o yerə gətirmə ki, daş sənin əlində olsun"...

Azərbaycanın ilk peşəkar heykəltəraş qadını Zivər xanım bir ovuc gilə, bir parça daşa kainatın ayrilmaz hissəsi kimi baxır, sadəcə, sevgi dolu bir toxunuş gilin, daşın bətnindəki gözəlliyi üzə çıxarıb sənət əsərinə çevirirdi...

Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində sahibkar Nəcəfqulu Tağıyevin ailəsində dünyaya göz açmışdı. Yeddi yaşında "Müqəddəs Nina" Qızlar Gimnaziyasında və Dövlət Türk Musiqi Məktəbində təhsil alan bu qızçıqaz illər sonra xatırələrində yazacaqdı: "Müqəddəs Nina" qızlar məktəbində oxuyurduq. Mən boş vaxtlarında şəkil çəkir, gildən fiqurlar düzəldirdim.

Şəhərimizdə rəssamlıq məktəbinin açıldığını eşidəndə canımdan üzütmə keçdi. Yenə ümidiş atama idi. Dil töküb, onu yola götirdim, icazə verdi. Dərhal düzəldiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim".

Zivər xanım 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirir. Bir müddət S.D.Erziya və P.V.Sabsayı emalatxanasında çalışan Zivər xanım portret ustası kimi şöhrət qazanır.

Zivər xanım müəllimi Əzim Əzimzadənin abidəsini hazırlayır. O abidə bu gün də Əzim Əzimzadənin məzəri üstündədir. Opera müğənnisi, aktyor, rejissor Hüseynqulu Sarabskinin, dünya şöhrətli pəhləvan Sarı Süleymanın, Sovet İttifaqı Qəhrəmanları Gəray Əsədov, İdris Süleymanov və Hüseynbala Əliyevin daş portretləri onun sənət incilərindəndir. Zivər xanım Azərbaycan mədəniyyəti tarixində ilk qadın heykəltəraş olmaqla yanaşı, həm də peşəkar qadın skripkaçılardan biri sayılır. O, Üzeyir Hacıbəylinin 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka çalmış, 1923-cü ildə "Arşın mal alan" operettasının ilk tamaşasında əsas ifaçılardan biri olmuşdu.

Zivər xanım 1950-ci ildə dahi bəstəkar Ü.Hacıbəylinin gipsdən heykəlini hazırlayır. Qeyd edək ki, bu abidə Ü.Hacıbəylinin naturadan çəkilmiş yeganə portretidir.

"Qız gəlincik ilə" (dekorativ fiqur, çini, şirəüstü naxış, 1950), "Rəqqasə" (dekorativ fiqur, çini, şirəüstü naxış, qızilla zərləmə, 1954) və s. Zivər xanımının nadir sənət əsərlərindəndi.

1924-cü ildə ailə həyatı quran Zivər xanımın Gülbəniz və Tokay adlı övladları olur. Tokay anasının sənətini davam etdirərək görkəmli heykəltəraş, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət mükafatı laureatı kimi yüksək fəxri adlara layiq görülür...

Zivər xanımın özünə ucaltdığı ən böyük abidə isə qoyub getdiyi sənət inciləridir...

ÖMÜR SONATASI

“Dustaqxana qadınlarla dolmuşdu. Onlar vəzifeli şəxslərin, hərbçi-lərin ərlərinə görə tutulmuş arvadları idilər. Mənim olduğum kamerada gözəl müsiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şüx qadın idi. Bir dəfə o, belə dedi: “Mən incəsənət adamıyam. Mənim müsiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmaya-yam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm...”

“Xalq düşməni” adı ilə damğalan-nan S.M.Əfəndiyevin həyat yoldaşı - “xalq düşməninin arvadı” kimi həbs olunmuş Zivər xanım Əfəndiyeva xatirələrində belə yazacaqdı...

Nə yazıq ki, Xədicə Qayıbova repressiya adlı ölüm maşınının amansız olduğunu unutmuşdu... Bəlkə də öz-özünü aldıdır, ümidi hansısa üsulla qorumağa, itirməməyə çalışırdı...

Azərbaycanın ilk peşəkar qadın pianoçusu, fortepianoda muğam parçalarının mahir ifaçısı, Şərq və Avropa müsiqisinin gözəl bilicisi, maa-rifpərvər Xədicə xanım Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə məş-hur ruhani Osman Müftizadənin ailə-sində dünyaya gelmişdi. Atası Tiflisin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrдə burada məskunlaşan tatar əsil-li Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi.



Xədicə xanım Qayıbova

Atasının təşəbbüsü ilə Xədicə Tiflisdə “Müqəddəs Nina” Qızlar Gimnaziyasında oxuyur. Uşaq yaşılarından xüsusi istedadı olan bu qız ilk musiqi təhsilini, fortepianoda calmağı da burada öyrənir.

1911-ci ildə 18 yaşlı Xədicə Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu - mühəndis Nadir Qayıbovla ailə həyatı qurur. Xədicə xanım bir müddət Tiflisdəki tatar məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Xədicə xanım artıq bu dövrdən konsertlərdə çıxış etməyə başlayır. O, fortepianoda xalq mahniları və müğamlar əsasında improviselərlə çıxış edir, pedaqoji sahədə bir sıra uğurlu layihələr həyata keçirir.

Hacı Zeynalabdin Tağıyevin Xədicə xanımı xüsuslu hörməti olubmuş, deyilənlərə görə, İsmailiyyədə keçirilən konsertlərin birində ona üstündə öz şəkli olan servis və çox qiymətli briliyant qasılı üzük bağışlamışdır.

Musiqiçi olmaqla yanaşı, Xədicə xanım dövrünün ictimai xadimi, görkəmli ziyalısı kimi tanınır-dı.

Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdürü təyin olunan Xədicə xanım “Qısamüddətli Şərq musiqi kursları” təşkil edir, uşaq xoru yaradır.

Xədicə xanımın evi əsl musiqi ocağı idi. Burada mütemadi olaraq musiqi məclisləri keçirilir, dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları bu ocağa toplaşırıdı. Ü.Hacıbəyli, F.Köprülüzadə, R.Qlier, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsili haqqında söhbət açırdı.

1933-cü ildə Xədicə Qayıbova sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunaraq 3 ay müddətinə həbs olunur.

Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.

1934-cü ildən istedadlı musiqiçinin professional fəaliyyəti Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası - red.) nəzdində Elmi Tədqiqat Musiqi kabinetini ilə bağlı olur.

1934-cü ildə həyat yoldaşı Nadir Qayıbov Xədicə xanıma görə iki dəfə həbs edilir. Həyat yoldaşının növbəti həbsdə öldürüləcəyini duyan qadın ondan ayrılır. İkinci dəfə başqa bir Qayıbovla - Rəşid bəy Qayıbovla ailə qursa da, nə yaziq ki, Rəşid bəy 1937-ci ildə eksinqilabçılıqda ittiham olunaraq güllələnir.

Bir müddətdən sonra Xədicə xanım yenidən həbs olunur. Son məhkəməsi cəmi 15 dəqiqə çəkir, ona ölüm hökmü kəsilir...

Sırr pərdəsinə bürünmüş bu gözəl qadının həyatı haqqında bu gün də qəribə, ağıllığız maz və kədərli rəvayətlər danışılır...

Haqqında yazdığını qadınların həyatı, taleyi, yaşantıları hər biri özlüyündə ayrıca tədqiqatın, romanın, filmin mövzusudur. Amma mən bu qısa xatırlatma essemədə onların hamısını birləşdirən cəhəti anlamağa və oxucumla bölməyə çalışdım. Dünyada ilkələrə imza atan qeyri-adi insanlar çox olub. Ancaq buxovlar və qadağalar içində yaşaya-yasaya bu fərqli, daşlı-qayalı, çətin yolu seçmək çox böyük cəsarət tələb edib, şübhəsiz. İndi hətta sivil dünyada da qadınların hansısa peşələri seçməkdə tərəddüb etdiyinin şahidi oluruq. Elə isə məhrumiyyətlər mühitində özünü oda atmaq, özündən sonra gələnlər üçün yanmaq və zülməti işıqlandırmaq necə böyük ürək, istedad, cəsarət, iradə istəyirmiş qadından?! Həm də axı doğrudan da seçdiyi yol onlardan bəzilərini faciə qəhrəmanına çevirir. Hətta o faciəvi tale belə, kədərli sonuc belə əsrin bu üzünə saçdıqları işığı azaltmayıb. Və nə xoş bizə ki, onlar haqqında düşünbüb, danışıb, yazıb güc ala bilirik.

Narinqül Nadir

Günel Anarqızının ad gününə...



Yaz / 2022

İnsan özünü dərk etdiyi gündən çalışır, nələrisə əldə etməyə cəhd edir, bir istəyinə çatdırı, digərinə can atır... Əgər inam, səbr, iradə varsa, qalibiyyət də var, bütün yollar qələbəyə aparır. İnsan övladı yorulmaq bilməz ki... Bəlkə də yaşadığımız hər bir gün “mən nə istəyirəm?” sualına bir azaciq cavab ala bilirik. Sənətin də ali məqsədləri içərisində elə bu cür tapmacaların açmasını ortaya qoymaq missiyası var. Bu mənada yazıçı taleyi qəribədir. Sanki ömrün hansısa məqamında anlayırsan ki, sadəcə tapdığın cavabları necəsə yazmağa, oxucuya ötürməyə çalışırsan... Yəqin elə buna görədir ki, bütün yazılar həm də bir az da avtobioqrafikdir, hər bir obrazda - mənfi, müsbət fərqi yox, müəllifdən nə isə var... Yaradıcılıq həm də insanın gerçəkdə yaşaya bilmədiyi, ehtiyac duyduğu hissələrin, hadisələrin əksidir. Əlbəttə ki, bir yazıda filosoflarsayağı insan “mən”ini analiz etmək, ali varlığın yaşam strukturunu çözələmək fikrindən uzağam. Məqsədim dəyərli yazar Günel Anarqızının yaxınlaşmaqdə olan ad gününü təbrik etmək, gözəl qələm sahibinin yazdıqları ilə yaşadıqlarına nəzər salmaqdır. Heç şübhəsiz, insan həyatı, hətta o, ictimai işlərdə fəal olsa belə, çox sırlıdır və onu açmaq, anlatmaq sadə deyil. Amma yenə də yazählənlər karıma gəlir, Günel xanımın əsərləri elə bütövlükde ömrünün, düşüncələrinin, arzu və istəklərinin ifadəsidir, deyə bilərəm... Hər halda bunu özü də danmir...

Məncə, hər bir yazıçının “mən nə vaxt yazmağa başladım?” sualına aid xatirəsi var və Günel xanım bir esesində bu məqamı belə açıqlayıb: “Bilirsən, Şuşa. Mən də yazı yazmağa sənlə başladım. Daha doğrusu, sənə görə başladım. Əvvəlcə sənə bir neçə hekayə həsr etməklə bu yola qədəm qoydum. Onlardan “Ataya məktub”, “Şuşa”, “Arzu” və daha bir neçəsi “Qarabağ sisiləsi”nə daxil oldu.

...Bir sözlə, sən yazıçı olmayan məni, yazı yazmağa ömürlük məhkum etdin.

Bəli, o məqamda ki balaca Günelin ailəsi ilə gəzdiyi, gördüyü, sevdiyi Şuşa işğal olundu, həmin xa-

tirələr gənc xanıma rahatlıq vermədi. Və o, ilk dəfə Qarabağın dilindən vətəndən - vətənə məktub yazdı. İndi qələbə və azadlıq ovqatında bunlar haqda danışmaq da, bu əsərlərlə bağlı yazmaq da çətin deyil. Amma elə o illəri, ümidsizlik və məyusluq içində diplomatik danışqlara qulaq kəsildiyimiz və hər dəfə də düşmənin necə amansız, hiyətərəfə oldğunu dərk etdiyimiz zamanı yada salanda yazıçının təkcə istedadına yox, həm də gücünə, əzminə heyran qalıram. Günel Anarqızı Qarabağın işğal altında olduğu illərdə daim onunla məktublaşdı, dərdləşdi, bir an belə unutmadı və unudulmağa qoymadı. Bu məktublar-dan ən təsirlisi “Ataya məktub”dur.

“Salam, əziz ata! Necəsən, təzə nə var, nə yox? Mən əvvəlki kimiyəm. Ancaq yaman üzüyürəm. Qış gəlib. Bir azdan qar da yağacaq. Lap çox üzüyəcəm. Tənhalıqda...”

Hekayəni oxuduqca qarı hiss edirsən, sazaq canına işləyir, üzüyürsən. Bu məktubla Günel xanım Qarabağın nisgilini, kövrək şikayətini elə onun öz dilindən ifadə edir.

“Bilirsən, ata, adımı dəyişdiriblər. Adım indi A... Yox, bu adı dilimə gətirməyə utanıram”. Və məktubun ən həssas, ən kövrək məqamı gəlir.

“On bir il önce ayrıldığımızdan bəri sənə çoxlu məktub yazmışsam. Sənsə görünür, bu kağızları almamışan, ya da açıb oxumamışan. Yəqin belə daha yaxşıdır. Sonra halımı bilib dərdlənəcəkdir...”

Və sonda hiss və həyəcanın kulminasiya nöqtəsi - övladın ataya “Məni qaytarmaq istəmirsin?” suali. İndi yeni ovqatla, hələ üstəgəl, yazıçının yaradıcılığına bütün nəzər salanda başa düşürəm ki, məqsəd vətən harayını çatdırmaq, acı-acı xatırlatmaq imiş. Sən demə, bu boyda sevinc vərmış taleyimizdə. Ədəbiyyatın sualına tarix, gerçək həyat 30 il sonra da olса, cavab verməli imiş...

Yenə də məktub... İllər sonra azad Şuşaya qədəm qoyan yazıçı Günel Anarqızının yeni yazısı, müraciəti, etirafı: “Şuşa, bil ki, bu dünyani oyatmaqcın özümüzü fəda etdik. Hərə öz yerində bir döyüşçü oldu.

Şair demiş, kimsə vətən yolunda nitq söylədi, kimsə həlak oldu. Biz ölmədik, illərlə, aylarla, ən keçilməz yollarla sənə doğru irelilədik. Qarış-qarış, addım-addım. Yolunda inanılmaz faciələr yaşayaraq, olmazın müsibətlərə dözərək, minlərlə qurban verərək... səni qaytardıq. Atasının vəsiyyətinə əməl edən Ali Baş Komandanımızın sarsılmaz əzmi, iradəsiylə idarə olunan müzəffər ordumuz səni vətənə qovuşdurdu”.

Doğrudan da yaziçı dediyi kimi - hərə öz yerində döyüşü imiş və Günel xanımın ən böyük döyüşü, mübarizəsi “Qarabağ hekayələri” adlı kitab halında nəşr olunub. Bu hekayələr türk, gürcü, Ukrayna, belorus, macar, ingilis, alman, ərəb və s. bu kimi müxtəlif dillərə tərcümə edilib, zamanında Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rol oynayıb.

Bu gün Qarabağ düşmən caynağından xilas edilib, azaddır. Bədii ədəbiyyat üçün yeni-yeni ideyalar, mövzular meydana çıxıb, heç şübhəsiz, qələbəmizi ifadə edən gözel əsərlər də yazılıcaq. Ancaq keçmişdən ibrat götürməyimiz və bu günümüzdə, gələcəyimizdə ayıq-sayıq olmağımız, yeni gələn nəsillərə tariximizi, keçdiyimiz çətin, şərəfli yolu anlatmağımız üçün haqqında söz açdığını əsərlər vasitədir. Həm də ona görə ki, müəllif bu əsərlərdə hədəfi doğru seçir, hətta erməni vəhşiliyini sakit, öz təbiətinə uyğun şəkildə, təmkinli, təsirli və lakonik formada ifadə edir. Qəribə bir zərif sərhəd, hətta sezilməyəcək ideya keçidi var bu əsərlərdə. Günel Anarqızı bir qadın kimi, ana kimi sülh arzulayır, vətənpərvərlik duyğularını da elə bu arzusunun davamı kimi qələmə alır. Amma eyni zamanda vətən dardadırsa, can fəda etmək, sona qədər döyüşmək vacibdir. Bu mənada onun “Sərhədsiz səma” radio-pyesi çox təsirlidir. Müharibə bitir, döyüş xatirələri isə unudulmur. Qarabağ müharibəsinin üstündən uzun illər keçdikdən sonra, Azər adlı döyüşü ömrünün ahil çağlarında yenidən o günləri xatırlayır, şəhid olmuş dostu Şahidin ruhuyla söhbətleşir. Bu səmimi söhbət olduqca kövrək notlarla verilib. Pyesdəki dia-loqlar təbii və canlıdır və mətnin əsas fabulası bun-

ların üzərində qurulub: Şəhid ruhuna verilən qələbə xəbəri, şəhid adının uca tutulması, döyüş zamanı insanların sosial mənşeyindən asılı olmayaraq hamının bir olub vətən uğrunda vuruşması, sərhədsiz səmalar... İmkanlı ailənin övladı olan Şahid könüllü şəkildə döyüşə yazılır, yetərinçə təmin olunmuş həyatından əl çəkir, cəbhədə igidliklə vuruşur və şəhid olur. Azər dostu şəhid olduqdan sonra baş verənləri anladır, deyir ki, sən Azərbaycan bayrağını Xankəndinə sancan ilk əsgərsən. Azərin monoloqu sanki müəllifin öz daxili harayıdı: “Qarabağı aldıq, Azərbaycanın torpağı olduğunu bütün dünyaya baş komandanımızın dediyi kimi, nida işarəsiylə bəyan etdik, yurdumuzu təmizlədik, elə təmizlədik ki, havasında heç izi də qalmadı o üfunətin.

...İndi Cıdır düzündə hər il “Qarabağ bülbülləri” adlı musiqi festivalları təşkil olunur, “Qarabağ atları” atçapma yarışları, “Vaqif gecələri”, “Natəvan axşamları” şeir-sənət məclisləri keçirilir, Qarabağımız isə dünyanın ən ziyarət edilən turist məkanı sayılır. Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır...

Günel Anarqızı bu əsəri qələmə alanda Tovuz hadisələri baş vermişdi. Düşmən dönyanın fikrini yandırmaq üçün Tovuz sərhədində təxribat törətmışdı, generalımız şəhid olmuşdu. Onda hər kəs həyəcan və təlaş içində idi. Əsərin qəhrəmanı Azərin dilindən söylənən bu sevincə, səadətə bir neçə ay qaldığını təsəvvür belə etmirdik. Görünür, Qarabağ zəfərimiz təkcə döyüş meydanında yox, həm də sənət meydanında vuruşmağımızın, yaziçı dediyi kimi, bir an belə yolumuzdan dönməməyimizin nəticəsidir. Və elə bu məqamda sanki “Qarabağ hekayələri” və “Sərhədsiz səma”dan sonra Günel xanımın Qarabağ mövzusunda növbəti əsərinin də ab-havasını hiss edirəm. Bilmirəm, bəlkə bu, sadəcə oxucu arzusudur, hər halda bu mövzunun onun üçün bitmədiyi də əsərlərindən duyulur.

Cünki vətən, torpaq sevgisi Günel xanımın yaradıcılığının ana xəttini təşkil edir desək, yanılmarıq.

Qədim mifologiyada insanı torpaqda kök atmış ağaclar eyniləşdirildilər. Kökündən ayrı düşmüş ağaç tezliklə quruduğu kimi, insan da mənsub olduğu torpaqdan ayrı düşdükdə ayaqüstə “quruyur”. Bu mənada vətən, yurd sevgisinin başlanğıcı insanın doğulduğu məhəllə, ayaq açıb yeridiyi yerlərlə bağlıdır. Günel Anarqızının böyük məhəbbətlə, emosiya və həyəcanla qələmə aldığı “Şəhərim” esesini boş qalmış şəhərə, Bakıya elegiya adlandırmış olar. Müəllifin səmimi mətni oxucunun gözləri qarşısında çağdaş zamanın ən böyük bələsi, gözə görünməz düşmən - pandemiya səbəbindən tək qalmış şəhərin mənzərəsini aydın şəkildə canlandırır.

“Bağışla məni, şəhərim. Səni zəhərlədiyimə, zibillədiyimə, bədəninə, canına vurdugum silinməz izlərə görə, həmişə harasa tələsdiyimə, hətta səndən bezib harasa qaçmaq istədiyimə, əslində isə qaçıdığım yerdə səni həsrətlə xatırladığımı, yanına dönerkən isə bu həsrətimi unutduğuma, sənlə olarkən sənin qədrini bilmədiyimə görə... bağıشا”.

Yazıcının bu günün problemləri ilə yaşaması, onunla eyni zamanda oxşar problemləri yaşayan insanların duygu və düşüncələrini, narahatlığını belə səmimi şəkildə qələmə alması çox vacibdir. Və mən Günel xanım haqqında yazdığını düşünürəm ki, görəsən, o, öz yaradıcılığına qiymət verməli olsaydı, hansı əseri önə çəkerdi. Bəlkə də, elə eksər yazarlar kimi, hamısı mənə doğmadır, fərq qoymuram - deyərdi, bilmirəm. Mən isə bu yerdə sadəcə öz oxucu zövqümlə “Altıncı” əsərini xüsusi qeyd edərdim. 2006-ci ildə işıq üzü görən “Altıncı” povesti Günel xanımın yaradıcılığına xüsusi bir rəng gətirdi. Bu povestlə tanışlıq çoxlarını yaxşı mənada heyrətləndirdi.

Mövzunun gözlənilməzliyi və artıq uzun müddət dir ki, oxucuları öz cazibəsində saxlayan Təhminə surəti... Peşəkarlıqla işlənmiş yazı üslubu, energetik və səlist dil, ustalıqla istifadə edilmiş zəngin söz ehtiyatı, qisası - peşəkarlıq və istedadın sintezi bu povestdə özünü bürüzə verir. Həm də Xalq yazılıcı

Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının ardını yazmaq, sırlı, sehirli Təhminənin gündəliklərinə baş vurmaq yazıçıdan cəsarət tələb edir. Axı hamiya tanış olan Təhminəni yenidən anlatmaq, əsərin oxucunun yaddasına hopmuş o qatlarına emmək də asan deyil. Daha Təhminə haqqında nəyisə uydura, fantaziyalar qura bilməzsən. Çünkü o, reallıqdır - oxucunun oxuyaraq inandığı, inanaraq qəbul etdiyi reallıq! Mohz bu reallığı öz gördüyü nöqtədən yazmayı bacarıb müəllif.

Əsəri yenidən oxuyanda anladım ki, Günel Anarqızının Təhminəsi sanki bütün sosial və ictimai problemlərdən arınıb, özüylə baş-başadır. Və elə oxucu da bu qəribə, qeyri-adi qəhrəmanla üz-üzə durur, arada heç bir məsafə qalmır. Nə sözümüz, nə müəmmə varsa, soruşa bilirik Təhminədən... Bu dəfə Təhminə uşaqlığının keçdiyi dəniz sahilini, qumlu bağlı, gəncliyini, ilk sevgisini anladır. Və bu səhnələr o qədər zərif üslubda, psixoloji məqamlara vararaq anlaşıılır ki, oxuduqca elə bilsən, Təhminə yanındadır, əlini uzatsan çatar, nə vaxtsa onunla birlikdə dənizin qumlu sahilində ayaqyalın gəzmisən, məktəbə getmisən, sevdiyi adamlı həmsöhbət olmusan. Əlbəttə, bu, yazarın uğurudur və belə xarakteri ancaq qadın müəllif bu şəkildə incəleyə bilər. Həmçinin onu da qeyd etməliyəm ki, yazıçı haqqında danışdığım və danışmadığım əsərlərində öz qəhrəmanlarına son dərəcə kövrək, mehriban bir ana nəvazişi ilə yanaşır. Elə Təhminəyə də, onun ağrı-acısına da yazıçının necə böyük anlayışla yanaşdığını, hər halını həssaslıqla qələmə aldığıన görürük.

Yəqin Günel xanım bir ana kimi yaradıcılığında uşaq nağıllarına xüsusi yer ayırib, az qala unudulmaqdə olan laylaları gənc anaların, şirin balaların yadına salıb bir növ. Onun qızları Deniz və Sezenə həsr etdiyi “Dənselin nağılları” çox sevimli və orijinaldır. Uşaq psixologiyasına bələd olmaq, şirin təhkiyə, hadisələrin uşaqların anlayacağı formada şəkilləndirmək bu kitabı oxunaqlı edib. Bu nağıllarda artıq folklorumuzda olan ənənəvi div, pəhləvan, qaranlıq

Yaz/2022



quyu, xeyirlə-şərin mübarizəsi kimi məfhumlardan istifadə edilmir. Müasir dövrdə uşaqların gündəlik həyatda rast gəldikləri əhvalatlar, onların keçirdiyi hissələr modern üslubda təqdim olunur. "Dənselin ad günü" nağılında 5 yaşlı qızçıqaz tortun üzərinə krem-lə həkk olunmuş şəklinin yeyilməsindən narahat olur. O, tortu qoruyub saxlayır, sonda qapıya quru çörək yiğməgə gələn balaca oğlana verir və "nolar, mən ki yemədim" - deyə özünə təsəlli verir. Bu nağıl həmdə balacalara xeyirxahlıq missiyasını, hədiyyə bağışlamaq kimi gözəl hissələri aşılıyır.

"Dənselin yuxusu" nağılında isə anasının söylədiyi laylanın təsiriyə yuxuya gedən balaca qızçıqazın rəngbərəng kəpənəyə çevriləməsindən, ətirli gül-lərin, çıçəklərin arasında gəzərkən arxası üstə yixilmiş may böcəyinə kömək etməsindən bəhs edilir. Bu nağılda da müəllif uşaqlara başqasına kömək etmək, mərhəmət hissini aşılıyır, eyni zamanda, uşaqlar üçün oxunan laylaların, bayatıların onların yuxusuna, psixologiyasına müsbət təsirinə, uşaqlarda xoş əhval-ruhiyyə yaratmasına işarə edir. Nağılda təsvir edilən təbiət lövhələri, müxtəlif böcəklər, yuxuda Dənselə bağışlanan ətirli gül ləçəyindən hazırlanmış muncuq uşaqların fantaziyalarının inkişafına kömək edir. Qeyd edim ki, bu kitab Günel xanımın özünü çəkdiyi illüstrasiyalarla Türkiyədə də çap olunub. Kitabdakı illüstrasiyalar peşəkarlıqla çəkilib və onların hər biri ayrılıqda rəngli, sehrli bir nağıl dünyasıdır.

Bu yazıda Günel Anarqızı imzasına öz baxış bu-cağımdan, bir məqaleyə siğacaq qədər nəzər saldım. Amma onun ictimai fealiyyətini, gördüyü işləri işiq-landırmaq daha böyük, əhatəli yazının işidir. Çünkü Günel xanımın yaradıcılığı ilə yanaşı, ictimai fəaliyyəti, həyata keçirdiyi çoxsaylı yerli və beynəlxalq layihələri, kitab təbliğindəki yorulmaz işləri, təşkil etdiyi mədəniyyət tədbirləri və tənəpərvərliyinin, yurda bağlılığının ayrı bir ifadəsidir.

Təsadüfi deyil ki, onun bir zamanlar rəhbərlik etdiyi "El", "Pəncərə", "Ölkəm" jurnalları operativli-

yinə, fərqli formatına, maraqlı mədəniyyət xəbərlərinə, tanınmış insanların heç yerdə yayımlanmayan özəl müsahibələrinə görə rezonans doğurmuşdu. Hazırda onun rəhbəri olduğu Bakı Kitab Mərkəzi (Baku Book Center) ən böyük yerli və beynəlxalq mədəniyyət layihələrinə imza atır. Modern üslubda yaradılmış bu mərkəzdə uşaqların mütaliəsi, kitablarla tanışlığı, əyləncəsi, ölkə oxucularının, eləcə də xaricdən gələn turistlərin kitablarla ünsiyyəti təşkil edilir. Bunun üçün isə yetərincə zəhmət, enerji və öz işinə sevgi tələb olunur.

Belə bir məsəl var ki, başqalarının dəyərini bil ki, dəyərini bilsinlər. Günel Anarqızı milli dəyərlərimizə yüksək qiymət verən, onu qoruyan bir yazıçıdır. Milli dəyərləri gələcək nəsillərə tanıtmaq məbarizəmizin əsasıdır. Həm də istedadlı bir insanın qələmindən sözünlən yazılarla anlatmaq da başqa bir mətləbdir... Onun 2016-cı ildə çapdan çıxmış "Seçilənlər" adlı kitabında kimlər yoxdur?.. Cingiz Aytmatov, Oljas Süleymanov, Cingiz Abdullayev, Elçin Əfəndiyev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıqzadə, Tofiq Quliyev, Müslüm Maqomayev, Emin Sabitoğlu, Ziya Bünyadov, Anar Məmmədxanov, Nigar Rəfibəyli, Rəsul Rza, Vaqif Səmədoğlu, Elmira Səfərova... Bütün bu sadaladıqlarım yazıçının dərin erudisiyalı, təfəkkürlü, intellektli olmasının bariz nümunəsidir...

Günel Anarqızı indi yaradıcılığının hansı mərhələsindədir, ürəyində hansı arzuları var, bilmirəm. Çünkü yaradıcı insan özü də həyatın hansı istiqamətə yönəlcəyini, xətlərin qarışlığı yerdə hansı yolun daha rahat, hamar olacağını bilmir. Bəlkə də bu bir Dao yoludur, nəzəriyyəsiz, xəritəsiz... Görünən isə budur ki, çəkilən zəhmət heç zaman itmir, görülən iş bəhrəsini verir.

Bu məqamda xeyli uğurlu işlərə imza atan, daim çalışan, istedadı, əzmkarlığı ilə seçilən yazıçı Günel Anarqızını "Qobustan" jurnalının redaksiya heyəti adından təbrik edir, ona xoş arzularımızı bildirir, sağlam, uzun, mənalı özür diləyirik.

Cənubi Azərbaycanın xatunu...



*Pərvini bilginlər kişi sanmazlar,
Çünki, o xatundur, qadın ruhu var*

Azərbaycan oxucusunun başı yaylıqlı, məhzun baxışlı, fağır görünüşlü təsir bağışlayan, məzar daşına yazılmış bir şeirlə tanıldığı Pərvin Etisami unikal bir şəxsiyyətdir. Əsl adı Rəxşəndə, ədəbi təxəllüsü Pərvin olan şairə sonralar təxəllüsünü rəsmiləşdirib. Güman ki, o yaşadığı dövrdə Pərvin oğlan adı olub və şairin ilk şeirləri yayılarkən bunların müəllifinin kişi olduğu zənn edilib. Hətta sonralar tanınır məşhurlaşlığı vaxtlarda da düşməncilik edənlər tapılır və Pərvinin bir çox şerisi başqalarının adına çıxarılır.

Tarixdə kişi adı ilə yazan qadınlar olub. Fransanın ilk qadın yazıçısı olaraq tanınan Amandina Aurora Lüsil Düpen 1832-ci ildə “Indiana” əsərini yazanda özünü Jorj Sand kimi qələmə verdi. Və qarderobunu kişi geyimlərinə dəyişdi. Bir-birinin ardınca yazdığı romanların getirdiyi məşhurluq, özünün gözəllik və cazibəsi də heç nəyi dəyişmədi. Kişi dominantlığının hökm sürdüyü cəmiyyət onu Jorj olaraq da qəbul etdi və tarixdə də bu adla qaldı. Qadın yazarlara yönələn üstdən aşağı baxış Virciniya Vulf kimi nəhəngdən də yan keçməyib. Amandinadan üzübəri bu taleyi qərbli-şərqli bir çox qadın yazar yaşıyib. Azərbaycan folklorunda saysız-hesabsız nümunələr var ki, adını yazmağa cürət etməmiş qadın aşiq, ozanlarının beyin məhsulu, könül nəgmələridir.

Bir şeirində müəllifliyini dananlara, kimliyinə şübhə ilə baxanlara tutarlı cavab verir Pərvin:

**Kirli duyğulardan təmizlənərək,
Könül aydınlığa qovuşsun gərək.
Pərvini bilginlər kişi sanmazlar,
Çünki, o xatundur, qadın ruhu var.**

1907-ci il martın 16-da ədəbiyyatın, mədəniyyətin, modern düşüncənin beşiyi olan ailədə dünyaya göz açan Pərvinin ailə şəcərəsi xeyli zəngindir. Onun təlim-torbiyəsilə bilavasitə möşəkul olan atası Yusif Etisami Aştiyanı (Etisam-ül-Mülk) (1874-1938) Cənubi Azərbaycanın maliyyə mərkəzlərindən birində, Aştiyan şəhərində anadan olub. Jurnalist, yazar, tərcüməçi, naşir, dövlət xadimi, 1910-cu ildə əsasını qoymuş “Bahar” adlı aylıq dərginin təsisçisi və redaktoru olub. İyirmi dörd səhifədən ibarət olan jurnal 1910-1911, 1921-1922-ci illərdə aylıq buraxılıb. Jurnalın ön sözündə yazılışı kimi, məcmuənin məqsədi müxtəlif elmi məqalələrin toplandığı forum düzəltmək, burada insanların ədəbi, etik, tarixi və incəsənət maraqlarına cavab verəcək qiymətli materiallar paylaşmaq imiş. Edvard Qrenvil Brauna görə, “Bahar” jurnalı “Çox müasir və avropalı” olub (Edward G.Browne. A literary history of Persia. IV Cambridge University Press) Hesmat Müəyyad (Hesmat Moayyad). İranika ensiklopediyasında jurnalı “liberal və humanistik” kimi qiymətləndirib. Dərgidə nəşr olunan materialların əksəriyyəti Yusif bəy tərəfindən yazılmış və ya tərcümə edilirdi. Burada qərb sivilizasiyasının tərənnümü mühüm yer tuturdu. Yusif Etisaminin dördcildlik tərcümə əsəri vardır. Viktor Hüqonun “Səfillər”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Qasım Əminin “Təhrir əl-Mara” əsərlərini farscaya çevirib. Yusif Etisami 1890-ci illərdə İranda ilk mətbəəni yaratmış şəxsdir. 1909-1912-ci illərdə İran parlamentinin üzvü olmuş, həmçinin, müxtəlif vaxtlarda Təhsil Nazirliyində işləmiş, Kraliyət və Məclis kitabxanalarının rəhbəri kimi çalışmışdır. Yusif Etisami XIX əsrin sonu və XX əsrin əvvəllərinin görkəmli ədəbi simalarından biridir. Anası Əxtər-ül-Muluk Etisami Qacar dövrü-



nün şairlərindən olan Əbd-ül-Hüseyn Müqəddəm-ül-Ədalənin qızıdır. Pərvinin ata babası Mirzə İbrahim xan Mostavfi Etisam-əl-Mülk (yaxud İbrahim Etisami) İranın Azərbaycan vilayətinin maliyyə rəhbəri idi. Pərvinin əmisi Əbülhəsən Etisami (1903-1978) də dövrünün ünlü rəssam, xəttat, memar və romançısı olub. Tehran universitetində işləyən Əbülhəsənin sənət əsərləri 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində fərqli təqdimat nominasiya-

sı üzrə qızıl medala layiq görülüb. Onun hazırladığı maketlər sonradan İran Milli Muzeyi tərəfindən alınıb və İslam İncəsənəti bölməsinin daimi kolleksiyasına daxil edilib. Belə bir mühitdə böyükən Pərvin uşaqlıqdan ədəbiyyata, xüsusən də şeirə həvəs göstərib, dünyagörüşü klassik qərb və şərq ədəbiyyatının təsiri altında formalaşıb.

Pərvin üç yaşında olanda atası İran parlamentinə nümayəndo seçilir və bu səbəbdən Tehrana köçməli olurlar. Ərəb və ingiliscəni atasından mükəmməl şəkildə öyrənən Pərvini “İran Bethel” adlı “Tehranın Amerika məktəbi”nə göndərirlər. Pərvin şeir yazmağa yeddi yaşında başlayır və sonralar atasının yaxın dostları, İranın tanınmış ədəbiyyatçıları sayılan Əliəkbər Dehxuda, Məliküşşəra Bahar, Abbas İqbal Aştiyani və Səid Nəfisi kimi şəxslərin yanında ədəbiyyat elminin incəliklərinə varid olmağa başlayır, şeirlərini onlara oxuyaraq dəstək və alqışlarını qazanır. Doqquz yaşında oxucular artıq onun yaradıcılığı ilə tanış olurdular. On bir yaşında böyük sənətkarların, klassiklərin əsərləri ilə tanış olur və çoxlu poeziya nümunələrini, o cümlədən, Hafiz Şirazi və Sədi Shirazını əzbərdən deyir.

Pərvin Etisamı də daxil olmaqla bir çox məşhurun məzunu olduğu Bethel məktəbi 1874-cü ildə ibtidai qız məktəbi kimi açılır. Sonra orta məktəb və lisey kimi genişləndirilir. 1888-ci ilə qədər yalnız avropalı və iranlı xristian tələbələri qəbul edən tədris ocağında təhsilin ilk illərində şagirdlərdən təhsil haqqı alınır və onlar pulsuz yemək və geyimlə təmin olunurlar. 1889-cu ildə “İran Bethel” adı rəsmi olaraq təsdiq edilir. Məktəb 1891-ci ildə qızların təlim-tərbiyəsində tam ciddiyətli uğur əldə etmək üçün öz şüərini təsdiqləyir. 1906-ci ildə qızlar üçün dərs deməyə təyin edilən Annie Woodman Stocking Boyce (7 yanvar 1880-26 yanvar 1973) 1949-cu ildə təqaüdə çıxana qədər burada çalışır. Annie Qacarların son dövrünün feminist təşkilatı olan “Anjomān-e horriyat-e zananin” (Qadınların Azadlığı Dernəyi) də fəal üzvü idi. Boyce aynı zamanda Tehran-

dakı Əlborz kollecində işləyir, kurslar tədris edirdi. Professor olan və dekan vəzifəsində çalışan həyat yoldaşı 1929-cu ildən həmin kollecin prezidenti vəzifəsini icra edirdi. Anninenin “Fars paytaxtında müsəlman qadınlar” (1930) “Krallar, Kralıçalar və başörtülü xanımlar” (1933) kitablarında və ailəsinə yazdığı məktublarda o dövr üçün kifayət qədər material var. İran qadın fəali İran Teymourtaş (1930-cu il məzunu), qabaqcıl sosial işçi, zadəgən qızı Sattarəh Farmanfarmaian və digərləri bu məktəbin məzunları olub. Bethel məktəbinin məzunları 1920-ci ildən 1934-cü ilə qədər pedaqoq Annie Boyce tərəfindən təsis edilən, qadınlar üçün praktiki məsləhətlər, məzunlarla bağlı xəbərlər və Amerika ədəbiyyatından tərcümələr dərc edən farsdilli qadın jurnalı olan Aləm-e-Nesvan (Qadınlar dünyası) jurnalına rəhbərlik və nəşrini himayə ediblər. Bu jurnal dövlət tərəfindən maliyyələşdirilən bəzi mətbuat orqanlarından daha özgür söz haqqına sahib idi. Bethel məktəbi və onun səyile yaradılan digər kolleclər Qacar və Pəhləvi sülaləsinin dövründə iranlı qadınların təhsilinin təkmilləşdirilməsində müstəsna rol oynayıb. Pərvin Etisaminin həyata olan baxışlarının formallaşmasında genetik kodlarla yanaşı, pedaqoq Boyce və təhsil aldığı ortamın da mühüm təsiri olub.

Pərvin Kollec tələbələri içərisində istedadı, təhsilə bağlılığı, nizam-intizamı, məsuliyyəti və son dərəcə saygılı davranışları ilə xarakterizə edilir. 1924-cü ildə təhsilini başa vurarkən məzunluq törənində çıxış edərək, toplumun qadınlar və onların təhsil almاسına saymazvana yanaşmasını keşkin tənqid edir. Bir gənc qızın belə sərt çıxışı sonralar “Qadın və tarix elanı” adı ilə yaddaşlara həkk olunur. Pərvin həmin çıxışında deyirdi:

“Xroniki Şərq xəstəliyinin müalicəsi yalnız təhsillə mümkündür; kişiləri və qadınları əhatə edən və bütün zümrələrə fayda verən həqiqi təhsil. Büyük izzət və təsirləri ilə dünya tarixini bəzəyən əziz vətənimiz, İran. Qədim sivilizasiyası bu gün Avropanın girovluğunda qalan və onun nemətlərinə möhtac olan

İran. İran əsrlər boyu dünyaya hökmranlıq edən əzəmet və qüdrətilə Şərqiñ əzab və məşəqqətlərinə böyük töhfə verib, indi öz itirilmiş keçmişini axtarır və səadət şahidini görməyə tələsir. Keçmişin xarabalıqlarını düzəltmək, indiki nöqsanları aradan qaldırmaq; gələcəyin firavanlığına hazırlaşmağın qarşısında hansı problemlərin dayandığı aydınlaşdır. İranlılar acizlik və cansızlıqlıdan qurtulmalı və bu ucurumları tez və çevik keçməlidirlər. Ümid edirik ki, alim və mütəfəkkirlərin səyi ilə millətdə fəzilət ruhu yaranacaq və İranda qadınların iştirakı ilə mühüm ictimai islahatlar təmin ediləcək”.

Tək bu abzasda səsləndirilən fikirlər yetərlidir deyək ki, Pərvin vətənini dərin məhəbbətlə sevən vətəndaş mövqeyində duran, onun qəhrəmanlıq tarixilə öyünən, qürur duyan şəxsiyyətdir. Onun bu münasibətinə görədir ki, İranda heç bir zaman onun milliyəti sorğulanmayıb və o, ölkəsinin ən ünlü, sevilən şairələrindən, ələlxüsus da vətəndaşlarından biri kimi əziz tutulub.

Bu dövrde Pərvin şairlikdən əlavə, fars və ingilis dili müəllimi kimi öz təhsil aldığı kollecdə çalışıb. Ən diqqət çəkən məqamlardan biri isə Yusif Etisaminin Pərvinin yaradıcılığının kitab şəklində çap olunmasına izn verməməsidir. Böyük ehtimalla, onun bu qadağasının səbəbi qızını siyasi gücün basqınsından mümkün qədər uzaq tutmaq arzusu olub. Saray şairəni bir neçə dəfə mükafatlandırıb. O isə hər dəfəsində bu “hörmət”i geri çevirib. Siyasi baxışları dabən-dabana ziddiyət təşkil etdiyi hakimiyətin verdiyi bu mükafatlar əslində onu susdurmaq, bir növ satın almaq məqsədi daşıyıb.

Bu dövrde İranda baş verən siyasi və mədəni dəyişikliklər də Etisami yaradıcılığına təsir göstərmişdi. “Sərxoş, lakin agah” adlı romantik şeirlər məcmuəsi ona böyük şöhrət qazandırib. Etisami tənha və təcrid olunmuş həyat sürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı, qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevrilir şairə. O, Güney Azərbaycandan olan ən görkəmli şairələrdən sayılır.

Əsərlərini farsca yazsa da, doğma vətəni Azərbaycana bağlı olan Pərvin xanımın İranda qadınların acı-nacaqlı taleyinə həsr olunmuş təsirli şeirləri var. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı iki yüzdən çox şeirin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.

Pərvin 1934-cü il iyulun 10-da atasının əmisi oğlu olan Fəzlullah Etisami Qorqani ilə ailə həyatı qurrur, yoldaşı ilə birlikdə Kirmanşah şəhərinə gedir. Həyat yoldaşı ordu zabiti olmuş və Kirmanşah polis idarəsinin komandiri vəzifəsində çalışırmış. Ancaq bu evlilik yalnız iki ay sürmüştər və sonra Pərvin ata evinə geri qayıtmışdı. Pərvinin qardaşının dediyinə əsaslanısaq, şairin ince və azad ruhu ərinin quru, sərt xarakteri ilə uyğun deyilmiş və bu ruhsal, əxlaqi fərq 1935-ci il avqustun 6-da onların ayrılmasına səbəb olur. Pərvin bu ayrılıq barədə heç zaman, heç kimlə bir kəlmə belə danişmır.

O acı olaydan sonra Pərvinin ədəbi-kültürəl yolu hamarlaşdı. Evlilikdən öncə, toplumun durumunu da göz öünüə alaraq, şeirlərinin çapı ilə razılaşmayan atası nəhayət ki, kitabın nəşrinə icazə verdi. Beləliklə, Pərvinin ilk və tək şeir divanı 1935-də işıq üzü gördü. Bu divana daxil edilmiş 6500 beyt şeiri şairə xanım 30 yaşına çatmamış qələmə alıb. Pərvin həm də məşhur təmsil ustası kimi tanınır.

Pərvin Etisaminin əsərini o dövrlərin İran qəzətində məşhur dilçi, tarixçi və tədqiqatçı sayılan Səid Nəfisi təqdim etmişdi. Kitaba Məlikişşüəra Bahar ön söz yazıb “Milli Şura Məclisi” nəşriyyatında çap olmuşdu.

O dövrün Təhsil Nazirliyi də onu elmi-kültürəl xidmətlərinə görə üçüncü dərəcəli “Ləyaqət medalı” ilə təltif etdi; Amma Pərvin hökumətin bu qiymətini də qəbul etməyib medalı almaqdan imtina etdi. Deyilənə görə, Rza şah da kraliçə ilə birgə övladlarına dərs demək üçün sarayla əməkdaşlıq etməyi təklif edib. Amma Pərvin bu təklifə də rədd cavab verir



ki, istibdada qarşı müqavimet gösterən birinin belə yerlərdə olması mümkün deyil. Hakim rejim Etisamini qətiyyən sevmirdi və bunu onun dəfninə göstərdiyi münasibətdə bürüzə verdi. 1936-ci ilin iyundan ilk şeirlər toplusu nəşr olunduqdan sonra Pərvin Tehran Universitetinin (keçmiş Tərbiet Müəllim Universiteti, indiki Xarəzm Universiteti) kitabxanasında kitabxanaçı işləsə də, 9 ay sonra - 1936-ci ilin sonlarında oradakı işinə son qoyur. Pərvin vaxtilə ehtiyatla və nəvazişlə qoruyub saxladığı bir sıra ki-

tabın ön və arxa səhifələrinə şəhrlər yazıb. Bu şəhrlər yazılmış kitabların qiymətini nəzərə alaraq onlar Tehran Universitetinin Ədəbiyyat Kitabxanasında qorunmaqdadır.

Pərvin Etisaminin atasına olan dərin sevgisi şeirlərinin ana xəttini təşkil edir. 1938-ci ilin yanvarında Yusif bəy vəfat edir. On böyük öyrətməni və himayə edənini itirmək, onu daha artıq təcridə və ədəbi çalışmalarından uzaqlaşmağa yönləndirir. Atasının ölümü onu o qədər təsirləndirir ki, hər kəsdən irtiba-

tini kəsərək təkliyə qapanır. Bu hadisədən sonra qələmə aldığı şeirlərinin hamısı minor ruhludur.

1941-ci ilin mart ayında yatalaq xəstəliyinə yoluxaraq Novruz bayramı günlərində evində yatağa düşür. Həmin günlər qardaşı Əbülfəth Etisami Pərvinin şeir divanın ikinci nəşrini çapa hazırlayırdı. Pərvinin durumu günbəgün ağırlaşır və deyilənlərə görə, həkimin səhlənkarlığı şairin müalicəsini və saqlamağını daha da çətinləşdirir.

1941-ci il aprelin 4-də, həyatında yalnız 34 bahar yaşamış şairə anasının qollarında can verir. Nəşini Tehrandan Qum şəhərinə aparıb həzrəti Məsumənin hərəmində yerləşən ailə məzarlığında, atasının yanında torpağa tapşırırlar. Pərvinin ölümündən sonra onun öz xətti ilə yazılmış bir şeiri tapılır. Sanki şair gözlərini əbədi yummadan bunu belə bir başlıqla qələmə almışdır: "Bu şeiri öz məzar daşına yazmışam!" Yazılış tarixi bəlli olmayan həmin şeir Pərvinin qəbrində həkk olunub. Ədəbi yaradıcılığının ən parlaq zamanında vəfat etməsi, sevənlərinin qəlbini hər zaman göynədir.

Pərvinin ədəbi-kültürəl toplumda özəl yeri olduğuna daxmayaraq, hökumət ona rəsmi və layiqli anim mərasimi düzənləməyə icazə vermir. Yalnız bir il sonra 1941-ci ilin aprelinde Pərvinsevərlərin səyi ilə onun adına layiq törən baş tutur.

Ona olan ümmüxalq sevgisinin mayasında bugəncəcik xanımın-şairənin, vətəndaşın heç də hər yaradıcı şəxşdə bulunmayan bütövlüyü, tam kamil insan olması dayanır. Hərtərəfli təminatlı ailənin, ocağın övladı olmasına rəgmən, dünya malından tamamilə imtina etmiş, özünü bütünlükə xalqın, əzilən zümrənin hüquqlarının qorunmasına həsr etmişdi. Pərvin Etisami nəzmində biliyə olan güclü meyildən, maraqqdan, zülm və despotizmlə mübarizədən bəhs olunur. O, sosial məsələlərə toxunur, sadə insanlara, imkansızlara, məzlumlara rəğbət bəsləyir. Şairə şeirlərində açıq danışa bilmir (bəlkə də danışmir), təşbehlərdən geniş istifadə edir. Onun şeirlərinin eksəriyyəti dialoq və ya "monasare" (xüsusi

qəsidi; iki xəyalı rəqib arasında bir növ mübahisə) prinsipi üzərində qurulub. Divanında insanlar, heyvanlar, bitkilər və hətta iynə-sap kimi bir çox əşyalar arasında 70 duruşmanı saymaq olar. Onun şeirlərində təlim-tərbiyənin, öyünd-nəsihətin, bilgi və öyrənmənin, zalimin qarşısında dayanmağın və məzlu ma dəstek olmağın, əxlaq və mənəviyyatın, bir sözlə, toplumsal dəyərlərin böyük önəmi vardır. Şairin sadə və axıcı dili onun şeirinin daha qalarğı olmasına zəmin yaradaraq gözəlliyini iki qat artırımdı. Fars ədəbiyyatı üzrə yaziçı və tədqiqatçı Səid Nəfi si Pərvin haqda belə yazır:

"Mən gördüyüm və hər zaman müşahidə etdiyim Pərvinin çox sakit siması vardı. Özəl vüqar və döyümlə cavab verərdi. Onda tələskənlik və səbirsizlik kimi halları heç vaxt görmədim. O, baxışlarını çox zaman yerə zilləyərdi. Mənim yanında onun güldüyünü xatırlamıram. Onun poeziyasına heyran olduğumu bildirəndə o, bunu çox sakit və təvazökarlıqla qarşılıyordı. Nə həyəcanlanardı, nə də bir söz deyərdi. Onun bir dəfə də olsun öyündüyünə, özünü üstün tutmasına dair hər hansı eyhamına belə rastlamadım".

Ustadlarından olan Səid Nəfisinin Pərvin haqda söylədiyi fikirləri şairə öz yaradıcılığı ilə təsdiqləyir. Yalnızlığına olan sevgisi və təvazökarlığı səbəbi ilə, ölümündən sonra tapılmış və məzar daşına qoyulmuş şeirdən başqa, şair başqa şeirlərində heç zaman özü barədə danışmayıb. Məşhur şeiri isə tək Pərvin Etisaminin deyil, bütünlükdə şərq dünyası qadınlarının həyat kodeksini simvolizə edən şüara çevrilib.

**Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?
Neşər kimi sözdən, ləkədən qeyri, nə gördün?
Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.
Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?
Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu,
Ey quş, burada mərəkədən qeyri nə gördün?**

Pərvinin daha çox məşhur və sevilən şeirləri içində bunları saymaq olar: "Gözyaşı incisi", "İki damcı qan", "Yetimin gözyaşı", "Sarımsaq və soğan", "Yoxsulluq qəmi", "Çalışma və əməl etmə", "Ey kiçik quş".

Cox maraqlı və fərdi üslub yaranan şairə soğan və sarımsağı belə danışdırır:

**Sarımsaq söylədi soğana bir gün,
Pis qoxun ətrafi doldurmuş, düşün!
Soğan söylədi ki, dirlə, sarımsaq,
Sən öz ayıbindən xəbərsizsən, bax!**

2005-ci ildən etibarən hər il mart ayında İranda "Pərvin Etisami Qadın Filmləri festivalı" keçirilir. Bu festivalda yalnız qadın kino rejissorlarının çəkdikləri qadın mövzulu filmlər nümayiş etdirilir. Bu kinofestivalda iştirak edən filmlərin mövzusu ailənin təməllərinin möhkəmlənməsində qadınların roludur. 2011-ci ildə Suriyanın Dəməşq şəhərində "Pərvin Etisami nümunəvi ədəbiyyatçı" adlı seminar keçirilib.

2012-ci ildə Təbrizdə "Azərbaycan tarixi" adlı xalça toxunub. Hazırda Təbriz şəhər muzeyində saxlanılan xalçanın toxunulmasına iki il vaxt sərf olunub. Xalçanı Azərbaycanın tarixi abidələri və tanınmış şimalarından Şəhriyar, Bağırxan, Səttarxan, Zeynəb Paşa, Pərvin Etisaminin şəkilləri bəzəyir.

Bu gün Pərvin Etisaminin Təbrizdə yerləşən ata evi 28 mart 2006-ci ildən etibarən ölkənin milli miras siyahısına keçərək "Pərvin Etisami evi" adlandırılıb və təqvimdə hər il mart ayının 16-sı "Pərvin Etisami" günü kimi qeyd olunur. Bu qədim ev Pərvin Etisaminin şəxsi evi olub. Ev XIX əsrə Qacarlar dövründə tikilib. Digər hissəsinin tikilməsi isə Pəhləvilər dövrünə təsadüf edir. Hazırda evin yalnız pəhləvilər dövründə tikilən hissəsi salamat qalıb. Ev Çaykənarı xiyabanında yerləşir. Həyətindəki divarlarda Təbrizin görkəmli şəxslərinin şəkilləri əks olunub. Evin girişində isə pilləkənləri qalxan halda təsvir olunmuş Pərvin Etisaminin heykəli qoyulub. Pə-

vin dərvişanə həyata üstünlük verib desəm, mübaliğə etmiş olmaram. İyirmi səkkiz yaşında ailə qurması və çox tezliklə də ayrılması çox mətləblərdən xəbər verir. Özündən təxminən bir əsr əvvəl doğulan və İranın ən məşhur şairəsi titulunu daşıyan Tahire Qürrətül-Eyn kimi etiraz etmişdim görəsən? Zərrintac Tahirenin üsyəni, etirazları məlumdur. Yalvarışları, dirənişləri nə yazıq ki faydasız oldu və istəməsə də, əmisi oğlu ilə ailə qurmaloğlu. Bəs Pərvin necə? Xarakterinə daban-dabana zidd olan, sərt xasiyyətli, ciddi hərbi nizam-intizamı evində də sərgiləyen Fəzlullah bəylə nədən evləndi? Nədənsə bu barədə heç bir kəlmə də olsa məlumat yoxdur. Atasının istəyi, məsləhəti üzərinə dinməz-söyləməz ər evinə köçməli olmuşdumu? Bu qədər təhsil, mədəniyyət aşığı biri göz bəbəyi olan qızının rəyini soruşmadan bu addımı atardımı? Bu da inandırıcı görünmür. Özüylə bir çox sırrı də aparan Pərvin bizi ehtimallarla, fərziyyələrlə baş-başa buraxdı.

**Xoşdürüür kim sinədə dürri-məanı saxlamaq,
Yox olurkən ömrü daim cavidanı saxlamaq.
Əqlilə evraq-i dünyaya girərkən ey könül!
Eşqi də bir sərr kimi içdə nihani saxlamaq.
Can bağında anbaan əkmək gərək min türlü rəng,
Ol könül bağında yetkin bağbanı saxlamaq.
Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül,
Ərmağan ol yar üçün sevdalı canı saxlamaq.
Mənəviyyat aləmində parlayarkən gün kimi,
Zülmətin bağın dələn nuri-xüdanı saxlamaq.
Batılə meyl etməz oldun, Pərvin, ol üzdəndi kim,
Məhrəmi-yar oldun, ol mülki-bəqanı saxlamaq.**

Mülki-bəqanı-əbədi var olanı qoruyub saxlamağa can atan Pərvin dünya malından gözünü çəkmişdi. Onda diqqətimi çəkən ən önəmli məqam üsyankar ruhlu insanların əksəriyyətinə xas olan halları müşahidə etməməyimdir. Qəlbinin dərinliyində olan ehtiras, hiddət, etiraz, təlatümü səssizcə kağız üzərinə köçürər və sanki bununla missiyasını yerinə yetirilmiş



sayardı.

Pervin Etisami həqiqətən də böyük İran şairəsidir. O, fars qadın poeziyasını yeni səviyyəyə qaldırmağı bacardı. Pervin Etisaminin qadın ədəbi yaradıcılığının inkişafına verdiyi töhfəyə görə hər il İranda qadın yazıçılar adına Ədəbiyyat Mükafatı verilir. Qaliblərə mükafatlar hər il mart ayında Pervin Etisaminin doğum gündündə 15 mart Anım gündündə verilir. İranın bir çox şəhərlərində onun şərəfinə abidələr ucaldılıb və bununla yanaşı, ölkədə tez-tez onun şeirlərinin müxtəlif sərgiləri keçirilir. Etisaminin şeirləri İranda məktəb programına daxildir. Çox təəssüflər olsun ki, bizdə nəinki məktəb programına, hətta dörsdənkənar oxu programına da daxil edilməyib. Bu qədər məşhur təmsil ustanının, didaktik nəzmə sənət-

karının bir bəndi belə bizim tədris programımızda işıqlandırılmayıb. Bu biganəliyə, ögeyliyə nə zaman son qoyulacaq görəsən?

Onun “Bir yetimin göz yaşı” şeirini Dmitri Karataevin rusca tərcüməsində oxudum. Çox axtardımsa da, dilimizdə tapa bilmədim. Bizim dilə etdiyim hərfi tərcümənin mətni isə elə bugünkü durumumuza bənzədi. Bu da alnimizə yazılın taledir ki, dili bir, qanı bir, canı bir olan xalqımız ikiyə bölünüb. Görünür, Pervinin də ömür və yaradıcılıq yolunun, yazdıqlarının və yaşadıqlarının geniş oxucu kütləsinə, çağdaş gəncliyə çatdırılması öz zamanını gözləyir.

Buna dərin inam hissiliyə demək isteyirəm ki, ikiyə bölünmüş bir xalqın birliyi yalnız mədəni körpülər vasitəsilə mümkündür.

Günəş qadın - Nurəngiz Gün



Hər dəfə imtahanların gərginliyindən sonra dünyadan qopmaq arzusu baş qaldırır içimdə. İxtisasımız ədəbiyyat olsa belə, sanki hansısa proqrama ardıcıl uyma məcburiyyəti sevdiyimiz əsərlərdən, arzuladığımız kitablardan uzaq salır bizi. Ona görə tətil başladımı, sevdidiyim müəlliflərə yenidən qayıtmaq, onları vərəq-vərəq, şeir-şeir, misra-misra oxumaq istəyirem. Bu dəfə “Ağ qanadlı” Nurəngiz Günün dünyasına səyahət etmək, onun sayəsində reallıqdan uzaqlaşmaq oldu nəsibim.

Bəzi insanlar vardır, sözlərə sığdırı bilməzsən, kəlmələr kifayətsiz qalar. Nə yazıq ki, sözü, şeiri ile ayağımız yerdən üzən, qanad açmağı öyrədən Nurəngiz xanım kimi qeyri-adi insan ömür dastanını sona yetirib. Sanki indi mətnləri onun ömrünü davam etdirir. Ona görə də şeirlərini oxumaq, ömür yoluna, gördüyü işlərə nəzər salmaq elə onun özüylə ünsiyyət kimi təsir etdi mənə.

Sanki təbiət bir yaradıcı ruha lazım olan bütün xüsusiyyətləri ona bəxş edib - məlahətli səs, diksiya, səhər günəşi kimi işıqlı və ovsunlu sima - ruhundan axan misraların təbiiliyinin əbədi həkk olunduğu bir cüt ulduz kimi parlaq gözlər.

Uzun müddətdir mənə rahatlıq verməyən düşüncələri küll halda oxumağın sevinci bambəşqadı. İnsanın təbiəti belədir, oxuduqlarında özünü axtarırsan, hətta bədbin misralar belə xoşbəxtlik gətirir sənə. Cünki bu, sənsən, sənin ağrılarından, hardasa zamanın o tayında qalan kövrək ruhlu bir xanım bunları duyub, yazıb. Nurəngiz xanımın şeirləri bax bu hissi, ovqatı necə deyərlər, dibinə qədər yaşadır insana.

Nə dərd, nə ələm bildilər,
Nə istədim vermədilər.
Əslində nə istədim ki?
Düzləri görmək istədim -
ürək üçün.
Bir veyil külək istədim -
seyr edib yer üzünü,
azadə nəfəs dərib,
asudə ölmək üçün.
Vermədilər.
Könlüm bir könül istədi
könlümü kiritməyə.
Quyu suyu istədi
bu susuz ciyərimə
qurtum-qurtum çəkməyə.
Bir ovuc torpaq... istədi
sinəm ilə bərabər
dəndlərinə çökməyə!
Vermədilər.

Bu təsirli misraların müəllifi 1938-ci il 21 sentyabrda Bakıda ziyalı ailəsində dün-yaya göz açıb. Təəssüflər ol-sun ki, Stalin dövrünün amansız repressiyası onun da ailəsindən yan keçməyib. Babası - dövrünün görkəmli hə-kimi, dahi sənətkarlar Hü-seyn Cavid və Nəriman Nəri-manovun dostu bolşevik rep-ressiyasına qurban gedərək 1937-ci ildə qəddarcasına qətlə yetirilib. Ailə isə elə 1937-ci ildə - hələ Nurəngiz xanım dünyaya gəlməmiş əs-lən güneyli olduqları üçün İранa sürgün edilib. Təkcə Nurəngiz Günün anası nişanlı olduğuna görə Bakıda qalıb,



dayısı Ağa Səlim Hacızadə bir müddət sonra - 1946-cı ildə yenidən Bakıya qayıdır. Ancaq bu xoşbəxtliyin ömrü uzun olmur və repressiya adlı qanlı gerçək yenidən onlara bədbəxtlik yaşadır və dayı Sibirə sürgün olunaraq orada vəfat edir. Şairənin digər dayısı məşhur rəssam Ağa Kərim Hacızadə isə ömrü boyu sələflərimizdən bizi miras qalmış azərbaycançılıq və bütün Azərbaycan məfkurəsi uğrunda mübarizə aparır. Təbii ki, dövrün siyasi mənzərosinə uyğun olaraq ideologiyasından dönməyən Ağa Kərim dəfələrlə şahın zindanına salınımışdır. Şimalla cənub arasındaki tikanlı məftillərin qırılıb keçiləcəyi günü həsrətlə gözləyən dayı sərhədlərin açılmasına bir neçə gün qalmış vəfat edir.

Hələ dünyaya gəlməzdən önce ailəsinin başının üstünü alan bu faciələr, sonralar da doğmalarının təleyinin nə qədər kədərli olmasını bilməsi onun poeziyasının qəm yükünə çevrilib. Həmçinin, onun elə köklərindən, genlərindən gələn vətən, millət sevgisi, azərbaycançılıq ideyaları yaradıcılığının əsasını təşkil edib.

Elə ilk işiq üzü görən əsərlərinin dil və üslub xüsusiyyətlərinə diqqət yetirsək, görərik ki, istifadə etdiyi ifadələr, sözlər çox təbii səslənir, peşəkarlıq duylur. Bu cəhətdən “Tanrı bəşər övladıdır” povesti xeyli təsirli və düşündürücüdür. Povestdə obrazların nitqində istifadə olunan dialektizm və arxaizmlər diqqətimi çəkdi, onlar öz bölgələrinə xas ləhcədə danişirlər və bu da öz növbəsində obrazların canlılığını, qurama, yalançı təsir bağışlamamasını təmin edir.

Ümumiyyətlə, şairənin yaradıcılıq ruhunda insanlıq manifestləri özünəməxsus yerə malikdir; humanist duyğuların və düşüncələrin tərənnüm olunduğu belə şeirlərində insanın daxili dünyası sözlərlə elə təsvir olunur, sanki hər misra oxucunun içindən keçir. Bu qəbildən şeirlərindən birinə, “Yol gedirəm”ə bəstəkar Aygün Səmədzadə musiqi bəstələyib. İndi Xalq artisti Aygün Kazımovanın ifasında mahnının dinlədikcə elə bilirəm bütün bir qadın ömrünün himnidir bu əsər.

**Saçlarında rüzgarım,
Ruhumda ana laylası,
Başında məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.**

**Önümüzə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağrı
Yol gedirəm, oləziyb saralanadək.**

**Arxamda sarp enişlər,
Çiynamdə Günəş tayası,
Ağışumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.**

Onun böyük türk şairi Nazım Hikmət poeziyasına, şəxsiyyətinə olan ehtiramı və sevgisi bir-birindən dəyərli şeirlərin yaranmasına səbəb olub. “Mavi gözülü div”in iztirablı və bir o qədər də şərəfli həyat yolu bu şeirlərdə üsyankar ovqatla ifadə edilib. “Vətən, məslək, düşüncələr” şeirində daha dərin və təəssüf doğuran hissələr izlenilir. Vətənin öz balasına - onu “nağılların baş qəhrəməni” edən övlada qarşı edilən haqsızlıqlara susqun durması şairəni lap hövsələdən çıxarıdır, ancaq işiq ucu boyda bir ümidi yenə köməyi ondan istəyir, sanki nələrinə dəyişəcəyinə ümid edərək yazır:

**...Vətən, hey!.. İndi sən,
Aynalı sulara pərcimlənib sən.
Sulardır, öpülüb, bir dəli həsrət ilə
Bu cür içilən!
Hikmət oğlu Nazım balandır, vətən,
daşlı yolları ölçüb, hey gedib gələn!..
Özgələşmə vətən, özgələşmə sən!**

Axi Nazım vətənidən, elindən didərgin, əzizlərindən uzaq düşmüdü. Və bir zamanlar on yaxınları da sürən olunmuş şairəmiz onu o qədər yaxşı başa düşürdü ki...

Və Anadolu!.. Bir kənd qəbiristanı.
Başın üstdə daşsız-maşsız bir çınar!..

Novodeviçye məzarlığında Nazımın qəbrini ziyarət edərkən keçirdiyi hisslerin qələmə alındığı “Bu axşam” şeirində pərişanlıq hər misradan duyulur...

**Yorulsam, sərilsəm,
Ləpirsiz, avazsız,
ruhani nəğmələrsiz,
Sükutu lal, bu susqun çəmənə,
dərdini dirləməyə,
dəli deməzlər ki, mənə?**

Ümumiyyətlə, Nurəngiz Gün yaradıcılığında çox sevdiyim cəhət onun özündən əvvəlki nəsillərə, klassiklərə münasibətinin ifadəsidir. Sabir və Cəlil sənətinin dəstəkçisi və bəzən də davamçısı olduğunu “Ağillıdır əminəvələr” adlı ithaf şeirində də müşahidə edirik. Satirik bir dillə bu yoluñ layiqli davamçısı olduğunu göstərən şairə, bəzi misralarda bu iki dahi-mizdən nümunələr gətirərək bir növ onların ruhu qarşısında borcumuzu yada salır. Bilindiyi kimi, dil problemi tarix boyu bizim qanayan yaramız olub; Tanrıyla söhbətimizdən - dualarımızdan, sevgiliylə piçiltimizdən, yaxud ictimai yerdə qulağımızı yağır edən sözlərdən tutmuş reklam lövhələrinə kimi, hər yerdə bu bəlanın təzahürlərini görürük. Bu şeirdə də müəllifin bəhs olunan vəziyyətə kəskin etirazı “Anamin kitabı”, “Ölülər” əsərləri və Sabir şeirlərinin dili ilə öncəkilir.

**...Ey vah! Əmilər!
Ağillıdır əminəvələr.
Əcnəbicə danışırıq, əcnəbi!
Ölülərimizlə ərəbcə,
dirilərimizlə... rusca!
Bildik, bilmədik, nə gəldi:
cincə, əcinnəcə, əcnəbi-qəribanəcə!
Yarışırıq, əmilər!**

Lakin hətta ən ağrılı problemlərin, ən kədərli mövzuların yer aldığı şeirlərində belə bir işiq duyulur. Günəsi əbədi həyat rəmzi hesab edən Nurəngiz xanımın özünə “Gün” təxəllüsünü götürməsi də təsadüfi deyil:

**Günəş!.. Mənə soyuqdur
Axı mən qütbə gedən tək gəminin
məzəlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş aican
zalim ovçu üzündən.
... Günəşim! Tez-tez röyalarimdəsan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşış demişdim:
Məhvəsim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!.....
Yerdə mənə yaman soyuqdur, Günəş!**

Bu qədər ilahi, içdən hisslerin belə həssaslıqla qələmə alınması insanı ovsunlayır. Adətən Nurəngiz xanım kimi ideallarla yaşayış qadınlar üçün real həyat işlərinə, ictimai həyata köklənmək çətin olur. Amma çox sevinirəm ki, sənətinə heyran qaldığım bu qadın ölkəmizi müxtəlif tədbirlərdə təmsil edib, hətta Azərbaycanın ilk və yeganə iştirakçısı kimi 1992-ci ilin iyununda Türksoyun Ankarada keçirilən ilk qurultayına qatılıb, 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçdə keçirilən Qurultayında iştirak edib. Çünkü Azərbaycan qadını məhz bu cür güclü, gözəl, intellektual və istedadlı xanımların simasında təmsil olunmalıdır...

Nurəngiz xanımın istər ictimai fəaliyyətində, istərsə də poeziyasında vətəndaşlıq mövqeyi də elə kövrək, həssas bir ananın, qadının, şairənin hissi, duyğusu, ağrısı kimi özünü göstərir. Xalqımızın daim xatırlayacağı, əbədi dərdimiz Xocalı soyqırımına həsr olunmuş ilk



və böyük ustalıqla qələmə alınmış əsəri olan "Xocalı simfoniyası" poeması 2004-cü ildə "Lider" televiziya-sında ekranlaşdırılıb, 2008-ci ildə isə İctimai Televiziya və Gənc Tamaşaçılar Teatrının birləşdiyi çərçivəsində səhnəyə qoyulub. 2009-cu ildə bu əsər Mahmud Kaşgari Fondunun mükafatını da alıb. Poema sənədli film kimi 2011-ci ildə Dövlət televiziya-sında, 2012-ci ildə isə ATV kanalında ekranlaşdırılıb.

**Ah! Boğulur, cocuqlar,
Yorulur torpağın altında
Cocuqlar!
Əlləri, qolları yorulur...**

**Heç bir şey anlamır, Cocuqlar!
Cocuqlar top-top oynamaya istəyir,
torpağın altında.
Cocuqlar bir təhər ovunar
havasız... nəşəsiz...
torpağın altında...
O! Məryəm!..
Ancaq ki, ana məməsi istəyir
körpələr torpağın altında!
Heç bir şey anlamır İngalar!..
İngalar ana döşü əvəzinə
İndicə torpağı əməcəklər!..**

Digər bir poeması olan “Salamat qal, Ağca yolu” əsərində Nurəngiz Gün, II Dünya müharibəsinin gətirdiyi fəlakətlərdən, həmvətənlərimizin çəkdiyi əzablardan ürək dolusu kədərlə bəhs edib. Poema 1985-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsi tərəfindən Nurəngiz xanımın öz ifasında səsləndirilib və hal-hazırda qızıl fondda saxlanmaqdadır. Həmçinin, 2012-ci ildə əsər milli televiziya tərəfindən ekranlaşdırılıb. Bu əsərləri müqayisə edəndə görürük ki, şairə insan ağrısını vətənin bələsi, torpaq yaralarını isə dünyanın, bəşəriyyətin faciəsi kimi qəbul edir. Yəni insana və insanlığa aid heç bir problem ona yad deyil.

Poema, şeir, povestlərindən əlavə, Nurəngiz Gün, həm də memuarlar müəllifidir. Həyatının müəyyən duyğulu və önəmli hadisələrlə dolu məqamlarını bir gündəlik misalı yazıya köçürən şairənin, xüsusən teatrla bağlı yazdıqları onun bu sənətə olan sonsuz və dərin məhəbbətini göstərir. Məsələn, 2003-cü ildə rejissor Can Doğanın rəhbərliyində Anarin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin “İstanbul Böyük şəhər Bələdiyyə Teatrı” tərəfindən Bakıda tamaşaşa qoyulması ilə əlaqədar “Can Doğan uçaqdan hələ də əl edir” yazısında Nurəngiz xanım aktyor heyətinin oyununu bəyəndiyini və tamaşaçını ağuşuna aldığı bildirərkən bir tərəfdən də çox sevdiyi İstanbula olan həsrətini dilə gətirir. Can Doğanın səhnədə təcəssüm etdirdiyi ifşaçılıq qabiliyyətini yüksək qiymətləndirir. Son dərəcə səmimi, dostyana üslubda hissələrini dilə gətirən xanım “mavi gözlü div”in “Evdəkilər! Yoxmu qoxlamaq istəyən dağ başından gətirdiyim bu otu” misralarıyla bitirir sözləri ni və Nazımın ölməz ruhu və sənətinə olan heyranlığını bir daha göz öünüə gətirir.

2000-ci ildə “Napoleon” tamaşası haqda qələmə aldığı “Sonra Napoleon... avtobusa minib ev-

lərinə yollandı və qumrular... qüssə çəkdilər” yazısında Napoleonun səhnədəki əzabları fonunda müəllifin dünyəvi düşüncələrə qərq olmasını müşahidə edirik. Nurəngiz xanım Fuad Poladova və onun böyük sənətinə olan sevgisini dilə gətirərək Napoleon roluñun öhdəsindən layiqincə gəlməsiylə bərabər, bu roluñ aktyoru psixoloji olaraq yorduğunun da fərqindədir. Ümumiyyətlə, Nurəngiz xanım ona təsir edən sənət əsərlərindən elə söz açır ki, bir anlıq özünü o tamaşa salonunda hiss edirsən.

2004-cü ildə qələmə alınmış “Şeytanbazardan Brüsselədək axan işığın ecazi” yazısını oxuyanda onun teatr haqqında fikirləriylə daha yaxından tanış oldum. Deyir ki, “teatrın divarları artıq real drama, tamaşaçı isə ürək titrədən romantizmə tamarzıdır”. Cəfər Cabbarlı və Cavidin həzinliyindən sonra məbəd adlandırdığı teatri heç nə isidə bilmir, artıq hər şey daha da yadlaşır, bozlaşır sanki.

Budur, səhnə iki yere bölündüb; bir tərəfdə fəlsəfi-psixoloji dram “Brüsseldən məktublar”, digər tərəfdə isə “Şeytanbazar”. Tamaşanı izləyən Nurəngiz xanım burada quruluşu rejissorun (R.Həsənoğlu) böyük əməyini layiqincə qiymətləndirir, rəssam Tahir Tahirovun yaratdığı mənzərələr onun zövqünü oxşayır, aktyorların, xüsusilə Fransuaza rolundakı Sənubər İsgəndərlinin oyununu çox bəyəndiyini qeyd edir və əməyi keçən hər kəsə sonsuz və bol sevincli təşəkkürlərini bildirir. Əslində, bu, heç də əbəs deyildi, çünkü artıq bozlaşış soyuqlaşlığına inandığı Məbəd bu tamaşaya birgə onun ruhuna sərinlik gətirmişdi, həm də sanki bir simurq misali küllərindən yenidən doğulan ibadətgah - teatr görürdü qarşısında.

Nurəngiz xanım təkcə ədəbi-bədii yaradıcılığı ilə yox, həmçinin, film tariximizdə də özünəməxsus yərə sahibdir. İstər aktrisalığı, istərsə də filmə çevrilmiş ssenariləri diqqətəlayiqdir. Özünəməxsus

aktrisalığı, gözəl bədii qıraət ustalığı və qürurlu türk qadınlarının zehnimizə hopmuş obrazıyla üst-üstə düşən mistik simasiyla ekrana bir nəfəs, gözəllik getirib. Rol aldığı filmlər sırasına “Var olun, qızlar” (1972) və “Uzaq yaşıl ada” (2004) daxildir.

“Qobustan” dərgisişinin Qadın özəl sayı üçün hazırladığım bu yazıda sevdiyim sənətkarın həm bədii yaradıcılığına, həm də sənətin müxtəlif yönləri ilə bağlılığına nəzər saldım. Təəssüf ki, bu cür çağdaş nəsillərə örnək ola biləcək xanımla yalnız əsərləri vasitəsiylə ünsiyyət qura bildim. Səkkiz illik yoxluğunun yaratdığı ədəbi-bədii boşluğu elə onun öz zəngin qələmindən çıxan nümunələr doldurur. Yazdıqları hələ çox-çox illər insanların ürəyinə yol tapacaq Günəş qadının. Ölüm sözünü yaraşdırıram ona... Məncə, o, göyə yüksəlib və parlaq bir ulduza çevrilib, lakin onun yaratdıqları sevənlərinin qəlbində əbədi yaşayacaq.



Rəsmin müəllifi: Vəfa Allahyarova

Rəssam qadınlarımız...

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan rəssamlıq sənəti istedad sarıdan korluq çəkməyib və tarixin müxtəlif dönenmlərində fərdi keyfiyyətlərə malik parlaq yaradıcı simalar yetişdirib. Bu yaradıcıların içərisində qadınlar da az olmayıb. İstər Qərb, istərsə də Şərq qadınları tarixin müxtəlif dönenmlərində eyni taleləri yaşayıblar. Öz şəxsi həyatını, karyerasını qazanmaq üçün fədakarlıq etmək, iradə və əzmkarlıq göstərmək hər iki coğrafiyada daha çox qadınların payına düşüb desək, yanılmarıq. Bu prosesdə şəxsi və ictimai həyatda mənənlərə duruş gətirə bilən qabaqcıl xanımlar isə xüsusi rəğbət doğurub. Dünya rəssamlıq sənətində ad çıxarmış qadınlar intibah dövründən tutmuş konseptualizmə qədər böyük tarixi mərhələdə hər zaman görünən olublar. Müəyyən istisnalar olsa da, Azərbaycan rəssamlığında qadınların daha çox sənətə gəldiyi XX əsr incəsənətimizə çoxsaylı adlar bəxs edib və hazırda da bu sıra genişlənməkdədir...

Azərbaycan ədəbiyyatında özünəməxsus imzaya sahib olan Xurşidbanu Natəvan (1832-1897) həm də milli rəssamlığımızda öz izini qoyub. Başdan-başa sənətə yığırlanan bu əsilzadə xanımın yaratdığı dəyərli ədəbi irslə, xeyirxah əməlləri ilə yanaşı, incə gözəlliyyə, zərif duyğulara malik rəsmələri, yüksək zövqlə işlədiyi bədii tikmələri onu həm də istedadlı rəssam kimi təqdim etməyimizə əsas verir. El

içində “Xan qızı” kimi tanınan şair-rəssam lirik, sentimental xarakterə malik qrafik lövhələrində şeirlə rəsmin ortaq cəhətlərini birləşdirməyə nail olub. Onun rəsm müəlliminin isə bibisi Gövhərxanım olduğu məlumdur...

Natəvanın özündən sonra qoyduğu qiymətli bədii irs içərisində 227 səhifəlik “Gül dəftəri” adlı albomu mühüm yer tutur. Burada onun şeirləri ilə yanaşı, birbaşa təbiətdən işlədiyi gözəl rəsmləri mövcuddur. Bir sözlə, bu albom hərtərəfli yaradıcı istədəda malik Natəvanı həm şair, həm də rəssam kim təqdim edir. Albomda karandaş və sulu boyā ilə çəkilmiş çiçək təsvirləri və mənzərə rəsmlərini görmək olar. “Lalə”, “Qərənfil”, “Süsən”, “Qızılıgül” və digər nəbatı motivli rəsmləri onun bədii-estetik dəyərini daha da artırıb. Bu rəsmlər öz təsvir üslubuna görə də yeni yaradıcılıq manerasını təqdim edir. Avropa ənənələrinə bələd olan rəssam həm də çox qiymətli miniatür üslubundan istifadə edərək öz rəsmlərini peşəkar şəkildə Şərq ilə Qərbin sənət vəhdətində yaradıb. Onun burada öz poeziyasını ilüstrasiya etdiyini də söyləyə bilərik.

Natəvanın incə rəsm, gözəl kolorit həllinə malik rəsmlərində rəssam üçün vacib olan iti müşahidəçilik, təsvir etdiyi natürmortlara emosional ovqat verməsi duyulur. Onların hər birində şair təbiətinə xas lirik hiss və həyəcan vardır. Burada həyatının son

dönəmini hüzn içərisində yaşamış “Xan qızı”nın qüssəli ana duyğularını da izləmək mümkündür.

“Gül dəftəri” həm də cildinin yüksək zövqlə, ipək sap və muncuqlarla işlənilmiş tikməli tərtibatı ilə diqqətçəkəndir. Onun bir üzü yenidən sevimli çiçəklər, digər üzü isə ağaç təsvirləri ilə işlənib və hazırlanma tarixi həm miladi (1886), həm də hicri tarixlə (1304) qeyd edilib.

Şaironin bədii irsi təkcə rəsmlərdən ibarət deyil. Belə ki, o, bütün həyatı boyu dekorativ-tətbiqi sənət sahəsində müxtəlif funksiyalı gözəl nümunələr yaratmağa nail olub. Bu mənada Natəvan xanımın Qafqaz səfəri çərçivəsində Bakıda olan məşhur fransız yazıçısı Aleksandr Duma ilə görüşündə onu öz sənəti ilə heyran etməsi və qiymətli bədii tikmələrin dən birini - pul kisəsini ona hədiyyə verməsini qeyd etmək olar. Gülbətin texnikasında işlədiyi yaxalıq, başmaq, rəngarəng naxışlarla, bitki elementləri ilə tərtib etdiyi xurcun, müxtəlif geyim nümunələri və s. onun incə zövq və hərtərəfli istedadını nümayiş etdirir.

Tiflisə səfəri Xurşidbanu Natəvanın bir rəssam kimi formallaşmasına mühüm təsir göstərib. Burada mövcud olan mühit, Avropa rəssamlıq ənənələrini öyrənmək imkanı əldə etməsi, həm də ona yeni mövzular vermişdi. O, Tiflis səfəri zamanı “Metex qalası”, “Şeyx Sənan dağı” və digər mənzərələri işləmişdi. “Bakı mənzərəsi”, “Dağlara yol”, “Dəniz kənarı”, “Məscidli qala”, “Sahil kənarında körpü” isə onun paytaxtda olarkən işlədiyi dəyərli və yeni bədii xarakterə malik rəsm əsərləridir.

Azərbaycan təsviri sənətində özünəməxsus yer tutan qadın sənətkarlardan biri Qeysər Kaşıyeva-Seyidbəylidir (1893-1972). O, XX əsrin əvvəllərində Azərbaycan təsviri sənət məkanına realizm ənənələrini gətirən rəssamlardandır. Tiflisdə dünyaya gəlmış Q.Kaşıyeva-Seyidbəyli həm də bu şəhərdə fəaliyyət göstərən məktəbdə təhsil alıb. Müasir düşüncəli, cəsarətli xanım kimi tanınan Qeysər xanım musiqi istedadına da malik olmuşdur.

Tarixə nəzər salsaq, onun Şərq qadını üçün çox çətin zamanlarda ulduz kimi parladığını söyləyə bilərik. O, 7 yaşında ikən valideynləri tərəfindən “Müqəddəs Nina” məktəbinə qoyulur. 1907-1908-ci illərdə isə o, Tiflisdə İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq məktəbini oxuyaraq, məktəbi bitirməsi ilə bağlı şəhadətnamə alır. Elə buna əsasən o, haqlı olaraq ilk peşəkar təhsil almış azərbaycanlı rəssam kimi qəbul edilir. Qeysər Kaşıyeva-Seyidbəylinin istedadını aşkar edən və onu rəssam olmağa ruhlandıran “Molla Nəsrəddin” jurnalından yaxşı tanıdığımız Oskar Şmerlinq və Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin təsisçilərindən biri Riçard Karl Sommer olmuşdur. Onlar gənc qızda böyük yaradıcı potensialın olduğunu görərək onu bu istiqamətə yönəldirlər. Sommerin Qafqaz İncəsənəti Təşviq Cəmiyyətində dərs dediyi qrupda Qeysər yeganə qız tələbə idi. Təhsilini Moskvada davam etdirəcəkdi, lakin atası vəfat etdiyinə görə yaranan çətinliklər üzündən bu arzusu gerçəkləşmir...

Rəssamin dövrümüzə az sayda əsərləri gəlib çatıb. Yaratdığı əsərlərin bir qismi Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur. Əsərləri əsasən qrafika və dəzgah rəngkarlığıni əhatə edərək kömür, tuş, sulu boya, eləcə də yağılı boya ilə ərsəyə gəlib. “Küpəgirən qarı”, “Ziyalı qadın”, “Gürcü qızı”, “Qoca keşikçi”, “Ovçu”, “Yanğınsöndürən”, “Azərbaycan ziyalısı” və s. rəsmləri onun istedadından və rəngarəng obrazlar aləmindən xəbər verir. Antik qəhrəmanları əks etdirən rəsmləri isə realizmi və onlara xas olan harmonik ifadə həllini nümayiş etdirir. Rəssami mistik obrazlar da maraqlandırır. “Küpəgirən qarı”nın obrazı - qorxunc siması və xarakterini müəllif təxəyyülünün nəticəsi hesab etmək olar.

Qeysər xanım bir qadın kimi qəlbinin saflığını, incə duyğularını, sevgisini əsərlərində daha dolğun göstərməyi bacara bilirdi. Onun N.V.Qoqolun personajlarına həsr etdiyi məzmunlu, xarakterləri açan il-

lüstrasiyaları, eləcə də “İ.Qonçarovun portreti”, “Göl sahilində” mənzərəsi xüsusilə dəyərli əsərlərindəndir. Ümumiyyətlə, o, öz əsərlərini hər zaman dövrün inkişaf tendensiyalarına uyğun yaradırdı. Lakin təəssüf ki, sağlığında əsərləri kifayət qədər təbliğ olunmayıb. Onlar yalnız məhdud sayda Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin təşkil etdiyi tədbirlərdə sərgilənib. Qeyser xanım, həmçinin, Tiflisin ictimai həyatında fəal rol oynayan qadın xeyriyyə cəmiyyətləri üçün afişə və plakatlar işləyib və hazırladığı afişalar xüsusilə bəyənilib. O, “Şərq qadını” jurnalına da bədii tərtibat vermiş və düşündürücü məzmunlu malik illüstrasiyalar yaratmışdı.

Keşməkeşli həyat yaşamış Qeyser xanımın yalnız uşaqlıq dövrü qayısız keçib. Hərbçi ailəsində dünyaya gələn Qeyser xanım ailə həyatını da hərbçi ilə qurub. Həyat yoldaşı Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış hərbçilərindən polkovnik Şirin bəy Kəsəmənli olub. Şirin bəy onunla atasının etirazına rəğmən evlənmişdi. Çünkü atası “bəy oğlu, yalnız bəy qızı alar” deyib “iki ayağını bir başmağa dirəmişdi”. Gənclər sevgilərini üstün tutaraq evləndilər və bəy oğlu öz ailə imkanlarından vaz keçərək zabit maaşı ilə ailəsini dolandırdı. Lakin Şirin bəy Kəsəmənlinin vaxtsız dünyasını dəyişməsi onların ailə sevincini yarıda qoyur.

Qeyser xanımın ikinci dəfə Zülfüqar Seyidbəyli ilə qurduğu ailə də xoşbəxt sonluqla nəticələnmir. Z.Seyidbəylinin 1937-ci ildə repressiyaya uğraması ilə əlaqədər Qeyser xanım da sürgün həyatı yaşamış və yalnız 5 ildən sonra bəraət almışdı. Sürgündə olarkən qoyub getdiyi qalan əsərləri isə məhv edilmişdi. Lakin bununla belə hər zaman tutunacaq yeri eyni imiş - övladları və sənəti...

Azərbaycanın qadın rəssamları arasında Əməkdar incəsənət xadimi Reyhan Topçubaşovanın (1905-1970) xüsusi yeri vardır. O, təsviri sənətin rəngkarlıq və qrafika sahələrində çalışaraq dəyərli sənət əsərləri ərsəyə gətirmiş, həm də musiqiçi və pedaqoq kimi fəaliyyət göstərmişdi. Rəssam ilk təh-

silini H.Z.Tağıyevin Qızlar Məktəbində alıb.

Reyhan xanım məşhur həkim, cərrah Mustafa Topçubaşovla evliydi. Oğlu, Azərbaycanın digər tanınmış cərrahı, görkəmli tibb xadimi İbrahim Topçubaşov anası kimi yüksək bədii istedada sahib olmaqla yanaşı, həm də gözəl mahnıların müəllifi kimi tanınır. Ailə vəziyyəti ilə əlaqədar konservatoriyada aldığı musiqi tehsilini yarımçıq qoyan Reyhan xanım sonradan özünü uşaqlıqdan meyl etdiyi rəssamlıq sahəsində tapır və Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alır.

O, portret, məişət, mənzərə, natürmort janrlarında, tematik mövzularda əsərlər yaratmış, həmçinin, mahni və rəqs ansambları üçün geyim eskizləri işləmişdi. 1936-ci ildən başlayaraq müxtəlif miqyaslı sərgilərdə iştirak edib. “M.Ə.Sabir” və “Q.Almaszadə” portretləri, “Köhne bazar”, “Toy” və s. məişət mövzulu əsərləri, “Qız qalası”, “Dəniz”, “Mərdəkan motivi” mənzərələri və digər çoxsaylı kompozisiyaları rəssamın bədii dünyagörüşünü, özünəməxsus yaradıcılıq aləmini əks etdirir. Onun mənzərələrində Abşeronun özünəməxsusluğu ilə seçilən təbiəti mühüm yer tutur.

İstedadlı rəssamın diplom işi olan “Toy” adlı çoxfiqurlu əsəri xüsusilə məşhurdur. Burada o, Azərbaycan xalqının etnoqrafiyasında xüsusi yer tutan qədim toy ənənəsini təsvir edib. R.Topçubaşova qadın rəssamların əsərlərindən ibarət sərgilərin keçirilməsində təşəbbüskarlıq etmiş və ilk belə sərgi 1938-ci il martın 8-də təşkil olunmuşdu.

Reyhan xanım rəfiqəsi, istedadlı balerina Qəmər Almaszadəyə həsr olunmuş portretdə güclü və özüne inamlı bədii obraz yaradıb. Nizami Gəncəvinin “Xəmsə”sinə işlədiyi rəsmlərdə isə Reyhan xanım dahi şairin poeziyasına xas olan bədii-fəlsəfi ideyanı dərindən mənimşəyərək peşəkarlıqla bədii tutum bəxş edib.

Milli rəssamlıq məktəbimizdə öz yeri olan, gözəl rəng duyumuna, füsunkar koloritə malik əsərlərin



Reyan Topçubaşova

müəllifi Vəcihə Səmədova (1924-1965) “rənglərin kralıçası” kimi tanınır. Cəmi 41 il yaşamasına baxmayaraq, bu qısa ömrə çox məhsuldar yaradıcı irs siğışdırılmışdır. Onu da qeyd edək ki, Vəcihə xanım rəssamlıq tariximizə ilk rəngkar qadın kimi daxil olub.

İçərişəhərdə dünyaya gəlmış kübar xanım əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, daha sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Onun diplom işi çox dəyərli bir mövzudadır - “Üzeyir Hacıbəyli Azərbaycan bəstə-

karları arasında” (1951). Bu tablosu ilə peşəkar professor-müəllim heyətini sözün həqiqi mənasında təcəcübəldəndirir.

Belə bir istedadı əldən verməmək üçün ona Moskvada qalmaq və karyerasını burada davam etdirmək təklifi gəlsə də, Vəcihə xanım vətonə qayıtmaga üstünlük verir və geri qalan ömrünü bütünlükə sənətə həsr edir. O, həyat yoldaşı, istedadlı rəssam Lətif Feyzullayevlə birlikdə Azərbaycanın bütün bölgələrinə yaradıcı səyahət edərək yurdumuzun gözəl mənzərələrini, zəhmətkeş insanların obrazlarını yaradır, çoxsaylı etüdlər edirdi. “Kəpəz”, “Kür sahi-



Həyat Abdullayeva: "Sevgililər"

li”, “Göy-göl” silsiləsi onun ecazkar hiss'lərlə dolu belə mənzərə əsərlərindəndir.

“Aktrisa Leyla Bədirbəylinin portreti” Vəcihə xanımın ən uğurlu işlərindəndir. Bu portret XX əsr Azərbaycan rəssamlığının ən gözəl örnəklərindən sayılır və rəssamin şöhrətini daha da yüksəldir.

“Geoloq Minirə Məmmədbəylinin portreti” də rəssamın seçilən işlərindəndir. Özünü hər dəfə gözəl kolorit ustası kimi təqdim edən rəssam burada gözəl mənzərə fonunda ilk ali təhsil almış azərbaycanlı müğəndis qadının romantik tutumlu dolğun bədii obrazını yaradıb.

Bolqaristana yaradıcı səfərindən xatirə qalan “Sofiya bazارında”, “Türk qızı”, “Sozopolun dənizdən görüntüsü”, “Tırnovo” və digər əsərlərində bu ölkənin təbiətinə, memarlığına, insanlarına həsr olunmuş rəngarəng kompozisiyalar əksini tapıb. V.Səmədovanın “Mahni”, “Nişan aparanlar”, “Toy günü”, “Kür qırığında”, “Xəbər gözləyənlər”, “İmtahandan əvvəl” kimi məşhur kompozisiyalarının hər biri yüksək dəyərə malik rəngkarlıq nümunələridir.

Təsviri sənətimizdə yaratdığı dərin məzmunlu əsərləri ilə məşhurluq qazanmış rəssamlardan biri də Əməkdar incəsənət xadimi Həyat Abdullayevadır (1912-2006). Janr və mövzu rəngarəngliyi ilə seçilən yaradıcılığa malik Həyat xanım Dərbənddə anadan olub. Atası, tanınmış balıq sənayeçisi Həmdul-

la Abdullayev güllələndikdən sonra Qazaxıstanda sürgün həyatı yaşıyib.

İ.Y.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstytutunun “Heykəltəraşlıq” fakültəsində təhsil alan Həyat Abdullayevanın əsərləri arasında kiçik plastika, memorial abidələr, barelyef və monumental heykəlləri görə bilərik. Bir çox tanınmış ədəbi xadimləri, sade insanları, analıq, sevgi kimi əbədi mövzuları öz əsərlərində əbədiləşdirib. Duyğulandırıcı lirizmin qabarık ifadəsi onun əksər əsərlərinin başlıca mahiyyətini təşkil edir.

“Xurşidbanu Natəvan”, “Analıq”, “Lay-lay”, “Gənclik” onun lirik məzmunu, mükəmməl plastikaya malik əsərlərindəndir. “Lay-lay” əsərində öz övladını ayaqları üzərində yatırdırmaga çalışan gənc ana obrazı poetik şəkildə, təbii hiss və həyəcanla təsvir edilib. Bu əsər heykəltəraşlığımızda ana sevgisini tərənnüm edən ən gözəl kompozisiyalardandır.

Həyat Abdullayeva dahi Nizaminin “Yeddi gözlə” poemasının qəhrəmanlarını əks etdirən keramik heykəllərində hər bir obrazı, gözəli, aid olduğu xalqa, onun geyim və adət-ənənəsinə xas cəhətlərlə usulılıqla yaradıb.

Ağacdan işlənmiş “Sevgililər” əsəri də Həyat Abdullayevanın ənənəvi lirizmi ilə seçilən plastika nümunələrindəndir. Əsərin ümumi görüntüsü dünən heykəltəraşlığında məşhur olan O.Rodenin “sevgililəri” ilə anım yaratса da, bütünlükde, kompoziya həllinin orijinallığı ilə seçilir.

Azərbaycanın qadın sənətkarları haqqında danişarkən, görkəmli qrafik, təsviri sənətimizdə xüsusi yeri olan Xalq rəssamı Maral Rəhmanzadədən (1916-2008) söz açmamaq mümkün deyil. O, gələcəkdə sevimli mövzusu olacaq neft buruqlarının fontan vurduğu, Bakının kapitalistləri, xeyirxah məsenatları ilə şöhrət qazandığı dövrə dünyaya gəlib. Mərdəkanda doğulmuş Maral xanım zərgər Yusifin qızı idi. Ana tərəfdən nənəsi çox bacarıqlı xalçaçı idi və o, bütünlükdə, sənətkarlarla əhatə olunmuş-

du. İstedadlı uşaqların olduğu ailədə Maral ikinci uşaq idi və rəssamlığa böyük həvəs göstərirdi. Bacısı Məryəm gözəl geyimlər hazırlayırdı, digər bacısı Əməkdar incəsənət xadimi Xanım Əbdürəhmanova isə memar olur. Xatırladaq ki, Fuad Əbdürəhmanov “Azad qadın” heykəlini həyat yoldaşı Xanıma bənzər yaradıb. Qardaşı Kamal nəqqəşliqlə məşğul olurdu. Bir çox binalara, həmçinin, Akademik Milli Dram Teatrına tərtibat verib. Daha bir bacısı - Cəmilə Mahmudova musiqi sənətini seçmiş və bəstəkar Emin Sabitoğlu ilə ailə qurmuşdu. Digər qardaşı Vaqif də heykəltəraş oldu. Göründüyü kimi, bu ailədə hər kəs sənətlə bağlı idi.

Qeyd edək ki, Maral Rəhmanzadə qrafika sahəsi ilə peşəkar şəkildə məşğul olan ilk rəssamlarımızdanıdır. O, rəssamlıq təhsilini Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstytutunda alıb. Onun müəllimləri V.Serov, L.A.Bruni, V.A.Favorski kimi peşkarlar olub. M.Rəhmanzadə Moskvada görkəmli rəssam Səttar Bəhlulzadə ilə birgə təhsil almışdı.

Haqlı olaraq deyilir ki, Maral Rəhmanzadənin əsərlərini bütünlükə sərgiləmək mümkün olsaydı, bütöv bir Azərbaycan mənzərəsi yaranardı. Lakin yaratdığı bu əsərlər heç də asan başa gəlməyib. Onların arxasında böyük zəhmət və davamlı yaradıcılıq axtarışları dayanır. Maral xanım ağır sənaye əməyininin təcəssümü olan Neft Daşlarına və keçilməz qayalarla əhatələnmiş dağ kəndi Xinalığa yaradıcılıq səfərləri etmiş ilk rəssamlardandır. Demək olar ki, ölkəmizi qarış-qarış gəzib, gələcək əsərləri üçün zəngin təsvir materialı toplayıb. Əsərlərində yurdumuza, onun gözəlliliklərinə vurğunluq və çətinlikləri dəf etmək əzmini görürük.

Rəssamın akvarel və yağılı boyası ilə işlədiyi “Bizim Xəzərdə” seriyasından “Estakada”, “Ərzaq gətirdilər”, “Neft Daşları” seriyasından “Çənler”, “Azərbaycan neft diyarıdır”, “Dəniz neftçilərinin tərənnüümü”, “Aylı gecə” və bir sıra digər əsərlərində ağır neftçi əməyinin qürurvericiliyi, sənaye mənzə-



Maral Rəhmanzadə

rəsinin poetikası əksini tapıb.

Azərbaycan qadını, doğma təbiətin təsviri, qədim adət-ənənələrlə yaşayın insanlar onun rəngli linoqrafüra silsilelərinin əsas mövzusunu təşkil edir. Milli-etnoqrafik xüsusiyyətlərin təcəssümü ilə seçilən “Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” və s. buna parlaq misal ola bilər.

Onun yaradıcı istedadı müxtəlif sahələrdə özünü aşkar edirdi. Kitab illüstrasiyası bunlardan biri idi. “Azərbaycan nağılları”, Xətainin “Dəhnəmə”, Heyran xanımın “Qəzəlləri”nə mətni ifadə edən və ona əsl yaradıcı münasibətlə seçilən rəsmlər yaratmışdı.

Maral xanım öz gözəlliyi ilə də çoxlarına ilham verib. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin evyandasında qoyulmuş “Natəvan” heykəlində Y.Tripolskaya görkəmli şairəni Maral xanımın obrazında təsvir edib.

Azərbaycan rəssamlığında özünəməxsusluğunu ilə seçilən xanım rəssamların ön cərgəsində Elmira Şahtaxtinskaya (1930-1996) adı çəkilir. O, görkəmli kimyaçı alim, akademik Həbibulla Şahtaxtinskının ailəsində dünyaya gəlib. Elmira xanımın əсли Naxçıvanın Şahtaxtı kəndindəndir. Bildiyimiz kimi, çox dəyərli elm xadimləri, məşhur insanlar çıxbı bu nəsildən və kəndin adını soyad kimi götürüb'lər. Elmira xanım da, öz torpağından böyük güc və enerji alındı.

İxtisas təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində bitirdikdən sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur və burada professorlar M.M.Çeremnixin və N.A.Ponomoryovdan dərs alır. 1956-ci ildə təhsilini tamamlayan Elmira xanım təbiət, həyat və insan vurğunu idi. Uca dağları, yaşıl meşələri, zümrüdü Xəzəri vəsf edən əsərlərində həyat eşqinin çox güclü olduğu görünür.

Elmira Şahtaxtinskayanın əsərlərindəki insanlar öz mənəvi mühitləri, iç dünyaları, milli ənənələrlə baş-başa qalmış məzmundadırlar. “Yaşıl ağaç” sil-

siləsinə aid olan əsərlərində dərin məna ilə rastlaşırıq. Burada iri rişələri olan böyük gövdəli ağaclarla xalqın qədim köklərə bağlılığına işaret edilir. Köklü qoca ağaclar həyatın özünü - mahiyətini əks etdirir. Daha çox naturadan işləməyi sevən rəssam Şuşa, Şəki, Naxçıvan və yurdumuzun digər guşələrini etüdlər, sulu boyla ilə işlənmiş rəsmlərlə əks etdirmişdir.

Elmira Şahtaxtinskaya xalqın adət ənənələrini, milli bayramlarını əks etdirdiyi Novruz silsiləsində, “Qutab” əsərində kişərti-dekorativ bədii həll və nikbin koloritlə ifadə olunmuşdur.

Bu yerdə qeyd edək ki, Azərbaycanın tanınmış rəssamı Oqtay Sadıqzadə ilə Elmira xanım yalnız həyat yoldaşı yox, yaxın dost və sirdəş, bir-birləri ilə sənət səhbətləri, mübahisələri aparan yaradıcı şəxsiyyətlər olublar.

Elmira Şahtaxtinskayanın 1988-ci ildə Moskva-da “Azərbaycan - qədim mədəniyyət diyarıdır” adlı böyük sərgisi açıldı. Plakatlar silsiləsinə daxil olan və Azərbaycanın tanınmış elm, ədəbiyyat, incəsənət xadimlərinin, sanki təsviri ensiklopediyasını təşkil edən portretlərini o, yenidən yağlı boyla ilə işləyərək bu 27 tablonu Moskva sərgisində ictimailəşdirdi. Buraya N.Tusi, Ə.Marağayı, M.Gəncəvi, İ.Nəsimi, N.Gəncəvi, Ə.Nəvai, Q.Təbrizi, Ş.İ.Xətai, M.Füzuli, Ə.Naxçıvanı, S.Məhəmməd, Ü.Hacıbəyli, H.Cavid, S.Vurğun, S.Bəhlulzadə, Q.Qarayev, F.Əmirov və digər məşhur şəxsiyyətlərin portretləri daxildir.

Etiraf edək ki, heykəltəraşlıqla çox zaman kişilər məşgül olublar. Lakin öz zərif ciyinlərini sözün həqiqi mənasında bu ağır yükün altına qoymuş istedadlı qadın heykəltəraşlarımızın da olması fərəh doğrucudur. Belə sənətkarlardan biri Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynova (1933-1995) olub. Kiçik ölçülü dəzgah plastikası ilə yanaşı, həm də monumental heykəltəraşlıq istiqamətində çalışmaqla öz qadın gücünü, yaradıcı dühləsini sübuta yətirib.

E.Hüseynovanı sənət aləmində tanıdan işləri çoxdur - “Əsmərin portreti”, “Səttarın portreti”, “Ailə”, “Fehlə” və digər onlarla əsərlər. Uşaqlıqdan sənətə böyük məhəbbət bəsləyən Elmira xanım Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və 1960-cı ildə isə İ.Y.Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstитutunu bitirib.

Onun yaratdığı qəhrəmanlar xalqımızın tanınmış ictimai, maarifpərvər insanları, alimləri, ədəbi xadimləri, müharibə qəhrəmanları və sadə zəhmətkeş insanları idilər. Həyat yoldaşı böyük Azərbaycan rəssamı Toğrul Nərimanbəyov və qızı Əsmərin (tanınmış rəssam Əsmər Nərimanbəyova) də yaddaqalan obrazlarını yaradıb.

Həmçinin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Cəfər Cabbarlı və Rəsul Rzanın qəbirüstü abidələrini, böyük maarifçi Həsən bəy Zərdabının hazırda İçərişəhərdə yerləşən heykəlini işləyib. Hansı ifadə tərzini seçməsinə baxmayaraq, o, xarakteri düzgün çatdırırırdı. “Toğrulun portreti”, “Rəsul Rzanın portreti”, “Səttarın portreti”, “Tələbənin portreti” bu qəbildən olan əsərlərindəndir. Romantik duyğulara malik “Ailə” kompozisiyası, “Cəfər Cabbarlı”, “Əsmərin portreti” Azərbaycan heykəltəraşlığına bəxş edilmiş dəyərli nümunələrdir.

Azərbaycan incəsənətində fərqli sənət üslubu olan qadın rəssamlar içərisində Sara Manafovanın (1932-2007) öz yeri vardır. Yaradıcılığa 1960-cı illərdə başlayan S.Manafova ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Tiflis Rəssamlıq Akademiyasında alıb. O, həm də Azərbaycan televiziyasının ilk direktorlarından olub.

Daha çox romantik, eləcə də mistik xarakterə malik əsərlərin müəllifi Azərbaycan rəngkarlığının qədim ənənələrindən yararlanaraq onu yeni bir tərzdə ərsəyə getirib. Gözəllik, sevgi, səmimi hiss və duyğular onun əsərlərinin ayrılmaz hissəsidir. Onu

mistik Şərq romantizminin parlaq nümayəndəsi adlandıırlar. Sara xanım daxilən çox azad, romantik bir rəssam idi və qəlbindən gələn mövzuları işləyirdi. Özünüifadə azadlığı onu hər zaman fərqləndirən əsas keyfiyyətlərdən olub.

“Heç vaxt traktörçü, kolxozcu çəkməmişəm. İdmən mövzusunda, idmançıların gözəl bədənlərini çəkmışəm. Uşaqları da çəkməyi sevmişəm. Həyatımın faciəvi dövründə ölmək istədiyim üçün özümə qəbir, başdaşı çəkirdim. Mənə maraqlı idim, o, necə görünəcək? Müharibə gedən illərdə emalatxanada işiq olmayıanda, küçəyə çıxmaga qorxduğum vaxtlarda heyvan kəllələriylə səhra çəkmışəm” - bu, fərqli bir sənət aləminə, onun mahiyyətini dərindən anlayan təfəkkürə malik rəssamın özünü və yaradıcı kimliyini ifadə edən yaştıllardır.

Bədii həlli “Qacar üslubu” ilə səsləşən portret-obrazları Sara Manafovanın əsərlərində özünəməxsus bədii və estetik prinsiplər əldə edərək, sanki yenidən “zühur” etmiş kimi görünürərlər. Əlində şam tutmuş, zərif tül arxasında imiş kimi görünən və onun bir çox əsərlərinə xarakterik olaraq pastel tonlarda təsvir edilmiş “Avtoportret”i Şərqi sirli dünyasından boyunan və özündə dərin mənaları ifadə edən obrazı canlandırır.

Miniatür üslubu və Qərb modern sənət üslublarının uğurla qovuşduğu dekorativ, milli memarlıq abidələri ilə, rəngarəng şanapipiklə, gözlənilməz obrazlarla süslənmiş, parlaq koloritli kompozisiyalar onun zəngin daxili dünyasının ifadəsidir. “Tütək çalan qız”, “Qız və quş”, “Qızımın portreti” əsərlərində isə yeni portret üslubu ilə - real və allegorik, fantastik təsvir metodunun birlikdə işlənməsi ilə qarşılaşıraq.

Rəssamı bədənini tatu (mandala) və persinqlə bəzəyən, bu prosesin verdiyi ağrıya dözən insan psixikası çox maraqlandırırdı, bu mövzuya həsr olunmuş əsərlər yaradırdı və burada məsələ qınayıcı baxışla yanaşmaq yox, onların özünüifadə azadlığını göstermək idi.

Azərbaycan qrafika sənətinin tanınmış xanım nümayəndələrindən biri olan Bəyim Hacıyeva da öz sənət dünyasını yarada bilib. Görkəmli rəssam Qorxmaz Əfəndiyevlə həyat yollarını birləşdirmiş Bəyim xanımın bütün ömrü sənətlə əhatə olunmuşdu. Orijinal dəst-xəttə malik rəssamın yaradıcı dünyasında uşaqlara sevgi ən önəmlı yerlərdən birini tuturdu.

Ağ-qara və rəngli rəsmlərinin sevimli qəhrəmanları olan uşaq obrazları vasitəsilə o, öz yaştılarını, hiss və duyğularını çox gözəl, poetik şəkildə ifadə etmişdi. “Bacılar”, “Uşaqları qoruyaq”, “Fərəh” və digər qrafik əsərləri təmiz hiss və duyğularla yığrulmuş, saf uşaq dünyası kimi gözəl təsireddi qüvvəye malikdirlər.

“Birinci sinif şagirdləri”, “Yay”, “Qış” kimi müxtəlif dövrlərdə işlənən qrafik silsilələrində oxşar bədii xüsusiyyətlərə əsaslanan peşəkar üslubun ifadəsi duyulur. Ağ-qara rəsmlərin ustası olan xanım rəssamın rəngkarlıq tabloları da füsunkar koloritə sahibdir. “Mənzərə”, “Günəbaxanlar”, “Kənd evi”, “Xəyal” və digər mənzərə rəsmlərində rəssam təfəkkürünə xas olan epiklik lirik təsvir vasitəsi ilə görüntüyə gətirilir.

Onun qrafikasını digərləri ilə səhv salmaq mümkün deyil və bu üslub yalnız ona məxsusdur. Qrafik həlli əksər zaman şərtidir və rəssam konkretliyə o qədər də önem vermir. Qızları Adilə və Fövziyə sevimli kiçik qəhrəmanları idи və analarının yaratdığı rəsmlərdə onların böyümə proseslərini izləmək mümkündür.

Ağ-qaranın kəskin təzadına əsaslanan orijinal rəsm üslubu, qara konturlu siluetlərlə obraz yaratma bacarığı, naqıl qəhrəmanları kimi sevimli və uşaqlara xas təmiz hiss və sadəlövhlüyün mövcud olduğu əsərlər rəssamın özünəməxsus tərzindən bəhs edir...

Xalq rəssamı Güllü Mustafayeva (1919-1994) da adı ilk olaraq yaratdığı uşaq rəsmləri ilə yada düzüşür. O, həmçinin, uşaq obrazları ilə yanaşı, mənzə-

rə, natürmort, tematik janrda yaradılmış gözəl əsərlərin müəllifidir. G.Mustafayeva ölkəmizdə müstəqil dövlətin mövcud olduğu 1919-cu ildə dünyaya gəlib, lakin Azərbaycanda deyil, Türkmənistanın Cərco şəhərində. Rəssamın əslən Şamaxıdan olan ailəsi dəhşətli zəlzələdən sonra oraya köç etmişdi. Atası M.Ə.Sabirin yaxın qohumu, anası isə S.Ə.Şirvani ilə eyni nəsildən olublar. Hacı Naim Mustafa Türkmənistanda tanınan maarifçi şəxslərdən, xeyirxah insanlardan olub.

Güllü Mustafayeva sənətlə bütünləşmiş xanım idi. Rəssam olmaqla yanaşı, həm də musiqi duyumu var idi və övladlarının, tanışlarının söylədiyinə görə pianoda gözəl ifa edirdi. Həyat yoldaşı rəssam Həsən Haqverdiyev olub.

Güllü xanım səkkiz yaşında ikən ailəsi Bakıya köçür. O, ixtisas təhsilini 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində tamamlamış və daha sonra isə müstəqil yaradıcılıq fəaliyyətinə başlamışdı. Özünün də söylədiyi kimi, yaradıcılığının böyük hissəsini uşaqlara, balaca “dost”larına həsr edib. Onların şən və xoşbəxt dünyası G.Mustafayevanı həmişə cəlb edirdi. Bu əsərlər uşaqların məsum dünyası kimi təmiz, ürəkaçan, rəngarəng koloritlə işlənib. “Rahilə”, “Aytən”, “Skripkaçı Sevinc”, “Leyla”, “Gülşən” və digər əsərlər buna nümunədir.

Rəssamın sənət təcrübəsinin zənginləşməsi və yaradıcılıq aləminin daha da rəngarəng olmasına Avropa və Tunisə etdiyi yaradıcı səfərlər də müstəsna rol oynayıb və səfərlərdən sonra “Paris, Opera teatrı”, “Eyfel qülləsi”, “Ərəb qızı Lətifə”, “Tunisli məktəbli”, “Budapeştli qız”, “Dunay sahillərində”, “Macar aktrisası” kimi əsərlər ərsəyə gəlib. Onun məşhur rübai ustası, görkəmli şairə Məhsəti Gəncəviyə həsr etdiyi portret G.Mustafayevanın yaradıcılığında xüsusi yer tutur. Böyük bədii sənətkarlıqla işlənmiş portretdə Məhsəti yaradıcılığına xas olan lirizm və fəlsəfilik yanaşı çıxış edir.

“Mərziyyə Davudova”, “Şəfiqə Axundova”, “Səttar Bəhlulzadə”, “Abdulla Şaiq”, “Rəssam Ma-

ral Rəhmanzadənin portreti” və digər çoxsaylı portretlərində öz qəhrəmanlarının daxili dünyasına nüfuz etməyi bacarıb.

Güllü xanımın ailə həyatı keşməkeşli olub, həyat yoldaşı Həsən Haqverdiyev mühəribə zamanı faşistlərə əsir düşmüşdü. Almaniyada mühacirlərin buraxdığı “Azərbaycan” qəzetiñə bədii tərtibat verən rəssamın vətənə qayıdışı çox ağır cəza ilə nəticələnmişdi - “Xalq düşməni” damğası və Sibirə sürgün. Və bununla da ailənin çətin, ədalətsizliklərlə qarşılaşdıqları günləri başlayır. İki uşaqla tək qalmış Güllü xanım öz sənətinə siğinaraq həyatla mübarizə aparmağa, balalarını saxlamağa çalışıb və hətta “M.Gəncəvinin portreti”nə aldığı qonorarla Sibirə gedərək həyat yoldaşı ilə görüşməyə nail olmuşdu...

Qürurlu keçmişə malik Azərbaycan rəssamlıq ənənələrini bu gün fəaliyyətində uğurla davam etdirən istedadlı qadınlarımız da az deyil. Onlardan biri qobelen sənəti üzrə tanılmış rəssam Tamilla Abdullayevadır. Milli və gürcü rəssamlıq məktəbinin yetirməsi olan T.Abdullayeva kökləri uzaq keçmişə gedən bu qədim sənəti bu gün böyük yaradıcılıq sevgisi ilə davam etdirir. Rəssamin 40 ildən çox dövrü əhatə edən yaradıcılıq yolunu yaratdığı gözəl sənət nümunələri zənginləşdirib. Tiflisdə Qivili Kandareli kimi peşəkar qobelen rəssamından dərs alması, xalça sənətinin sirlərini böyük ustad Lətif Kərimovdan öyrənməsi yaradıcı dünyagörüşünün inkişafına təsir göstərib, lakin əldə etdiyi sənət təcrübələri ilə öz yolunu tapmağa müvəffəq olub.

T.Abdullayevanın əsərləri kəpənəklər, ağaclar, çiçəkli kompozisiyalar, mücərrəd əsərlər, “Qədim-Azərbaycan rəmzləri” kimi mövzularda işlənib. Təbiət motivli qobelenlərdə çiçək ətirli yaz, soyuq qış, isti, işıqlı yay, rəngarəng payız ovqatı olduqca valəhədici təbiiliklə, yüksək zövqlə, ecazkar rənglərə, bədii təravətlə işlənilərlər. Onlarda həm də həyatdan qaynaqlanan düşündürücü fəlsəfə vardır...

Kəpənəklər Tamilla Abdullayevanın qobelenlərinin ayrılmaz bir parçasıdır. Təbiətin bu gözəl, incə, füsunkar rənglərə, naxışlara sahib, qısa ömürlü varlığı Tamilla xanımın əsərlərində özünə əbədilik qazanıb. Rəssam onları fərqli hərəkətlərdə, müxtəlif rəng çalarları ilə ya parlaq, emosional isti rənglərlə, ya da sakit rəng keçidləri ilə əks etdirir. Bu əsərlərin hər biri rəngkarlıq koloriti ilə yadda qalır.

“Çiçəklər” qobelen silsiləsi müxtəlif dövrlərdə və üslublarda yaradılıb. Bəzən bitki elementləri kontursuz, rəngli ləkələr kimi, rəngkarlıq əsərinə bənzər təsvir edilir. Bəzən isə gül-ciçək təsvirləri, əsasən də çöl çiçəkləri, günəbaxanlar realistik manerada əks olunurlar. Mücərrəd ifadə vasitələri ilə yaradılan qobelenlərdə isə real təsvirdən qrafik rəsmlər keçid etmişdir. T.Abdullayevanın təsvir etdiyi gözəllikləri ilmə və rəng improvisizələri ilə ifadə etməsi də onun digər istedadıdır. Bir çox hallarda hazır eskiz olmadan, yalnız ideyaya tapınan müəllinin improvisizələr hesabına yaddaqlan əsərlər yarada bilməsi bunun təsdiqidir.

Zəngin istedadı Tamilla xanıma qobelenlə bərabər, xalça, parça eskizləri, zərgərlik işləri üçün dizayn variantları hazırlamağa da imkan vermişdir. Bu mənada “İslimibəndlik”, “Əfşan”, “Saxsıda gülər” xalçalarında rəng və ornament arasında çox gözəl bağlılıq qurmağa nail olduğunu vurğulamaq lazımdır.

Günay Mehdizadə müasir dövrdə gənc nəslə təmsil edən və yaradıcılığında milli ənənələri yaşıdan rəssamlardandır. O, Azərbaycanın Əməkdar rəssamı, fərdi sənət yoluna malik Bəyim Hacıyevadan dərs alıb. Görünür, müəlliminin qədim və zəngin miniatür ənənələrinə bağlılığı, ona da gələcək sənət yolunun formallaşmasında mühüm təsir göstərib.

Əsərlərini izləyərkən onun miniatür üslubunun bədii-estetik prinsiplərini, bu sənətə xas incə rəsm və plastikani, kompozisiya quruluşunu, kolorit və rəmz aləmini yaxşı mənimsədiyini müşahidə edirik.

“Ailə”, “Nar nağılı”, “Küpələr”, “Novruz”, “Rəqs”, “Mis qablar”, “Milli qablarla avtoportret” və digər çoxsaylı mövzu və süjetlərin rəngarəngliyi ilə seçilən əsərləri obrazlı-plastik həlli ilə seçilərək rəssamın xəyali və səmimi dünyası ilə harmonik ahəng yaradır. O, forma və üslub, ənənəvi kompozisiya ilə müasir obrazlar arasında sintez yaratmağa çalışır.

Günay Mehdizadə İzmirdə fəaliyyət göstərən “Azərbaycan qardaşlıq və işbirliyi dərnəyi”nin fəxri üzvüdür. Onun kuratorluğu ilə iki qardaş ölkənin rəssamlarının həm Azərbaycan, həm də Türkiyədə sərgiləri təşkil olunub. “Rənglərin qardaşlığı” adlı sərgisi həm Bakı, həm də İzmirdə nümayiş olunaraq sənətsevərlərin böyük rəğbətini qazanıb.

Günay Mehdizadənin görkəmli dövlət xadimi, böyük lider Mustafa Kamal Atatürkə həsr etdiyi portretin onun yaradıcılığında xüsusi yeri vardır. Portret Türkiyə Cümhuriyətinin qurucusunun Ankara'dakı ev-muzeyində nümayiş olunur və ölkənin milli sərvəti elan edilib. Maraqlı ideya-bədii həlli ilə seçilən portretdə Atatürk güclü lider və ölkəni parçalanmadan qurtaran, böyük cümhuriyət qurmayı bacaran qətiyyətli sərkərdə kimi təsvir edilib. Atatürkün obrazı ön plana çəkilib, fonda isə onun adı ilə bağlı müxtəlif memarlıq abidələri təsvir edilərək maraqlı kompozisiya həllinə nail olunub...

Müasir Azərbaycan təsviri sənətinin gənc nümayəndələri içərisində öz yaradıcılığı və sənətə özünnəməxsus baxışı ilə seçilən rəssamlardan biri də Günel Ravilovanıdır. Əslində, istedad ona ailəsindən ötürülüb. Günel ilkin sənət vərdişlərini evdə valideynlərindən və babası, qrafika üzrə tanınmış rəssam Əşrəf Məmmədovdan mənimsəyib. Kiçik yaşlarından müxtəlif sərgilərdə iştirak edib, bugünə kimi bir çox mükafat və diplomlara layiq görüllər.

Daha çox “nyü” janrında əsərlər yaradan Günel Ravilovanın əsas obrazı qadındır. Təsvir etdiyi qadınlar gözəl və cazibədardırlar, lakin onun üçün “ideal qadın” gözəllik kriteriyalarına cavab verən

yox, cəsarətli, hüquqlarını bilən, təhsilli, özünü inamlı xanımlardır. O incəsənətin sosial təsirindən də istifadə edir. Erkən nikahlara, qadın zorakılığına etiraz olaraq həmkarları ilə birlikdə layihələr həyata keçirir. 2011-ci ildə keçirilən “Qadınlara qarşı zorakılıq” adlı sərgidə “Başsız qadınlar” əsəri birinci yerə layiq görülüb və bugünkü kimi rəssam bu aktual mövzuya öz sadıqlığını nümayiş etdirir.

Günel Ravilovanın sənətə öz münasibəti var və ideyalarını ifadə etmək üçün daima yeni formalar axtarır, yaratdığı obrazların hiss və duyğularını sərəst şəkildə çatdırır.

İncə plastik həllə və lirik emosionallığa malik “Sevgi torlarında” əsərində sevgini simvolizə edən, çılpaq bədənini örtən qırmızı balıqla təsvir edilmiş gənc qadın “Kiklad idolları” kimi simasızdır.

“Cənnət anaların ayağı altındadır” mütqəddəs kəlamı ilə eyni adı daşıyan tablosunda isə müəllifin mövzuya həm hərfi, həm də rəmzi mənada yanaşdığını müşahidə edirik. Anaların ayaqları altında təsvir olunmuş “cənnət” günəşə bənzər sarı küre şəklində, müxtəlif mənalar çıxara biləcəyimiz parlaq sonsuzluq içərisində təsvir edilib. O, nazzəmzəli xanım xarakterini əzizlənməyi sevən pişiklərlə müqayisə edir və portretlərində onların maraqlı tandemini yaradır.

Günel Ravilovanın əsərləri müxtəlif ölkələrdə - İtaliya, Xorvatiya, İspaniya, Türkiyə, Ukraynada və s. sərgilərdə maraqla qarşılanıb. O, Parisdə Luvr Muzeyinin Karusel zalında keçirilən ənənəvi “Art shopping” incəsənət festivalında (2016) ölkəmizi təmsil edib.

Azərbaycan təsviri sənətinin uzaq-yaxın keçmişinə salınan nəzər qarşılığında deyə bilərik ki, yaradıcılıqları barəsində yiğcam məlumat verdiyimiz rəssam və heykəltəraşlar illərlə formallaşan milli bədii saxlancımıza layiqli töhfə verən sənətkarlardır. Onların əsərlərinin yüksək və özünəməxsus estetikaya malik olmaları ərsəyə gətirilənlərin zamanlılığı qovuşduqlarını təsdiqləyir.

Həyat Abdullayeva: “Lay-lay”

**Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan...**



Yaz/2022


Yaz/2022



Qeyşər Kaşıyeva



Reyhan Topçubaşova: "Toy"



Vəcihə Səmədova:
“Leyla Bədirbəylinin portreti”

Yaz/2022






Maral Rəhmanzadə: "Xonça aparanlar"



Elmira Şahtaxtinskaya: "Qutab bisirənlər"

Yaz / 2022



Elmira Hüseynova: "Aile"



Sara Manafova: “İlham mənbəyi” (Muza).

Yaz/2022



Tamilla Abdullayeva: "Çəməndə gullər". (qobelen).

Yaz/2022



Əsra Rəfibəyli: "Çiçəklərin gözü çəkir intizar..."

Yaz/2022



Günel Ravilova: "Pişik"

Yoxluğunu bilə-bilə...



Sənət gerçəkliyi sevir. Duyğun, düşüncən, hiss etdiyin hər şey özünəməxsus, həqiqi olmalıdır. Başqası deyil, özün olmalıdır. Ən əsası yaratdığın əsərlərində o fərqli duyğuları başqlarına çatdırma bilmək üçün önce özün o duyğuları yaşamalısan. Bəzən isə kimlərinə duyğularını öz üçün dənən keçirməli, öz başına gələn kimi qəbul etməlisən. Şair-

lik, bəstəkarlıq ən çox bunu tələb edir.

Sənət hissdir, sənət sevgidir, sənət fədakarlıqdır. Həm də bir axtarış, kəşf, qurtuluş, qalibiyyətdir, ən əsası isə tükənməz inamdır. O, həm sənətə danışır, həm səni dinleyir və sən də həm dikte edirsən, həm də onu bütün ruhunla dinləyirsən. Bölüşdүün hissələr əvvəl özünə, daha sonra dinləyicilərə bəyan olur.

Azərbaycan musiqi tarixində böyük sənəti ilə insanların qəlbini fəth edən Elza İbrahimova məhz belə sənətkarlardan olub. Onun musiqisini dinlədikcə sehrindən, tilsmindən ayrıla bilmirsən. Bəstəkar şeir seçimində daima xüsusi həssaslıqla yanaşıb. Onun üçün şeir və musiqinin bir-birini tamamlaması mütləq hesab olunub. Mahnlarını dil-lər əzbəri edən, bu qədər uğurlu olmasına yol açan, sözsüz ki, budur. Mübaliğəsiz deyərdim ki, sözlə musiqinin vəhdətinə mükəmməl dərəcədə nail olmaq hər bəstəkarın işi deyil. Mətnlə uğurlu işləyə bilmək onun həyat fəlsəfəsindən, düşüncəsinin dərinliyindən, yüksək bədii zövqündən xəbər verir.

Sənətkar açısından da, xoşbəxtliyini də aydın əks etdirməyi bacarmalıdır. Ömür bütünlükə qəmlı, yaxud şən mahnilardan ibarət ola bilməz. Mahnilar da insan ömrünün yaşantalarına bənzeyir. Elə Elza İbrahimovanın yaradıcılığı da bunu əks etdirirdi. Bəzən sevgi-sevinc, bəzən ayrılıq-kədər. Həyat reallığı kimi.

Görkəmli musiqi xadiminin sənət yoluna nəzər yetirər-kən əvəz olunmaz əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinə necə böyük töhfələr verdiyini görürük. Adı mahni bəstəkarı kimi anılsa da, yaradıcılığında digər janrlardakı

musiqi nümunələrinə də təsadüf edirik. Həmin nümunələrə simfonik, kamera-instrumental, səhnə əsərləri aiddir.

Elza İmadəddin qızı İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində dünyaya gəlib. Atası dəmiryol sahəsində çalışan mütəxəssis, anası Sona xanım isə həkim olub. Musiqi istedadı ona ana nənəsindən keçib. Nənəsi qarmonda mükəmməl ifa edib, yaxşı səsi olub və bu bacarığı ırsən nəvəsinə ötürülüb. Ailədə özündən böyük bacısı və kiçik qardaşı olub. Anasının nənesi türk idi.

Valideynleri onun gələcəyini məhz musiqi istiqamətində görərək onu 8 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qoyurlar. Keçmiş Asəf Zeynallı adına Musiqi Kolleçini isə 1957-ci ildə bitirir. Bir il sonra isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə qəbul olur. Bəstəkarlıq təhsilini önce Cövdət Hacıyevin, da-ha sonra Qara Qarayevin sinfində davam etdirir. Konser-vatoriyada təhsil aldığı illər ərzində fortepiano üçün pre-lüdlər, variasiyalar, sonatino, skerso, 4 hissəli trio və digər əsərlər bəstələyir. Elza İbrahimova bəstəkarlıqla yanaşı, həm də mahir pianoçı idi. Qara Qarayevin sinfində təhsil aldığı o beş illik döñəmdə yalnız ciddi əsərlər bəstələyib. İlk mahnısını isə 31 yaşında yazır.

Təhsilini uğurla yekunlaşdırıldıqdan sonra təyinati üzrə Dağıştana pedaqoji fəaliyyətlə məşğul olmağa göndərilir. Orada bir il yaşayıb fəaliyyət göstərdikdən sonra Bakıya qayıdır. Fərqli illərdə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində redaktor, indiki Mədəniyyət və İncə-sənət Universitetində, keçmiş Asəf Zeynallı adına Musiqi Kollecinə pedaqqoq kimi çalışıb.

Müəllimi Qara Qarayevdən eşitdiyi xoş sözlər daima ona stimul verib. "Qazandığımız nailiyyətlərə kifayətləməyin, davam edin". Görkəmli bəstəkardan belə qiymət almaq, sözsüz ki, gənc bəstəkarı durmadan çalışmağa, sə-nətinə qarşı daha da məsuliyyətli olmağa sövq edirdi.

Bəstəkarın 1962-ci ildə R.Həmzətovun sözlərinə yazı-dığı "More"/"Dəniz" romansı vokal yaradıcılığında ilk uğurlu addımı sayılır. Onun ilk mahnıları Dağıstan şairlərinin şeirlərinə bəstələnmiş rus və ləzgi dillərində "Las-

točka aula" ("Kəndin qaranquşu"), "Ya xoçu çtobi pesnya moya..." ("Mən istərdim ki, mənim mahnim..."), "U rod-nika" ("Bulaq üstə"), "Pesnyami serdse moyo polno" ("Ürəyim nəğmələrlə doludur"), "Ya Daqestanka" ("Mən Dağıstan qızıyam"), "Gülşən", "Dobroye utro" ("Sabahın xeyir") və digərlərini də sadalamaq olar.

İstedadlı bəstəkar vokal janrıyla kifayətlənmir, Hüseyin Cavidin eyniadlı dramı əsasında "Afet" və Ramiz Heydərin librettosu üzrə "Yanan beşiklər" operalarını yazar. O, iki Milli Qəhrəman - Salatın Əsgərova və Təbriz Xəlilibəyliyə həsr olunmuş rekviyemlərin müəllfidir. Neft sənaye-sinin 130 illiyinə həsr olunmuş "Neftçilər himni"nin, Şeyx Şamilin 200 illiyinə həsr olunmuş operanın müəllfidir. Hə-lə həyatda ikən iki mahni məcmuəsi dərc edilib. Birincisi, 1976-ci ildə nəşr olunan "Sən bir nəğmə, mən bir nəğ-mə", ikincisi isə 1988-ci ildə işıq üzü görmüş "Mahnlar"dır.

Azərbaycan dilində bəstələdiyi ilk mahni 1969-cu ildə Məmməd Rahimin sözlerinə "Yalan ha deyil" adlanır. Mahnının Xalq artisti Şövkət Ələkbərova kimi bir sənət-kar tərəfindən ifa olunması bəstəkarı çox ruhlandıır. Bu istiqamətdə yaradıcılığının ardımı "Bakının işıqları", "Bu-laq başında", "Səslə mən", "Gedək üzü küləyə" və digər mahnılarla davam etdirir. Şövkət xanım daha sonra bəstəkarın "Sevgilim, tut əlimdən", "Mən sənin yanına qışda gə-lirdim" kimi mahnılarını da ifa edib.

Musiqi elminin sırlarınə yaxından bələd olmayı, Azərbaycan xalq musiqisinin, şifahi ənənəvi musiqimin melodik və janr xüsusiyyətlərinə dərindən yiylənənməyi ona öz müstəqil dəst-xəttini müəyyənləşdirməkdə kömək edib. Belə ki, bəstəkar fərdi yaradıcılığında bütün imkanlardan istifadə etməyi bacarıb.

Mahnılarının əksəriyyətində vals, tanqo rəqs elementləri üstünlük təşkil edir. Həmin mahnılar estrada üslubuna daxildir. Bu səpkidə olan "Qurban verərdim", "Gəl barı-şaq", "Unuda bilməzsən" və s. tanqo ritmində olan mahnı-larının adlarını vurgulaya bilərik. Vals ritmləri əks olunan mahnılarından isə "Mən sənin yanına qışda gəlirdim", "Sən yadına düşəndə" və bu kimi nümunələri misal gətirə bilə-



rik. Melodiyalarının ifadeli, həzin və yaddaqlan olmağı onun yaradıcılığını fərqləndirən cəhətdir. Həmçinin, mah-nıları ritmik və melodik quruluşu ilə seçilir. Elza xanım xalq musiqisinə və müğama bağlı musiqiçi olub.

Elza xanım müsahibələrinin birində deyib; "Tanqonu uşaqlıqdan sevirəm. Argentina tanqosuna necə biganə qal-

maq olar axı? İller əvvəl mərhum Rəfiq Zəka "Qurban və-rərdim" şeirini mənə göstərərkən, nə vaxtsa həmin sözlə-rə musiqi bəstələyəcəyim heç ağlıma da gəlməzdi. Üstəlik, tanqonun "burjua" ahənginin sovet ruhuna uyğun gel-mədiyini deyirdilər".

Əməkdaşlıq etdiyi şairlər Bəxtiyar Vahabzadə, Ənvər

Əlibəyli, Əliağa Kürçaylı, Məmməd Araz, Dəmir Gədəbəyli, Məmməd Rahim, Rəfiq Zəka, Ramiz Heydər, Vaqif Səməndoğlu, Vahid Əziz, Oktay Şamil, Zivər Ağayeva, Ruzigar Əfəndiyeva və başqalarının adlarını qeyd etmək olar.

Bəstəkar bir müddət “Dan ulduzu” vokal-instrumental ansamblında çalışıb. Ansamblın bədii rəhbəri, Əməkdar incəsənət xadimi, peşəkar və istedadlı pianoçu Güllərə xanım Əliyevanın qızı və mənim çox dəyərli müəllimlərimdən biri Ayanda xanım danışır ki, “anam Elza xanımın mahnilarını çox sevirdi və onların gözəl dostluqları olub. Həmçinin, bu uğurlu əməkdaşlıqdan xatirə qalan lent yazıları çıxdur”.

İstedadlı bəstəkarın mahnilarını Rəşid Behbudov, Oktay Ağayev, Flora Kərimova, Akif İsləmzadə, Elmira Rəhimova, Gülağa Məmmədov, İsləm Rzayev, İlhamə Quliyeva və digər sənətkarlar emosional tərzdə dinləyicilərə çatdırıblar.

Onun mahnilarına ölməzlik bəxş edən fərqlilikdir. Əsərlərində Azərbaycan və Qərb musiqisinin uğurlu sintezini duyuruq. Təbii ki, Elza İbrahimovanın bütün mahniları qəlbə yol tapır, dinləyicini başqa aləmə aparır. Düşünməyə, hiss'lərə qapılmağa məcbur edir. Onun könül oxşayan mahnilarını sadalamaq, tekrar-təkrar oxuculara xatırlatmaq xoş olar. “Səslə məni”, “Vəfasız, ay vəfasız”, “Sən bir nəgmə, mən bir nəgmə”, “Bizdən güclü”, “Gəl”, “Duman”, “Bağçadan keçmişən”, “Mehribanım”, “Gəl barışaq”, “Sən mənə lazımsan”, “Elə bildim, bahar gəldi”, “Partiyam”, “Baxışlar”, “Xoşbəxtlik mahnısı”, “Tək sevmək azdır”, “Ey Vətən”, “Anamın sevimli nəgməsi”, “Qurban verərdim”, “Gözlərimdən çəkilme”, “Sənsizliyin içində”, “Sən yadına düşəndə”, “Ayrılan deyil”, “Dön ömrümə, günümə”, “Daha məndə dözüm yox”. Bu mahniların içinde həm bir dinləyici kimi, həm peşəkar musiqiçi kimi mənim də onun yaradıcılığından xüsusən bəyəndiyim, seçilmiş mahniları var. Onlardan “Qurban verərdim”, “Ey Vətən”, “Gecələr bulaq başı”, “Gedək üzü küleyə”, “Mehribanım”, “More”, “Sən yadına düşəndə”, “Təki sən sələ məni”, “Gəl barışaq”, “Daha məndə dözüm yox”, “Bil-

məzdim”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən mənim səsimi eşidəcəksən”, “Sənsizliyin içində” adlı mahnilarını xüsusən bəyənirəm.

Sevdiyi kəsdən uzaq qalmağın həsrətini, fəryadını, ağrısını, acısını, özünü unudub sevdiyindən ayrı yaşaya bilməyən insanın faciəsini musiqiyə çevirib, mahni yarada bilmək həqiqətən də onu bir musiqi müəllifi kimi gözü müzdə ucaldır. Bu məqamda elə Bəxtiyar Vahabzadənin Elza İbrahimova haqqında dediyi sözləri xatırlamaq da yerinə düşərdi. “Elza İbrahimova mahni janrında lövhə ustasıdır. O, gözlə görünən dünyyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslerin, həyəcanların, bir sözlə, iç dünyamızın rəssamıdır”.

Digər tanınmış ictimai xadimlərimizin də Elza İbrahimova haqqında çox dəyərli fikirləri vardır. Görkəmlili bəstəkar Qara Qarayev: “Elza İbrahimova fitri istedadı malik bəstəkardır”. YUNESKO-nun sülh artisti, Xalq artisti Firəngiz Əlizadə; “Elza İbrahimova xalqın sevimli olan böyük musiqicidir.” Xalq artisti, professor Aqsın Əlizadə: “Elza İbrahimova Azərbaycanın ən yaxşı və tanınmış bəstəkarlarından biridir”. Xalq artisti Cahangir Cahangirov: “Elza İbrahimova böyük səhnələrə layiq olan “Yanan laylalar” adlı operanın müəllifidir”.

Elza İbrahimova müsahibələrinin birində belə deyib: “Əsərlərim ifa olunan konsertlərin birindən sonra mənə Rəşid Məcidovığ zəng etdi. Mən özümü itirdim, çünkü onun istedadına pərəstiş edirdim. O hansı əsər üzərində işlədiyimle maraqlandı. Həmin dövrde “Ey Vətən” mahnisini təzə tamamlamışdım və həmin mahnını ona təqdim etməyə qərar verdim. Bu və bir neçə digər yeni, lirik mahnimin notlarını qardaşım Çingiz aparıb ona verdi. Rəşid Behbudovla əməkdaşlığımız o gündən başladı. Rəşid müəllim “Ey Vətən” mahnisini çox gözəl ifa etdi və bu mahni Odlar diyarının bir çox qitədə təqdim olunan vizit kartına çevrildi. Bizim dahi müğənnimiz Rəşid Behbudovun dəfni də bu mahnin sədaları altında baş tutdu”.

Sözləri Aslan Abdullayevə məxsus olan o mahnidan bir neçə misramı gəlin birgə xatırlayaq;

**Çəməninə qonan şəhdən,
Dağlarında əsən mehdən,
Doya bilmirəm, doya bilmirəm,
Ey Vətən!
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm,
Ey Vətən!**

Bu səmimi misraları, ana vətənə içdən gələn etirafı bəstəkar ustalıqla musiqiyə çevirib. Rəşid Behbudovdan sonra Rauf Adigözəlov, Akif İslamzadə kimi sənətkarlarımıza da bu mahniya müraciət edib və özlərinə xas üslubda ifa göstəriblər.

Elza xanım 24 yaşı olarkən özündən yaşça xeyli böyük olan professor Adil Əlekberovla ailə qurur. Ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya göz açır. Qızlarının 1 yaşı olmamış Adil Əlekberov məlum olmayan səbəbdən onu tərk edir. Hətta qızının üzünü belə görmək istəmir. Yaşadığı bu uğursuz ailə həyatından psixoloji travma alan sənətkar bir daha ailə həyatı qurmur. Həyat yoldaşı ilə cəmi 1 il birgə həyat sürmüdürlər. Tərk edilən, atılan qadın olmanın ağırlığını onun həssas qəlbini təbii ki, daşıya bilməzdidi. O nəgmələr onun bəzən hayqırışı, bəzən piçiltisi, bəzən gileyi, bəzən nigarانlığı, bəzən həsrəti, bəzən yenilməyi, bəzən qalibiyəti idi. Hər şeyə, bütün yaşadılqrına rəğmən, yazıb-yaratdı, inadkarlıqla ayaqda qalmağı bacardı. Özünün və dünyaya gətirdiyi övladının atılmağı onun üçün ağır idi. Xalq artisti Flora Kərimovanın ifasında yer alan “Daha məndə dözüm yox” adlı mahnının sözlərindəki kimi.

**Gəl-gəl gülüm, gəl görüşək,
Hicranına dözməz ürək.
Həsrət mənə bir dağ ola.
Bir dağ ola.**

“Yoxluğunu bilə-bilə” adlı mahnısı da elə bil öz həyatını danışındı. Həyatındaki boşluğun, sevib ailə qurduğu in-

sanın sağ ikən, həyatda ikən yoxluğa çevrilməyi onun üçün təbii ki, çox çətin idi. Nəqarətin sözlərinə nəzər yetirək.

**Sənsiz dünyam geyib qara,
Qəlbim olub para-para,
Boylanacam bu yollara
Yoxluğunu bilə-bilə.
Solub qönçəm, solub gülüm,
Viran qalib sevən könlüm,
Axtaracam səni, gülüm,
Yoxluğunu bilə-bilə.**

Bəlkə də gözləri bir ömür boyu həyat yoldasını, qızının atasını axtarırıb-aradı. Amma gedəni geri qaytarmağa cəhd etməyin özü belə mənasızdır. Xanımlıq ruhu sinsa da, onu ayağa qaldıran, ona tükənməz həvəs bəxş edən sənəti idi. İnsan kimi məğrurluğu, mərdliyi açıq-aydın hiss olundu.

Unudulmaz bəstəkar, sənətinin pərvanəsi Elza xanım İbrahimovanın ömrünə şahidlik edən insanlar onun nəfsinin pak, dünya malında zərrəcə gözü olmayan, qürurlu, məğrur, təbiətcə sakit, mülayim xarakterli, çox düşünən, az danışan, təvəzükkar və sadəliyi sevən insan kimi xarakterizə edirlər. Onun öz sözləri ilə desək: “Mən bəstəkarlığı heç vaxt pullu peşə kimi baxmamışam. Bəstekarlığı özümə peşə seçimi yox, mənə həvalə olunmuş bir missiya sayıram”.

Həyatın insan üçün bir sınaq məkanı olduğunu, adəm oğlunun kainatda qalıcı gücə malik olmadığını hər bir müdrik insan dərindən dərk edər və bütün həqiqətləri anladıqdan sonra həmin gerçekliyə uyğun yaşamağa başlayar. Hər yaradıcı şəxsiyyəti başqa insanlardan fərqləndirən də məhz elə bu düşüncədir.

Qəlbləri fəth edən Elza İbrahimova da bu həyata özü olmaq üçün, izini qoymaq üçün gəlmışdı. Tanrıının insana bəxş etdiyi bütün gözəlliklərin fərqliyə varıb, onu hiss edib, duyub mahnilarına köçürməyə müvəffəq olmuşdu.

Elza İbrahimova 2012-ci il 11 fevralda 74 yaşında Bakı şəhərində həyatla vidalaşıb. İkinci Fəxri xiyabanda dəfn



edilib. Sənətkar Dağıstanın Xalq artisti adına, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Ağsaqqallar Şurasının qərarı ilə “Mehriban ana” ordeninə, 1992-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına və həmçinin, Prezident təqaüdünə layiq görüllüb.

Mahnılarını dinlədikcə düşünürəm ki, bunlar onun bizlərə əmanətidir. Biz də bu əmanəti özümüzdən sonrakı nəsillərə aşılamalıyıq. Xatırlayıram, 20-21 yaşlarında bəstələdiyim mahnıları dəyərli müəllimlərimdən olan gör-

kəmlı musiqi xadımı Aqşin Əlizadə dinlədikdən sonra: “Mahnıların Elza İbrahimovanın mahnıları kimi məni təsirləndirdi” - demişdi. O an necə sevindiyimi sözlə ifadə edə bilmirəm.

Onun şəkillərinə baxdıqca kədərli gözlərinin dərinliyində itib-batır adam. Təsəlli verən yalnız odur ki, kədərli bir qadın taleyi yaşıyan sənətkar ölməz əsərləri ilə ürəklərdə taxt qurub. Elza İbrahimovanın fədakar xarakteri və sənət dünyası hələ çox-çox illər öyrəniləcək, yaratdığı gözəl əsərlər isə hər zaman alqışlarla müşayiət olunacaq!

Azərbaycan Səhnəsinin Çəhrayı Xanımı



Yaz/2022

Müsahibim - Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovadır... Onunla söhbətə hazırlanışında gördüğüm, sevdiyim rollarını göz önündən keçirirəm. Heç şübhəsiz, bu qədər fərqli olmağı bacarmaq, daban-dabana zidd xarakterləri canlandırmaq üçün çox istedadlı, peşəkar, zəhmətkeş olmalıdır. Amma bunlar kənardan görünənlərdi, yəqin ki, aktisanın yaradıcılıq sirləri də kifayət qədərdi. Mənə elə gəlir ki, Zemfira xanımı özü haqqında danışdırmaq çətin məsələdi. Hər zaman təvazökarlığı, nəcibiliyi, kübarlılığını ilə seçilən xanım sənətdən kənar mövzulardan, şou və qalmaqallardan yüz faiz uzaqdı. Teatrda on çətin dramatik rol da yaradır, canlı sənətin möcüzəsini göstərir tamaşaçıya... Amma eyni zamanda bir qədər ikinci dərəcəli görməyə alışdığını seriallara da öz peşəkarlığı ilə tamam başqa səviyyə, qeyri-adi ab-hava gətirir. Onun qəhrəmanları sanki bir zamansızlıq içərisindədirler. Leyli və Məcnun zəmanəsini də, müasir dövrü də eyni dərəcədə dəqiq çatdırı bilir ifası ilə... Sırf türk, yaxud tamam başqa milletdən olan obrazlarını o qədər təsirli yaradır ki, sənətin bəşəri bir proses, dünyəvi bir iş olduğuna, zaman və məkan sərhədi tanıtmamağına inanırsan.

Deyirlər, yaxşı sənətkar, hərtərəfli sənət adımı kimi yetişmək üçün üç əsas keyfiyyət olmalıdır: fitri istedad, zəhmətsevərlik, bəxt.

Aktrisa ilə söhbətləşəndən sonra anladım ki, tek-



cə istedad, zəhmət və bəxt kifayət deyilmiş. Sənət ardıcıl, fasilesiz iş imiş. Zemfira xanım deyir ki, ən vacibi müşahidə qabiliyyətidir:

“Müxtəlif xarakterli insanları izləmək, müşahidə qabiliyyəti aktyora çox kömək edən keyfiyyətdir. Həyat təcrübəsi, insanları tanımaq, onlarla dil tapmaq, zamandan geri qalmamaq, dövrlə ayaqlaşmaq... Əgər o tarazlığı saxlaya, qızıl ortanı tuta bildinsə, uğura gedən yolda addımlayaqsan. Hər obrazla bircə addım bəlkə də... Amma ölçü hissini itirməmək şortile. Çünkü səhnə aktyordan o qədər dəqiqlik tələb edir ki. Lap zərgər dəqiqliyi; təklif olunmuş vəziyyətdə xarakterin daxili aləmini, emosiyalarını, plastikasını düzgün çatdırmaq sanki ülgüc üzəri ilə gəzmək kimidir. İstər bu, komediya olsun, istər dram. Amma tarazlıq itsə, nəticəni əldə eləmək çox çətinləşir”.

Bəzən səhnədə obrazın hiss və düşüncələrini çox gözəl, təsirli çatdırın sənət adamları öz fikirlərini ifadə etməyə gələndə söz tapmırlar sanki. Zemfira xanım isə təkcə qəhrəmanlarının yox, həm də özünün duyğu və düşüncələrinin adını dəqiq bilir. Bu, həm də zəngin mütaliədən gələn bacarıqdır. Onun sənətə, yaradılıqla meyli kitablardan başlayıb. Orta məktəbin Azərbaycan bölməsində oxusa da, o dövrün ədəbiyyatı rusca olduğu üçün bu dili yaxşı öyrənib və klassiklərin əsərlərini ardıcıl mütaliə edib. Valideynləri isə kino həvəskarı olduqlarından tez-tez kinoya gedər, balaca Zemfirani da özləriylə aparardılar. Aktrisa bu uşaqlıq xatirelərini çox böyük sevgiyələ bölüşür:

“O qədər balaca idim ki, kino-teatr zalına sevincək gibir yuxulu çıxirdım (gülür). Amma bu filmlər elə o yaşda çox təsirləndirirdi mənə. Görünür, sənət zövqünü də, sevgisinin də təməli o vaxt qoyuldu. Ona görə həmişə uşaq tamaşalarında ikiqat məsuliyyət hiss edirəm. Balacaların zövqünün formalasdığı yaşda səhv etməyə haqqımız yoxdu. Ailəmiz sənətə çox bağlıydı. Artıq V-VI siniflərdə “Azdrama”ya, Gənc Tamaşaçılar Teatrına gedir, tamaşaları böyük zövqlə seyr edirdim. Hətta Dram Teatrında Mehdi Məmmədovun quruluşunda “Dəli yığıncağı” tamaşasına baxanda necə sehrləndiyim yadımdadı”.

Bütün bunlar gənc Zemfirənin həyatından izsiz ötüb

keçmədi. Ali məktəb seçəndə də çox düşünmədi. Lakin seçimine atasının necə münasibət bəsləyəcəyini texmin edirdi. Anası dəstək olmasayı, çətin ki, baş tutayı bu sevda... İncəsənət İnstututunun elanlar lövhəsində qızının adını görəndə ana-bala bir-birinə sarlaşır, sevinclərini bölüşmək üçün özlərini tələsik evə çatdırıdalar. Ata da bu xəbəri elə özünəxas təmkinlə qarşılıdı. Əvvəlcə: “Daha daxil olmusan da, nə deyim?” - söylədi, amma sonralar o da qızının seçimini dəstəklədi.

Zemfira xanımla səhbət etdikcə onun nə qədər vəfali, qədirşunas olduğunu hiss edirəm. Yaradıcılıq yolunda rolü olan hər kəsin adını dönə-dönə çəkir. Mərhum sənətkar Hüseynağa Atakişiyevdən də çox böyük minnətdarlıqla danışır.

“Hərdən mənə deyirlər ki, Hüseynağa Atakişiyev sənənə verib axı, ondan bu qədər heyranlıqla danışırsan? Məndə cavab verirəm ki, o, mənim üçün böyük bir məktəb qoyub gedib. Hüseynağa Atakişiyev kimi rejissorun hazırladığı tamaşalarda oynamaq hər aktyora qismət olmur. Mənim ən böyük təsəllim, sevincim budur ki, onun teləbəsi, aktrisası olmuşam. Hər kəsin bəxtinə belə müəllim, belə ustad düşmür”, - deyə Zemfira xanım etiraf edir.

Hələ Şəki teatrında çalışdığı zaman Hüseynağa Atakişiyevin quruluşunda “Romeo və Culyetta” tamaşasını və özünün Culyettasını unutmur! Culyetta ilə bağlı simvolik bir xatırəsini də bölüşür:

“Tamaşa ilə Moskvaya getmişdik. Culyetta, yəni mən səhnəyə ağ göyərçinlə çıxmali idim. O göyərçin o qədər öyrəşmişdi ki, mənə. Bakıdan aparmışdı onu. Ağ rəngli uzun libas geyinmişdim, rəqs edərkən paltarın qafre etəyi dalgalandıraqca göyərçin də mənə qoşulub qanad açırdı. Sanki özüm o səhnəni kənardan gördüm. Həmin səfərimizdən sonra çoxlu resenziyalar dərc olundu. Hüseynağa Atakişiyevin Moskva Teatr Cəmiyyətində böyük nüfuzu vardi. Tamaşaya da reaksiyalar, müsbət rəyler az olmadı. Sonralar Şəki teatrının truppası bu tamaşayla Kazanda keçirilən Şekspir festivalında, Kazandan sonra isə İrəvanda baş tutan eyniadlı festivalda çıxış etdi. Amma o göyərçinlə rəqs sanki bir film kadri kimi qaldı yaddaşımda”.



“Obraz üzərində işləyərkən xarakterin daxili plastikasını tapmaq əsasdır. Mühit, situasiya, ovqat aktyorun özünü tam sərbəst hiss etməyi üçün böyük zəmin yaradır”, - deyir Zemfira xanım. Görünür, teatr adlı böyük və sirlə aləm elə bütün bunların cəmidir. Bu mənada sevilən aktrisanın müxtəlif teatrarda işləməsi, fərqli mühitlərdə özünəməxsusluğunu qoruması mühüm məqamdır.

Şəki teatrından sonra Musiqili Komediya Teatrında çalışmağa başlayır. Burada isə onun tərəf-müqabilləri mərhum sənətkarlarımız Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Səyavuş Aslan kimi qeyri-adi şəxsiyyətlər olub. Zemfira xanım o günləri belə xatırlayır :

“Doğrudan da, Musiqili Komediya Teatrı çox böyük məktəb idi. Bu teatrda ilk rolum Vaqif İbrahimogluṇun quruluş verdiyi “Gözün aydın” tamaşasında tibb kapitanı Güller obrazi idi. Elə V.İbrahimogluyla tanışlığım da Hüseynağa müəlliminin sayəsində olmuşdu. O zaman mən xorda çalışmağa başladım. Vaqif müəllimin də bir xüsusiyyəti vardı: bacarıqlı aktyoru dərhal gözü tuturdu. Hüseynağa müəllim məni ona təqdim edəndə demişdi ki, bu aktrisa həm dram janrında, həm də komedik rollarda oynayıb. İlk tamaşa əla alındı. Vaqif İbrahimoglu artıq növbəti tamaşa-da mənə rol vermişdi. Maraqlı kitablar hədiyyə edirdi, oxuyum, mütaliəmi zənginləşdirim deyə. Daha sonra V.İbrahimogluṇun quruluş verdiyi “92 dəqiqəlik gülüş” tamaşasında da oynadım. Hacıbaba Bağırovun təkidiylə məni xor dan birbaşa aktyor truppasına keçirdilər” .



Bir müddət sonra H.Bağırovun “Tənqid - Təbliğ” teatrında çalışdı, ondan sonra isə Hüseynağa Atakişiyev “Gənclər Teatrı”nı yaradınca Zemfira xanım yenidən ustadı ilə işləməyə davam etdi. 1989-cu ildə Gənclər Teatrı Y.Səmədoğluṇun “Qətl günü” əsəri ilə qapılarını tamaşaçıların üzünə açdı. Zemfira xanım təkcə aktrisa kimi yox, həm də Qadın kimi taleyini bu sənət məbədində tapdı. Həyat yoldaşı, sevilən aktyor Ədalət Əbdülsəmədovla birgə çalışdı və ailə qurdu. Bu gün də sənətlə yaşayın bu iki insan həm eyni damın altında gözəl, savadlı balalarını böyüdürlər, həm



də Gənc Tamaşaçılar Teatrında birgə çalışırlar. Amma kənardan çox şən, qayğısız, mehriban görünən ailənin yolu heç də hamar, asan olmayıb. Çətin 90-cı illərdə ailənin maddi durumuna yardım məqsədilə Türkiyədə üç il yaşamalı olublar. Amma həmişəlik orda qalıb, çalışma bilmeyiblər. Vətənə döndükdən sonra Ədalət müəllim yenidən doğma teatrdakı işinə qayıdır, Zemfira xanım isə İncəsənət gimnaziyasının “Teatr” şöbəsində dərs deməyə başlayır. O, İncəsənət gimnaziyasında çox işlər görür: özünəməxsus təmkin və səbrlə illər boyu müəllimlərindən öyrəndiklərini, səhnədə topladığı təcrübəni tələbələrinə ötü-

rür. O təzadlı günlərdən, balaca aktyorlarının yaradıcılığından Zemfira xanım fəxrə danışır:

“Əvvəlcə səhnə danışığının fənninin tədrisiylə bərabər, kiçik səhnəciklər də qururdum. Şöbə müdürü, kurs rəhbərim Nəsir Sadıqzadənin gəlini Hicran Sadıqzadə ilə tale bizi birləşdirdi. Onun tekidiylə tamaşalar işləməyə başladım. Bir rejissor kimi özümü sinadım. Hüseynəğa müəllimdən görüb-götürdüklərim, təcrübələrim mənə kömək oldu. Əsəsən də klassik ədəbiyyata müraciət edirdim. Ekzüperinin “Balaca şahzadə”sini, M.Füzulidən “Leyli və Məcnun” duetini, M.Ə.Sabirin satirik şeirlərindən ibarət kompozisi-

ya, "Qırmızıpapaq" uşaq nağılını və s. işlədim. Ə.Cəmilin "Can nəmə, bir nağlı de" şeirini isə səhnələşdirdim. Əlbəttə, özüm də dərk edirəm ki, bütün varlığımla səhnəyə bağlıyam. Amma həm də onu bilirəm ki, yaradıcı adam üçün əsas olan özünü, düşüncərəni, varlığını ifadə etmək, nə qədər pafoslу səslənsə də, millətin üçün, onun balaları üçün faydalı olmaqdı. Bəzən düşünürəm, teatrdakı işimə fasılə verməsəydim, daha nə qədər rollara imza ata bilərdim. Amma dərhal ana kimi baxıram vəziyyətə və şükür edirəm ki, övladlarım sağlam böyüdü, maddi rifahımız yaxşılaşdı. Arzu olunanollar isə həm də qismətdir".



Zemfira xanım İncəsənət İnstitutunun "Teatr və kino aktyorluğu" fakültəsini bitirib. Teatrdakı fəaliyyəti ilə yanaşı, seriallarda da çəkilir. Son zamanlar "Bir qadın"da Zöhrə ana, "Son nəfəs"də Zümrüd obrazları ilə televiziya izleyicilərinin böyük marağına səbəb olub. Ümumiyyətlə, ekranda bir çox fərqli işlərə imza atıb; son vaxtlar bəstəkar Asəf Zeynalı haqda "Asəf" filmində Kövkəb Səfərəliyevəni necə böyük istedadla canlandırması da sənətsevərlər tərəfindən xeyli müsbət müzakirələrə səbəb oldu. Bütün bu uğurları ilə yanaşı, televiziya məkanının sənət adamina şöhrət gətirməsinə baxmayaraq, teatr onun üçün ən doğma məkan, ən rahat nəfəs aldığı yerdir.



Zemfira xanımla teatrın ətrafında gəzə-gəzə söhbətləşirik. Onun özünə nə qədər tələbkar yanaşdığını hiss edirəm. Tamaşaçıları sevilən aktrisani tanıyıb salamlışırlar. Hər biri ilə köhnə tanımlar kimi, dostsayığı hal-əhval tutur. Düşünürəm, indiki beş-üç epizodik roldan başı gicəllənən cavanlara bu qədər dərin, təvazökar, müdrik bir xanım örnək ola bilər. O, həm həyatın, həm də sənət prosesinin hər anını yaşamaq, öyrənmək, yaratmaq üçün fürsət bilir. Sevdiyim rollarından, qeyri-adi istedadla yaratdığı qəhrəmanlardan danışanda təvazökarlıqla gülümşəyir. Suallarımı cavab alıqca anlayıram ki, istər sənətdə, istərsə də gerçək həyatda, əslində bunları bir-birindən ayırmak mümkün də deyil, əsas olan bütövlükdür, tamlıqdır. Bü-

töv şəxsiyyət olmağın isə şərtləri, tələbləri daha ağırdır. Həmsöhbətim bunu daha çox ailə tərbiyəsi və böyüdüyü mühitlə bağlayır. Deyir ki, ailə, mühit və təhsil üçü birlikdə yetişdirməlidir insən. Və o, tutduğu yolda özünü tərbiyə etməyi, naqis cəhətlərdən azad olmağı zamanla öyrənməli, bacarmalıdır. Bunlardan danışa-danışa söhbətimiz başlıq üçün seçdiyim əsas mövzuya yönəlir. Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nicat Kazımovun quruşu verdiyi E.E.Şmidtin "Tanrıya 14 məktub" səhnə əsərinin əsas qəhrəmanı Roza nənədən - Çəhrayı xanımdan danışırıq. Ürək parçalayan mövzuda olan əsər sağalmaz xəstəliyə düçər olan, erkən yaşıdan ölümün bir addimlığında olan Oskarin (tamaşada Oskarı gənc aktyor Anar Səfiyev canlandırır) kədərli taleyindən bəhs edir. Daha doğrusu, bu cür ümidsiz durumda olan balacaya ömrünün son günlərini işıqlı, sevincli, nikbin yaşamağa yardımçı olan Roza nənə və Oskar ünsiyyətindən. Roza nənə balaca Oskarı Tanrıya hər gün məktub yazmağa sövq edir və səsinin uca Yaradana çatacağına inandırır. Əlbəttə, xəstəlik sağalmazdır, ölüm qaçılmazdır, amma qalan zamanı ümidi və kövrək də olsa, sevinc içində yaşamaq vacibdir. Zemfira xanımla danışdıqca anlayıram ki, bütün söhbətimiz boyu həyatının və yaradıcılığının fərqli dönenlərinə aid açıqlamalarında o, gerçək bir fədakar xarakterindən çıxış edir. Roza nənə obrazının belə təsirli, ürəkləre nüfuzedici olması elə onun öz xasiyyətindən irəli gəlir. Tanrıya, İlahi ədalətə inamının heç vaxt sarsılmaması, özünə güvənməsi və yaşadığını anın tələbi ilə qəhrəmanı dediyi kimi, "çıxış yolunun hər zaman var olmasına" inandırması onun əsas özəlliyidir.

Zemfira Əbdülsəmədovanın yaradıcılıq yoluna nəzər salanda çoxlu maraqlı, rəngarəng rolların, fərqli işlərin adlarını sadalaya bilərik. Ancaq eyni zamanda aktrisanın şövqü, sənət eşqi, enerjisi yeni, hətta gözlənilməz, xarakterik obrazlar yaradacağını, tamaşaçısını, onu sevənləri sevindirəcəyini söyləməyə əsas verir. Culyettanın ətəkləri ilə sinxron qanad çalan, sülh, gözəllik, azadlıq rəmzi olan göyərçin isə hər zaman aktrisanın başı üstündədir, onun nurlu simasından, işıqlı qəhrəmanlarından güc alıb yaşayır.

Teatrı düşünərkən... yaxud mən teatrda nə istəyirəm?!

Yaz / 2022



Çağdaş təzadlı zamanda tamaşaçının teatrda umduqlarını anlamaqda çətinlik çəkirem. Qəribə bir labirint yaranıb; tamaşaçı sənətdən yüksək zövqlü işlər gözləyir, gerçək sənətin izleyicisi sürətlə azalır, bayağılıq trendə, dəbəminir, teatr dəbəle ayaqlaşmağa çalışanda da olur “o birilərin tayı”, şünaslar da bir yandan deyir ki, izləyicidə estetik

zövq tərbiyə edilməlidir. Görünür, problem elə bu tərbiyədədir. Lap körpə yaşından bu proses başlamalıdır; valideyn-müəllim və sənət müştərek çalışmalıdır.

Stanislavski deyirdi: “Teatr asılıqdan başlayır”. Bu deyimin hər hansı xüsusi yozuma, şərhə ehtiyacı varmı? Stanislavski bunu deyərkən, həm hissələrə qapılıb, həm reallığı nəzərə alıb, həm də sənətin elmini yaradan sənətkar uzun illik təcrübəsinə əsaslanıb. Müasir dövrdə isə bu deyimin daha dərin qatları, mənaları haqda düşünməyə ehtiyac var. Bəlkə əslində, teatr təkcə asılıqdan yox, “asılıqanda işləyən qadın”dan başlayır... Yəni teatrla bağlı olan hər kəs bu ali sənətin missiyasını dərk etməlidir.

Nədən ibarətdir bu alilik və missiya?! Bir zamanlar teatr anlayışı həyatdan uzaqlığın, təmtəraqlı üslubun, qeyri-təbiyiyyin sinonimi kimi başa düşüldürdü. Sonralar teatr canlı orqanizm kimi, həyatın necə varsa əks etdirildiyi məkan olaraq qavranmağa başladı. Teatra həm də şərtliyyin sinonimi kimi baxılındı.

Məlum olduğu kimi, istənilən insanın hayatı, kiçik mühitin, yaxud böyük cəmiyyətin fəaliyyəti özü-özüne və özü üçün deyil, hər zaman xarici aləmlə əlaqədədir. Canlı mədəniyyətlər də bu baxımdan əbədi ünsiyyətdəirlər. Burada qapalı mədəniyyətlərdən söhbət belə gedə bilməz və əgər onların cəmiyyətdən müvəqqəti bir təcrid edilməsi başlayırsa, böyük itkilər verilir. Teatrdə da belədir. Sənət daim ətraf aləmlə ünsiyyətdə və hərəkətdədir. Teatrin ax-



tarişda olması da təbii haldır. Çünkü repertuarın əsasını yeni əsərlər və yəni mövzular təşkil etməlidir.

Bir vaxtlar səhnədə realizm hökm süründü, teatrda hər şeyi “həyatda olduğu” kimi göstərməyə çağırılırdı. Bax, o zaman teatrın teatrallığıitməyə başladı. Hər şey şəkilə, “kopya”ya, möşət təsvirinə çevrildi. Lakin bu bozluğa qarşı etiraz da yox deyildi.

Və əlbəttə ki, teatrallıq teatrın təbii varlıq forması kimi özünə qayıtmalıydı. Əbəs yere deyil ki, tez-tez E.Vaxtanqovun “Şahzadə Turandot”nu, Stanislavskinin “İsti ürəyi”ni xatırlayırlar. Nəyə görə “Şahzadə Turandot” Stanislavskini vəcdə gətirdi?! Hər şeydən əvvəl, ona görə ki, o, onda özünün teatr axtarışlarının təcəssümünü görürdü. Rus mühitindən danışırıqsa, elə 20-ci illəri xatırlayaq. Nə qədər teatra yeni gələn rejissorlar olub. Hərəsi də öz yeni manifesti ilə əvvəlki bütləri yixib, yeni teatr ideyalarını səhnəyə gətirməyə çalışıblar. Bu, o dövr üçün qanuna uyğun və təbii idi. Təbii idi, ona görə ki, bəziləri başlanğıc səviyyəsində də qaldılar. Bəziləri də canlı teatr ənənələrindən qopduqları üçün tarixdə iz buraxmadılar. Yeni müasir teatr axtarışları ilə ənənəni davam etdirənlər isə XX əsr-də teatrın inkişafında iz qoydular. Götürək, rus teatrının mogikanları olan Stanislavski, Meyerhold, Vaxtanqovu. Bu üçlük yeni teatr ideyaları ilə rus teatrının inkişafında böyük rol oynadılar. Necə ki, 60-ci illərdə ölkəmizdə Adil İsgəndərov, Tofiq Kazı-



mov, Mehdi Məmmədov teatrda inqilab yaratdılar. Bu üçlük də Azərbaycanda yeni rejissor məktəbinin əsasını qoyma. Bu rejissorlar həyatın yeni məzmununu əks etdirməyə qadir olan yeni teatr axtarışında idilər. Yalnız keçmişin nailiyətlərinə söykənib, gələcəyin teatrinə quranların ciddi nailiyyyətləri olur. Bu dayaq olmadan teatrin hərkəti də, inkişafı da yoxdur. Meyerxold misal götirək. Onun hər bir tamaşası nəinki yeniliyə, novatorluğa, müasirliyə, eləcə də gələcəyə hesablanmışdı. Lakin eyni zamanda nə qədər paradoxal olsa da, Meyerxold böyük ənənəçi idi. Onun hər bir kəşfi teatr ənənələrindən qaynaqlanırdı. Bu ya komedi del arte, antik ispan teatri və ya yapon teatri no və kabuki olsun.

Bu düşünələrə dalarkən, bir şeyi də unutmaq olmaz. Hər halda əsl sənət əsəri öz məzmunu ilə insanı vəcdə gətirməli, düşündürməlidir. Əgər əsər insanı həyəcana gətirirsə, hansısa fikirlərinə yol açırsa, demək, o, əsl sənətdir, teatr hadisəsidir. Teatrin sırlı-sehrli bir aləm olduğunu, daima insan özünə cəzb etdiyini nəzərdən qaçırmamalıyıq. Bu, bir reallıqdır ki, teatr daima öz yeniliyi, müasirliyi ilə adamı özünə cəzb edir, ovsunlayır. Teatrin missiyası da elə bundadır. Teatr daima insan problemini ortaya qoymalıdır.

İnsanı düşündürən problemlər, insan hissələri, arzuları, qayğıları teatrin məqsədi olmalıdır. Zənnimcə, səhnə əsərində zamanın nəbzi duyulmalı, dövrün reallıqları öz əksini tapmalıdır. Belə bir fikir də var ki, tamaşaçı teatrda olduğunu unutmalıdır, amma həm də daima hiss etməlidir ki, teatradır.

Həyati dərk etmədən teatrda işləmek də mümkün deyil. Teatr elə bir dünyadır ki, mücərrədlik asan dərk olunur, fəlsəfi məna da abstrakt ideya olmaqdan çəkinir. Teatr eyni zamanda mənəviyyata, mistikaya, mücərrədliyə də müraciət edir. Bu üç sözün - mənəviyyat, mistika və mücərrədliyin öz-özüldüyündə heç bir əhəmiyyəti yoxdur. Lakin teatrda iş prosesi onu başa düşməyə imkan yaradır ki, həmin üç sözün arxasında konkret həyat hadisələri durur və bu, sadə yaşantılara çevrilir.

İndiki texnika, sosial şəbəkələr, minlərin, milyonların diqqətini çəkən yüngül, hətta bayağı, hətta mənəvi aşınmadan xəbər verən paylaşımalar, statuslar, postlar zamanında teatrin yaşamaması, tamaşaçı ilə bağlarının qırılmaması daha çətindir. Səbəblər çoxdur, dediklərimiz də bu çoxluğun bir hissəsidir. Hələ üstəgəl, pandemiya dövründə yaranan böyük fasılələr, necə deyərlər, sosial və asosial məsafələr də öz sözünü deyir. Və gəlinən qənaət budur ki, cəmiyyət teatr adlı möcüzənin sıradan çıxmaması, mənasını itirməməsi üçün bütün bütöv bir komanda olaraq çalışmalıdır. Valideynlər övladlarını bu mənəviyyata qənim kəsilmiş “qadjet”lərdən qoparmalı, sənət adamları isə çağdaş tamaşaçının marağını, diqqətini cəlb etmək üçün üsullar düşünməlidir. Yazımın əvvəlində sənət tarixindən yada saldıığım məqamlar isə əbəs deyil. Yalnız keçmişin uğurlu təcrübəsinə arxalanaraq yeni dövrün, müasir zamanın sənətini yaratmaq, inkişaf etdirmək olar. Əlbəttə, mən teatrşunas deyiləm, sadəcə daimi tamaşaçiyam və bu pərakəndə fikirlerimlə özüm də qoymuşum sualın cavabını tapmağa çalışıram. Və düşünürəm, görəsən, mən teatrdan nə istəyirəm?! Yəqin ki, özümü, ağrularımı, gözləntilərimi, içərisində yaşadığım zamanı və o zamanın əsl simasını səhnədən seyr etməkdə arzum...

Uçmaq üçün...

*Humay Quliyevanın dilimizə
çevrilmiş hekayələrini oxuduq-
ca özümü qımayıram. İnsanın
yaşadıqlarına da, yazdıqlarına
da bu qədər bəsit yanaşmaq ol-
maz axı... Hər sözdə tale işarəsi
axtarmaq, detektivlərsayağı sü-
jet ardıcılılığı ilə hansıa həqiqət-
tə çatacağını düşünmək doğru
deyil, işə naşı münasibətdi. Hə-
lə üstəlik, sonluğunu bilirsənsə.
Sadə bioqrafik məlumatların,
yaxud ürəklə yazılınların hara
aparıb çıxaracağından xəbərin
varsə... Ona görə danlayıram
özümü; sən mətni oxu, orda ya-
zılanlara dal, müəllifin taleyini
düşünmə - deyirəm. Sadəcə
mətnə dalmaq üçün təhsil də,
təcrübə də bəs edərdi bəlkə,
əgər hər cümlədən həyat yağ-
masayı. Ona görə Humayı hər
gün ünsiyətdə olduğum, həya-
tin, varlığın, bu günün, indinin
ən real simvolu kimi qavrayı-
ram, mətnlərini və internetdən
tapdığım bir neçə çıxışını bu
cür hiss edirəm.*

Mükəmməl təhsil almış gənc xanım oxumaqdan, öyrənməkdən, yaşamaqdan və başqalarına da kömək edib yaşatmaqdan usanmırımuş. Bakıda 20 nömrəli məktəbi, Avropa liseyini, Ankarada Bilkənd Universitetini, Amerikada Kolumbiya Universitetini bitirib. Müxtəlif mədəniyyətləri, müxtəlif dillərdə yaşam və həyat qanunlarını öyrənən, Afrikanın “ibtidai icma”sını da, Amerikanın və Avropanın ən inkişaf etmiş mühitini də görən insanın üz-gözündə işıq yağır. Əgər eyni səmanın altında insanlar bu qəder fərqli yaşayırlarsa, dünya ədalətli yer deyil. Və bütün bu ədalətsizlikləri canlı-canlı görmək, zəngin dünya ilə sadəcə saf suya möhtacları ayıran okeanların, dağların o tayını da, bu tayını da qısa müddətdə müqayisə etmək sadə ola bilməz.

Amerikanın Kolumbiya Universitetində magistratura pilləsini bitirdikdən sonra Humayı elə həmin ali təhsil ocağında yazıçılıq üzrə aspiranturaya götürmüştülər. Amma o, bu tehsilini yarımcıq qoyaraq Beynəlxalq Qırımızı Xaç Komitəsində çalışmağa başlamışdı. Bundan əvvəl BP şirkətində, Dünya Bankında, Azərbaycan Mərkəzi Bankında çalışan gənc xanımın məhz belə bir missiyani seçməsi o qəder təbii görünür ki... Bəlkə yuxarıda qeyd etdiyim kimi, iki müxtəlif mühiti müqayisə etmək fürsəti bu seçimə təkan verib. Müasir, rahat ofislərdə isti qəhvəni qurtumladıb rəqəmlərlə məşğul olanlar da dünyanın, zamanın inkişafına müsbət təsir edirlər. Ümumiyyətlə, sadəcə öz işinlə vicdanla məşğul olmaq, biliyini, bacarığını əsirgəməmək də bəşəriyyətə yaxşılıqdır. Amma bir tərəfdən də bu yaxşılığı etmək

üçün daha və dəhşətli dərəcədə narahat məskənlər var. Xeyirxahlığın bu növünü bacarmaq, insanlığa rahatlıq yox, narahatlıq, təhlükəsizlik yox, təhlükələr içində xidmət etmək isə seçilmişlərin işidir. Nüfuzlu şirkət ofislərində çalışan, inkişaf etmiş dünyanın həm mədəni, həm də maddi tərəfini az qala gözünü açandan görən Humayın bu mənada seçilmiş olmasına şübhəm yoxdu. Onun istər mətnlərini oxuyanda, istərsə də çıxışlarına baxanda gerçek həyatın kodlarını necə dəqiq tapmasına heyvət edirəm. "Nyu yorkun mümkünsüzlüyüni sevmək" hekayəsində universitetə yazılıq öyrənməyə gələn gənclərin yemək-içmək, söhbət etmək "rahatlığını" təsvir edir:

"Bəzi seminarlarda su butulkaları, yoğurtlar, qrano-la şüşələri, almalar, bananlar, kiçik dənizkələmi, qoz və yunan pendirli salat konteynərləri stolun üzərində pərən-pərən olurdu. Yaxşı mətnlər yazan adam bu qədər sağlam olmaz, deyirdim öz-özümə".

Bir cümlə ilə yazmağın, özü də yaxşı yazmağın ən vacib tərəfini o qədər dəqiq deyir ki... Bəli, axı yaxşı yazmağı kef-damaq ovqatında müzakirələrlə öyrənmək mümkün də deyil. Və sənəti bu mühitdə yox, məhz Humayın yazdığı kimi - metroya girən üç uşaqlı, problemli ananın əzablarını müşahidə edərək də öyrənməlisən. Əlbəttə, kitabların faydasından və yer üzündə hər şeyin elminin olmasından bixəbər deyiləm. Amma söhbət müəllif dediyi kimi, yəhudi sualından gedirsə - bu gün fərqli olan nədir?! - sualına cavab tapmaq vacibdirəsə, hər gün fərqli olan yəqin ki, yalnız həyatın və zamanın özüdür. İntəhası həyatın da, zamanın da hər üzünü, ya da çox üzünü tanımlaşın ki, fərqləri görəsən... Hətta bu fərqlər nə qədər agrılı olsa da... Bütün bunlar, yəni gördükələrin də, öyrəndiklərin də yaxşı mətnə çevrilirsə, içindən, ruhundan, qəlbindən keçir, buna sağlamlığın da tab getirməsi çətin işdi.

Humayın TED çıxışına baxıram. Cəsarətin vacibliyindən danışır, Səməd Behrənginin "Balaca qara balıq" hekayəsini nümunə getirir. Cəsarətin balaca qara balı-

ğı da, Səməd Behrəngiyə də, elə bu işıqla dolu olan, gülə-gülə "Cavanlığın ən böyük ölçüsü cəsarətdir" - deyən gözəl xanıma da səadət gətirmədiyini bilirik. Təcrübəsini sevinərək bölüşür - deyir, yaşlaşacam və bunu elə böyük həyat eşqi ilə deyir ki... Kim bilir, bəlkə elə bəlli zamanda cəsarətlə, qorxmaz olduğunu dərk etmək, hətta bu, sənə baha başa gəlsə belə, daha böyük xoşbəxtlikdi... Hər halda Humay bütün bu məsələlər haqda daha dərin düşünməyə vadar edir adamı.

"Qobustan" dərgisinin qadınlara həsr olunmuş özəl sayında Humayın anasına həsr etdiyi dörd essesinin yer alması məndən ötrü çox vacib məqamdı. Çünkü çağdaş gənclik məhz bu cür müasirlərini tanımlı, onlardan ibrət götürməlidir. Ömür vəfa etsəydi, Humay yazdıqları ilə də, yaşıdları ilə daha böyük örnəklərə imza ata bilərdi. Amma onun haqqında oxuyanda bir anlıq elə bilirəm ki, "bir igidin ömrüdür" - zaman vahidi ən çox ona yaraşır. Axı yazdığı hür्र dünyadan, inadkarlıqla dəniz adlandırdığı Xəzərin duzu az suyunda açıq gözlə üzmək səadətindən, Abşeronun payızından oğurlanmış bir neçə günlük yay sevincindən, anasının-atasının nəvazişindən niyə uzaqlaşayı ki bu qızçıqaz?! Yalnız böyük işlərdən və nə qədər pafoslu səslənsə də, igidlilikdən ötrü...

Humay Quliyevanın Beynəlxalq Qırımızı Xaç Komitəsində çalışdığı müddətdə Afrikada, Kolumbiyada, Ukraynada missiyada ikən fədakarlıqları, Qarabağ mühabibəsi zamanı şəhid və ehtiyacı olan ailələrə etdiyi yardımçılar haqda sosial şəbəkələrdə müxtəlif rəylərə rast gəldim. Onunla birgə çalışan, fəaliyyətini izləyən adamların xatırələrinin və Humayın hekayələrinin yer aldığı kitabın çıxacağına inanıram. Bu cür kitab çağdaş gənclik üçün çox ciddi "dərs vəsaiti" ola bilər. İndilikdə isə onun dörd essesini oxucularımıza təqdim edirəm.

Hə, bir də Humay - səadət gətirən demək imiş. İnənirəm ki, o, hardasa başqa bir aləmə səadət aparmaqdən ötrü, oralara uçmaq üçün ayrılib bizdən. Uçmaq sözünün arxaik mənası da yerinə düşür yaman...

Anam haqda dörd esse



Yay

Anam heç zaman gözəl olduğumu deməzdi mənə. Bircə dəfə dedi.

Bu bircə dəfədən əvvəl və sonra saysız-hesabsız “göyçək”, “şirin”, “qiyamət”, hətta “üzündə şeytan tükü var” - demişdi mənə. Amma bu bircə dəfədən savayı, heç vaxt “gözəlsən” demədi mənə.

Dənizə baş vurub bir az suyun altında üzəndən sonra qəfil çıxdım qarşısına. Hava çox yaxşı, səma intəhasız, Xəzər şəffaf idi. Havanı acgözlük ləsinəmə çəkib nəfəs dərmədən gülməyə başlamışdım ki, anam dedi: “Humay, sənin çox cəsur gözəlliyyin var, biləsen”.

Göz qapaqlarımı endirmədən yenidən dənizə baş vurdum. Xəzərin suları o qədər də duzlu deyil. Deyirlər axı, dünyanın ən böyük gölüdür. Necə duzlu olsun ki? Xəzər isə bu təyinatla qətiyyən razı deyil. Elə hey dalğalarını inadkar şiddetlə qaya-lara çırpıraq qəddarcasına cilalayır onları. Hər yay amansızlıq edir, xeyli sayıda bəxtsizləri girdabına çəkir. Şairləri ilhamla gətirir. Qoy coğrafiyasınlar danışmaqlarında olsunlar - Xəzər əsl dənizdir ki, dəniz!

Suyun altında dəniz məni günəş şüalarının kəsişməsindən yaranan xəşif maviliklə ağuşuna aldı. Üzürdüm. Başgicəlləndirən, məğrur əminlik hissi ilə üzürdüm. Dənizin dibindən qeyri-adi bir işilti sanki qəfil göz vurdı mənə. Suyun altından çıxdım. Dəyişmişdim. Gözəldim.

Payız

Erkən payızın Bakı ətrafi kəndlərdə gözəlliyi bir başqadır. Hava daha təmiz, ulduzlar daha parıltılı olur, daha yuxarıda bərq vururlar sənki. Gecələr da-ha sərin keçir. İtlər daha bərkdən hürürlər. Elə Xəzərin də səsi zilə çıxır. Xəzrinin qamçılaşlığı Xəzərdir o bərkdən inildəyən. Yay bitdi, getdi. Amma bunun hələ səhərin yeddisində ağızın yuxulu mağarasında dəymış əncirin günah şirəsi ilə bir karnaval firtinası tək coşub-daşmağı var. Əslində ilin bu vaxtında burda olmalı deyilsən - bağ evində ancaq yayda qalarlar. Amma biz hər il yenə sentyabrdan bir neçə gün ogurlayıb onları da yayın ayağına yazırıq.

Elə o günlərdən biri idi, pişik balası gələn gün. Heç kim bilmədi hardan gəlib çıxıb, necə gəlib? Hə-yatın (oxu: sevginin) əksər qəziyyəsi kimi, o da bir səhər qəfildən peyda olmuşdu və bizimlə qalmağa qərar vermişdi.

Anam ev heyvanlarına meyilli deyildi. Amma bu pişiyin yeri ayrı idi. Ondan ötrü oyuncaq da düzəltmişdi. Uzun ipə kağızdan bir diyircək bağlamışdı. Pişik yuxarı tullanıb diyircəyi tutmağa çalışanda gülürdü ona. Balaca varlığın nadincliyi ləzzətli, xoşbəxtliyi yoluxucu idi.

Pişik öyrəşmişdi eyvana açılan qapının önündəki ayaqaltının üstündə yatsın. Qapı da ağır lay dəmir-dən. Səhərlər açardıq bir də axşam bağlayardıq. Gün ərzində qabağına stul qoyardıq ki, küləyin həmlələrinə tab gətirsin, çırpılmasın. İçəridən daha yüngül, taxta çərçivəli tor qapı da vardı.

Balkonda çay içirdik ki zil çıçırtı eşitdik. Xalam səssə durub qaçıdı. Kiminsə yəqin yadından çıxmışdı stulu yerinə qoymaq. Çırılıb qapı, pişik də qalıb arada. Ölümcul vəziyyətə düşmüştü. Yaziq tir-tir əsirdi. Qulağından sarı maye axırdı. Xalam onu götürüb otun üstünə qoydu. Pişik orda bir xeyli uzanılı qaldı. Arada özünü batırdı. “Bu, yaxşı əlamət deyil”

dedi xalam. “Pişiklər çox təmizkar olur”.

Süd götirdim, su götirdim, et götirdim. Reaksiya vermır. Xalam gözlərinin qabağında çirtma vurur so-la-saşa. Heç nə. “Bəlkə kor oldu?” dedi xalam. Onsuz da balaca pişik aldığı zərbədən lap kiçilmiş, çarəsiz yumağa dönmüşdü.

Günün yarısını həyəcanla ora-bura var-gəl etdim. Axır ki, anam dedi, götürək pişiyi qoyaq hasarın dibinə. “Gözləyək, görək nə olur”.

Tez-tez yoluxurdum. Hər dəfə onu ölü tapacağı-mı düşünsəm də, kiçicik bədənində inadkar həyat işartisi ilə qarşılaşardım. İnadla torpağın üstündə, şəksiz ki, yaşayırıdı hələ. İki gün beləcə keçdi. Anam dedi ki, dəyməyək, bəlkə yata bildi, yazıq iztirab içindədir. Əlindən hər iş gələn bağbanımızvardı. Ondan soruşduq ki, bəlkə yaxınlarda bir baytar tanmış ola. Qayıtdı ki, neynirsiniz baytarı, “günahdır”. “Peyğəmbərimiz əbasız qalxıb gedərdi, amma ətəyində uyumuş pişiyi oyatmadı. Dəyməyin” - dedi. Dəymədik. Gözlədik.

Möcüzə gözləyənlər kimi gözlədik. Möcüzə atamın gəldiyi günə təsadüf etdi. Atam İstanbul uçağı ilə səhər tezdən gəlib çıxmışdı. Yorğun olsa da, həmişəki kimi şüx, nəvazişkar, həyata inamlı idi və bu inamdan qaynaqlanan mümkünlüklerin çöhrəsində əksini də gətirmişdi özü ilə. Başımız onun gəlişinə qarışdı. Getdim çay dəmləməyə. Bir də gördük pişik balası gəlib çıxdı. Üç günlük zülmətdən həyata qayıtmış, qabağımızda peyda olmuşdu. Deyərdim ki, son nəfəsində həyata can atıb yoxluqdan bu dünyaya tullanmışdı sənki... Amma özü hələ əvvəlki sayaq tul-lana bilmirdi zəiflikdən. Aclıqdan bütülb yığılmışdı, amma təmiz görünürdü. Gözlərinin tutqunluğu çəkilmişdi, yerisi isə nöqsansız və zərif, xəfifcə hər ad-dımı sınayan sayaq idi. Atam bu balaca pişiyi elə onda görmüşdü ilk dəfə.

Bir-birimizin sözünü kəsib əhvalatlar danışır, çaydan içib dilimizi ağızımızı marçıldadır, göz-qas edir-

dik. Özümüzü gözəl bir tufanın ağuşunda hiss edərək. Atam elə ilk baxışdan sevdi bu pişik balasını. Pişik-bala onu həyətdə hər yerdə müşayiət edər, dayananda oturub səbirlə gözləyər və onunla qayıdardı. “Düz deyirlər ki, pişiyin doqquz canı var” - dedi anam. Uşaq kitablarındakı Tomasina adlı pişiyi, onun dəfələrlə ölüb dirilməyini, transformasiya və reinkarnasiyalarını xatırladım.

Açılı-şirinli idi həmin yay. Apreldə nənəm dün-yasını dəyişmişdi. Gözəl, sərt, hökmü qadın idi. Yoxluğu bağda saxladığı hər toyuğun durusundan, yüzillik tut ağacının hər meyvəsindən də xatırladır-dı özünü. Anam, həkim anam bu hadisədən çox sar-sılmışdı. Yad ölkədə xərcəngin qəliz prosedurlarından keçirmişdi öz anasını, təkbaşına. Amerikadan təzə qayıtmışdım. Magistraturamı bitirib gəlmışdım, geri qayıtmağı planlayırdım. Anam istəmirdi gedim, amma mübahisə etməyə də hali yox idi. Çox yorğun idi.

Sentyabrı yarı edib getdim. Nyu-Yorkda nə işim vardı, nə də qalmağa yerim. Pulum cibimdə qalsın deyə rəfiqəmin Harlemdəki evində - taxtda gecələ-yirdim. Anam üçün qəribə idi bu. Qərarımla razı deyildi. Əsaslı, əmin və dəqiq planların, aydın çıxarla-rın qadını idi. Buna baxmayaraq, buraxdı ki, gedim.

Nyu-Yorka uçuşumdan bir gün öncəki gecə pişik balası yoxa çıxdı. Çağirdım, çağirdım, gəlmədi. Düsündüm ki, haradasa yatıb qalıb yəqin. Ertəsi gün tezdən qalxdım, yenə pişik balası gəlib çıxmadi. Hava limanına ürəyimdə narahatlıqla yollandım. “Hara gedə bilərdi axı bu?” deyə öz-özümdən soruştum.

Nyu-York etinasız, səs-küylü və isti idi. Kolumbiya universitetinin düşərgə parkında oturdum və budur, artıq bu universitetin tələbəsi də deyiləm, sürücülük vəsiqəmin vaxtı keçib, tələbə və kitabxana və siqələrim də artıq bir işə yaramır. Yadlar şəhərində yad.

Anama zəng etdim. Dərhal da pişik balasını so-

ruşdum. “Gəlməyib”, dedi. “Hər yerdə axtarmışam. Bütün səhəri hər künc-bucağa baxmışam. Qayıtmayıb”. Kədər və qəhər duyuldu səsindən. Ağrılı və tənha gəlirdi səsi. İçimdə boşluq və Nyu-York isti-sinin də gətirdiyi bihuşluqla çıxdım oradan. “Hara gedə bilərdi bu pişik balası? Axı o, ilahi müdaxilə ilə həyata qayıtmışdır”.

Anam axtarışını növbəti günlər də davam etdirdi. Bir gün qaraja girər, az qalar ki, iydən bayılsın. Pişik balası da orada. Sürünüb elektrik nasosunun mü-hərrikinə girib, yüksək gərginlikli cərəyan vurub. Taleyi yalnız bir neçə dəfə aldadıb yayınarsan, hə-mişə alınmaz.

Anamı əməliyyatdan sonra halsız vəziyyətdə as-ta-asta xəstəxana otağına girən də görmüşəm. Varşa-vadan Bakıya uçanda anasının ölümünə, üzərinə çök-kən məşum sonun çəkilməzliyinə ağlamığını təsəvvür etmişəm. Ona xərcəng adı ilə səhv diaqnoz qo-yulanda qorxduğunu da görmüşəm. Amma həmişə ürəyimin dərinliklərində rahat olmuşam. Bilmışəm ki, anam güclü qadındır.

Amma bax, o bağ evinin tənhalığında, səhərin er-kən çağlarında, pişik balasını axtararkən onun na-elac-na-elac çağırmağını düşünəndə ürəyim bir anlıq dayanır, vurmur. Bəzən lap iki anlıq da dayanır, vur-mur.

Qış

Axıra yaxın nənəm çox az danışındı. Keçirdi “Skype”ın önünə, mənə deyirdi: “Danış”. “Nə haqda istəyirsən danışım?” soruşturдум. “Nə istəyirsən” deyirdi. “Sənin danışığın hər şey mənə maraqlıdır”.

Mən də danışirdim. Yuxularımı danışirdim. Hami-sına birmənalı “yaxşı yuxudur” deyirdi. Düşərgədə gey yəhudilərin Əhmədinecatın çıxışına etirazından nəql edirdim ona (“Geyəm, yəhudiyəm, Holokostdan sağ qalan iki nəfərin nəvəsiyəm. Yəqin Əhmədinecat

məni bəyənməz"). Amerikan supermarketlərində təbii ərzağın nə qədər baha olmağını deyirdim. Qəhrəmancasına biş-düş etməyimdən, bu sahədəki kəşflərimdən danışirdım. Otaq yoldaşlarından, büsqalterləri ilə ayaqqabılarının döşəmədə bir-birinə qarışmağından söz açırdım ona. Oğlanlar haqqında da söz salırdım, ya da elə biri haqda - İraklı. Gürcü idi, nənəm isə qəti əleyhinə idi onun. Deyirdi özlərindən çox müştəbehdirlər. Düz deyirdi.

Yadımda nənəmin dediklərinin az qismi qalıb. Danışdıqlarının böyük hissəsi kədərlə idi - kimyaterapiya, testlər, simptomlar, şübhələr, yenə testlər, yenə kimyaterapiya. Arada olurdu ki, çox yaraşıqlı bir həkim çıxırdı qarşısına, nənəm isə bütün füsunkarlığıını və cazibədarlığını səfərbər edirdi onunla bir söz də bilmədiyi yad dildə danışmaqdan ötrü. Bir əhvalat var idi - olmuş, amma film kimi bir əhvalat. Fransız filmlərindən idi bu - Culiette Binoçe anamın rollunda, yatağın qırağında valehedici dodaqları və sadə, lakin son dəbli qara geyimi ilə. Amma bu, həyatda baş vermiş əhvalatdır və həyat bəzən kinonu üstləyir. "Gecə Cəngavəri Yüksəlir"in (The Dark Knight Rises - sərlövhəyə fikir verin!) Aurora, Koloradodakı premyerasında çəkilənlərin ruhları bunu təsdiqləyər.

Nənəminki ciyər xərçəngi idi və yarısını kəsmişdilər. Həkimlər deyirdi ki, gərək nəfəsalma məşğələləri etsin, dərindən nəfəs alsın (*burada ingilis dilində söz oyunu işlədirilir mötərizə açılaraq, "dərinliyə ötəri baş vursun") ki, ciyərlərinin funksionallığını artırınsın. Bir dəfə ona üç şarı üfürməyini tapşırmışdılardı. Birini üfürdü. İkincisini də. Üçüncüsündə arxası üstdə uzandı və dedi ki, yorulub. Anam dedi ki, "yaxşı da, ay ana. Axırıncısıdır". Nənəm başını zorla yastıqdan qaldırdı. "Mama!" anamçıçırdı. "Nəfəsim çatmır" dedi nənəm. "Burda uzanmaqla yaxşılaşacağına ümid eləməyin düz deyil" dedi anam. "Aktiv olmalısan. Ağrısa da, aktiv olmalısan". Nənəm

başını yırğalayıb etiraz etdi. Bitmişdi bununla bu söhbət. Amma bir iş var ki, yox, bitməmişdi. Nənəm qalxdı da, üçüncü şarı üfürdü də, anamın gözləri sevinclə parıldadı da!

Sonra dəfələrlə nənəm bunu mənə danışanda əlavə edirdi ki, "Bilirdim ki, Şəhlaya ev də versələr, maşın da, lap milyon da, amma o üçüncü şar ki mi onu sevindirməz bunların heç biri". Ardından da qayıtdı bir dəfə: "Çox xoşbəxt qadınam. Sənin ananın gözlərini görəndə bildim ki, çox xoşbəxt qadınam".

Az keçmişdi ki, dünyasını dəyişdi nənəm.

Yaz

Yaz dözülməz ümidiir, uzaqdakı tüstü cərəyanıdır, səhər işığında xərif dəyişiklidir, gözəllik gözəntisidir, parlıtıdır. Sevgidir.

Məhz bu yaz içimdə kəpənəklər uçuşur. O, hamisindən yaxşıdır, "el flor de mi secreto" (İspancadan: sirrimin gülü), səhv başlangıclar sonrası taleyin sırlı göz vurmağıdır yenə, yaşca bir az kiçikdir, amma çox da kamildir. Uşuaia haqqında xəyallara dalıram, oranın gölləri və isti qəhvələri haqqında. Uşuaia dünənin sonudur. Hər şeyin başlanğıcıdır.

Anama bunu bizim mətbəx masasının arxasında oturaraq deyirəm. Budapestdəki "Chain Bridge" körpüsünü keçməmiş kiçik qəhvə barında deyirəm anama bunu. Big Ben çayçısında dadlı desertimizi qaşıqlayanda deyirəm bunu anama. Gündəşli küçələri gəzəgəzə deyirəm bunu anama.

Anam baxır. Gülümşəyir. Anlayır.

"Futbolçuya oxşayır" deyir anam.

Bir həftə qabaq olar, yuxumda böyük ağ maşın görmüşəm" deyir...

**İngilis dilindən tərcümə edən:
Türkər Qasızməzadə**

Mənim qibləm mənim ruhumdur...



Tarixdə iz buraxmış qadınların həyat hekayəsiylə tanış olanda təəccüb, təlaş, qorxu, heyranlıq, maraq - bütün hissələrim bir-birinə qarışır sanki. Başa düşürəm ki, zaman-zaman qadınlara aid edilən "zərif", "zəif", "kövrək" kimi sözler tam da eks etdirmeyib onların necəliyini. Axi qadın - varlığın təməli, bir ailənin yaradıcısı, davamçısıdı. Ən müxtəlif əsrlərdə, istər Avropana, istərsə də Şərqdə uğur qazanmış, sənət tarixinə adını yazmış xanımların bioqrafiyasını incələyəndə özüm üçün nəticələr çıxarıram. Qadının zərifliyi,

həssaslığı vacib keyfiyyətdi, amma bunların arxasında güc, zəhmət, iradə olmasa, çətin yola davam gətirmək mümkünüsüz görünür. Qadına qalibiyət, uğur heç vaxt asan başa gəlməyib. Dünya nə qədər inkişaf etsə də, gender bərabərliyi və qadın hüquqları məsələləri gündəmdən düşməsə də, elə XXI əsr qadınları üçün də uğura, qələbəyə aparan yol hamar deyil.

Gənc vokal ifaçısı İslama Abdullayevanı dinləyirəm. Bəstəkar Əşrəf Abbasovun Mikayıł Müşfiqin sözlərinə yazdığı "Qurban olduğum" romansına qulaq asdıqca bu bulaq suyu kimi saf, bal kimi şirin səsin sahibəsi diqqətimi çekir. Bioqrafiyası və gənc olmasına baxmayaraq, zəngin yaradıcılıq yolu ilə maraqlananda yaxşı mənada təəccüblənirəm. O, 1999-cu il avqustun 6-da Bakıda anadan olub. Hələ uşaqlıq valideynləri onda musiqiyə olan marağı hiss ediblər. Bu sevgi və maraq o qədər böyük imiş ki, heç danışa bilməyəndə belə kiçik musiqi parçaları oxuyurmuş. 5 yaşında fortepiano ilə tanışlığı başlayıb, daha sonralar musiqi məktəbinə gedib, 7 illik musiqi təhsili alıb. Bununla parallel olaraq 8 yaşıdan akademik vokalla məşğul olub. İlk dəfə vokalist kimi 8 yaşında səhnədə çıxış edib. Bu işdə ona ilk müəllimi Tamilla Səlimova kömək edib. İslamanın aşüb-dاشan istedadı müəllimlərinin, sənət bilicilərinin diqqətini hər zaman cəlb edib. Hələ 14 yaşında olanda o, Niyazi adına 22 nömrəli musiqi məktəbinin direktoru Natig Vəliyevin təklifi ilə ilk solo konserṭini verib. Həmin konsertdə İslama kiçik klassik ariyalarla yanaşı, Azərbaycan bəstəkarlarının və xalq



Yaz / 2022

mahnlarını da ifa edib. Həmin konsertdə Xalq artistləri Xuraman Qasimova, Natavan Şeyxova, Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin direktoru Yusif Vəliyev iştirak ediblər.

Bu sadaladığım faktlar həm İslamanın özünün Tanrıdan gələn qeyri-adi istedadı, zəhmətkeşliyi, məharətini göstərir, həm də artıq musiqi sahəsində ustadlar saylan sənətkarlarımızın gənc nəslə qayğısını ifadə edir. Elə həmin konsert haqqında Xalq artisti Xuraman Qasimova olduqca təsirli fikirlər səsləndirmişdi: “Mən səmimi olacam: bu konsertə imtahandan çıxb gəlmisəm. Yorğun idim, amma İslamanın ifasından çox böyük zövq aldım, dincəldim! O, çox cəsarətlidir! 14 yaşında biz heç səhnəyə çıxmaga cəsarət edə bilməzdik. Əhsən!”

Əlbəttə, istedad ya var, ya yoxdur. Bu, tale işidir. Amma verilən istedadın cilalanması təhsillə bağlı məsələdir. İslamanın tutduğu yola nəzər salanda onun oxumaqdan, öyrənməkdən usanmadığını görürük. Daha sonralar o, G.Şaroyev adına musiqi məktəbinə daxil olur. Bu məktəbdə ona Əməkdar artist İlham Nəzərov dərs keçir. O, burada vokal sənətinin dərinliklərini, səs tellərinə düzgün qulluğu, ifaçılığı öyrənir. Və burada dərs aldığı zaman gənc vokalistin səs tembrinin spesifik olaraq barok soprano olduğunu bilinir. Bu məqamda deməliyəm ki, səsi və zahiri gözəlliyi bu qədər harmoniya təşkil edən İslama xanım sanki özü bir incəsənət nümunəsidir. Onun ikinci konserti 16 yaşında baş tutub. Bu konsertdə daha mürəkkəb ariyalalar, romanslar ifa edən gənc xanıma İtaliyada təhsil üçün dəvət gəlir. Lakin o, təhsilinə Azərbaycanda davam edir. 2016-cı ildə Bakı Musiqi Akademiyasına, dünya şöhrətli Xalq artisti Fidan Qasimovanın sinfinə qəbul olur (Qeyd edim ki, o, həm musiqi məktəbini, həm də Musiqi akademiyasının bakalavr və magistr pillələrini əla qiymətlərlə bitirib). Oxuduğu müddətdə də böyük uğurlara imza atır. Burada keçirilən bütün konsertlər-

də fəal iştirak edir və elə ilk opera təcrübəsini də bu illərdə qazanır. Azərbaycanda ilk dəfə səhnələşdirilən V.Bellininin “Norma” operasında - Klotildanı ifa edir. Gənc xanım bu hadisəni özü belə şərh edir: “Məndə aktyorluğun zəif olduğunu deyirdilər. Amma mən buna inanmaq istəmirdim. Çünkü öz gücümü bildirdim. Elvin Mirzəyevin köməkləyi ilə bu işin öhdəsində gəldim. Sanki aktyorluq məharətimi də açmış oldum”.

2019-cu ildə üçüncü solo konserti “Baroque” adlı konsert baş tutur. Bu konsertdəki repertuar seçimi barok dövrünə aid idi və onun duet ortağı Əməkdar artist İ.Nəzərov idi. Öz ideyaları əsasında reallaşdırıldığı bu sənət hadisəsinin onun üçün özəl yeri var. Konsert ilk dəqiqələrindən auditorianın böyük marağına səbəb olub. Elə ki, simli kvartet ifaçıları səhnə arxasından deyil, tamaşaçıların arasından çıxb ifa edə-edə səhnəyə qalxıblar, dirləyici özünü sehrlə bir aləmin sadəcə izləyicisi yox, həm də iştirakçısı kimi hiss edib. İfaçının bu haqda dedikləri belə adamin içini işıqlı duyğularla doldurur:

“Yadımdadır ki, tamaşaçılar konsert zamanı ifalarını izləyəndə o qədər ovsunlanmışdılar ki, bəzən əsərdən əsərə kecid olanda belə alqışlamağı unudurdular və sanki yaradılan obrazlarla birlikdə onların yaşantılarını ən incə cəlalarına kimi hiss edirdilər”.

Bu konsertdən sonra İstanbulda keçirilən Barok müsabiqəsində “jüri özel ödülü”nə layiq görülsə də, arxa yinmişdir. Hətta pandemiya zamanı belə çalışmağından qalmır, “Azerbaijani music” albomunu buraxır. Bu albomla bağlı vokalistimizin maraqlı fikirləri var:

“Düşündüm ki, mən bizim musiqimizi dirləmək istəyəndə keyfiyyətli səsyazmaları rəqəmsal platformlarda tapa bilmirəm. Hamısı çox köhnə yazılardır. Səsyazmadakı xısaltı insana uşaqlığını xatırladır, doğma gəlir, amma bir musiqiçi kimi bəzən çox istəyirəm ki, sərf indiki zamana uyğun yeni texnika ilə olan səsyazmaları dirləyim və fikir verdim ki, vokalçılar Azərbay-

can musiqisini müəyyən xirdalıqlarla oxuyurlar, mən isə bu fikirlə həmişə razılaşmiram. Həzin tərzdə ifaları rəqəmsal platformalarda tapa bilmirdim, ona görə də istədim ki, özüm bu ideyanın qəhrəmanı olum”.

Gənc vokalist bu ideyanı çox gözəl pianoçularımızdan biri Fatimə Əliyevayla gerçəkləşdirib. Bu albomun ən özəl tərəfi Qarabağ zəfərimizə həsr olunmasıdır ki, bu da müəllifin vətənpərvərliyindən xəbər verir.

Gənc vokalist 2020-ci ildə Moskvada keçirilən Müslüm Maqomayev adına VI Beynəlxalq Müsabiqədə iştirak edib. Qalib olmasa da, niyyətinə çatıb:

“Ora qəbul olanda artıq özümü qalib hiss etdim, çünkü iştirakçılar arasında ən cavani mən idim və vətənimizdən o müsabiqəyə qəbul olunan ilk soprano oldum. Finala keçmədim, amma heç üzülmədim, çünkü məqsədimə çatmışdım. Publikanın yanında peşəkar, savadlı bir ifaçı kimi qaldım, layiqincə çıxış etdim - bu, mənim üçün ən önəmlisi idi. Səhne arxasında dirijor mənə yaxınlaşıb dedi ki, o və bütün orkestr mənimlə ifa etməkdən zövq alıblar, çünkü həm texniki cəhətdən qəliz, aqressiv ariyanı, həm də caz üslubunda yazılan lirik mahnını eyni səviyyədə peşəkarcasına ifa etmişdim”.

İslama təkcə musiqimizi tanıtırıb dünya ölkələrinə. O, güslü, yenilməz Azərbaycan Qadını necə olur, onu nümayiş etdirir. Gənc vokalist ele bu gücü, əzmi, iradəsi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasının artisti də olub. Onunla ünsiyyətdə nə qədər azad, kreativ, yeni ideyalarla zəngin olduğunu görürük:

“Ümumilikdə, mən müsabiqləri sevmirəm, çünkü onlar sənət adamını çörçivələrə salırlar, mənsə azad ruhlu incəsənətə qulluq edən insanam. Bəli, müsabiqələr ifaçuya təcrübə verir, amma hər ifaçı güclü ruha sahib deyil: o qədər istedadlı ifaçı sırf müsabiqlərdə yer tuta bilməyi deyə özgürənini itirib, ruhdan düşüb və hətta sənəti atıb. Müsabiqədə yer tutmaq mənim üçün heç vaxt prioritet olmayıb. Məncə, daha vacib

olan yaradıcılıqdır. Yaxından tanıyanlar sosial problemlərə nə dərəcədə həssas yanaşdığını bilirlər. Həyatda baş verən hər bir hadisə ruhumu titrədə bilər. Məni ən çox narahat edən mövzulardan biri insanların bir-birini dəstəkləməməyidir, bir ola bilməməyi, dost ola bilməməyi. Bu mövzu əsasında IV Televiziya Muğam Müsabiqəsinin qalibi - Gülnar Qüdrətli ilə birlikdə S.Rüstəmovun “Getmə, getmə” layihəsini reallaşdırırdı. Əsərin aranjemanını gənc bəstəkar Rüzgar Əhmədzadə edib. İstədim ki, musiqi hər kəsin eşitdiyi lirik “Getmə, getmə” yox, daha dramatik olsun. Bu layihə yalnız akademik vokalçılar və xanəndələrin dostluğunundan bəhs etmir, burada həm də qadın dostluğunu göstərilib”.

Həm sözügedən albomu, həm də mahnını dinlədikcə İslama Abdullayevanın özü üçün seçdiyi hədəfləri dəqiq hiss etmək olur. Sanki o, hər yeni uğura imza atdıqca yeni hədəflər müəyyənləşdirir və onlara nail olmaq üçün əzmlə çalışır:

“Sonrakı böyük layihəm Azərbaycanda ilk dəfə ifa olunan A.Stradellanın “Queste lagrime e sospiri” arıyasının səsyazması və klipi oldu. Klipin rejissoru tənininmiş, peşəkar fotoqraf, videoqraf Elşən Hüseynov (çoxları onu Elimaxography kimi tanır) oldu. Ən son layihəm Beverley Cravenin bəstəsi olan “Lost without you”nun səsyazması və klipi oldu. Bu mahnı adətən oxuduğum akademik vokal tərzinə tamamilə zidd olan pop janrındadır. Onu dinləyicilərimə yeni il sürprizi kimi yayımladım. Həmişə deyirlər ki, yalnız bir yol tutmalıyam, mən isə fikirləşirəm ki, mən axı tək bir yoldan ibarət deyiləm... Mənim qibləm mənim ruhumdur: hansı janrda oxumaq istəyirəmsə, o, janrda ifa edirəm. Bu o demək deyil ki, tamamilə ifa tərzimi dəyişdim və klassika ilə vidalaşdım, xeyr, sadəcə bəzən pop, soul, R&B janrlarını da ifa etməyi sevirəm. Hal-hazırda bir neçə layihə üzərində işləyirəm, tezliklə yayımlamaq fikrindəyəm. Hələlik onu deyə bilərəm ki, layihələrdən biri R.Əhmədzadə ilə planlaşdırılır. Mənim səsim



və skripka üçün çox gözəl əsər yazıb N.Rəfibəylinin sözlərinə. R.Əhmədzadənin fikri məni çox cəlb etdi: qadın şair, qadın bəstəkar, qadın vokalçı və qadın skripka ifaçısı - qadın hissələri, qadın dostluğu”.

Bu tükənməz enerjini, şövqlə, sevgiyə dolu düşünələri dirlədikcə gənc xanımın müəllim kimi çalışmasına sevinirəm. Çünkü yeni gələn nəsillər təkcə ustadlardan, qocaman sənətkarlardan yox, həm də bu cür gənclərdən öyrənməlidirlər.

“Bu ildən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində vokal müəllimi kimi çalışıram. Öncələr əminliklə deyirdim ki, müəllim olmayıacam, amma oldum, çünkü özümü müəllim olmağa hazır hiss etdim. Məqsədim şagirdləri ruhlandırmaqdır, real potensiallarını göstərməkdir, savadlı vokalçılar yetişdirməkdir”.

Hər janrda özünü sınayıb musiqinin bütün sırləri-

nə bələd olan bu gənc xanımın daha böyük uğurlara imza atacağına şübhə yoxdur. Mənimsə söhbətimizdən ən çox aşağıdakı fikirləri yadımda qaldı, düşüncəmdə yer aldı bu cümlələr:

“Mən axı tək bir yoldan ibarət deyiləm...”

“Mənim qibləm mənim ruhumdur...”

İslama Abdullayeva kimi gənclərin sayesində Azərbaycan musiqisi, mədəniyyəti və incəsənəti daim yaşayacaq.

P.S. Dərgimiz çapa hazırlanın günlərdə, 27 fevralda Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakixanovun 90 illiyinə həsr olunmuş “Islama Abdullayeva/Tofiq Bakikhanov” adlı 4 əsərdən (“Sevməyir, qoy sevməsin”, “Könlümü”, “Payız gəldi”, “Sevən könül”) ibarət albom buraxılıb. Albomu Tofiq Bakixanov şəxsən dinləyib və bu hədiyyəyə görə çox sevinib.

Tarixdə Türk qadını

Dədə Qorquduń Burla xatunu, Nizaminin Şirini, Nüşabəsi ilə obrazlaşış vəfali, əhdinə sadiq Türk qadını... Bu sırada Koroğlunun Nigarı, Nəbinin Həcəri yer alır. Tam bir silsilə bağlılığı var aralarında. Hər kəs üçün məlum, böyük qürur hissi ilə izlenən, bitib tükənməz, davamlı silsilədir bu... Mifik düşüncədən, yaddaşdan gerçəkliyə, tarixdən mifologiyaya yansımaları upuzun zamanların ənənəsindən gəlir... Türk tarixinin ilk qadın sərkərdəsi Tomris zirvəsi var bu ənənənin. İstedadı, bacarığı və gözəlliyi sayəsində Sultan titulu ilə şərəfləndirilən, “Dinin və dünyanın sevimlisi” olaraq anılan, xilafeti 25 il boyunca idarə edən, Xəzər türklərinin soyundan gələn Naim xatunun adı var bu silsilədə. Tarixi qaynaqlardan adı “axan ulduz” mənası verən, Şəqəb xatun kimi keçdiyi də var. Bu, həmin Naim xatundur ki,

şəxsi mövqeyindən istifadə edərək Hellac Mənsurun qətlini 5 ay müddətinə gecikdirə bilməşdi. Bağdad qaragüruhunun xilafətə qarşı üsyana rəvac verəcəyindən belə qorxub-çəkinməmişdi. Həyat yoldaşı Xəlifə Mutədin (892-908) vəfatından sonra hakimiyyəti uzun illər boyunca idarə edən, cəsur, hədsiz dərəcədə gözəl olan bu türk xanımıni xəlifə sarayına erkən yaşlarından əsir olaraq gətirilmişdi. Ancaq taleyin öz alın yazısı var. Üstəgəl, türk xatunlarına xas olan zəka gözəllik, qürur üstünlüyü; üstəgəl, zə-



rif, duyğusal şairliyi... Nəsildən nəsilə əmanət ki-mi davam edən mübarək ənənə! Dehlidə türk dövlətinin sultani olmuş Raziyyə xatunun tarix səhnəsindəki yeri bu ənənədən gəlir. Tarixi qaynaqlarda “Mirvari ağacı” adıyla yad edilən türk xatunu Şəcər Üddürün ismi bu silsilədən keçir. Misir sultani olmuşdu. Ağlı və zəkası, idarəciliyik işlərinə verdiyi yönətimlə sarayın sevimlisinə çevrilmişdi. Eyni ilə Girman vilayətindəki Kutduq dövlətinin hökmədarı olmuş türk qızı türk Türkan xatun kimi. Adı Cələrilər dövlətinin tarixinən ilk hökmədar kimi keçən Döndü xatun ucalığı var türk qadınlığının. Bu ucalığın təməlində tarixin uzaq keçmişində - XIV əsrin Maldiv sultanlığına 42 il boyunca başçılıq etmiş Xədicə sultan, Sultan Məryəm və Sultan Fatma bacılarının qürur-verici idarəciliyik təcrübəsi dayanır.

Dönə-dönə yada düşür, xatırlanır Dehlidə müsəlman-türk dövlətinin sultani olmuş Raziyyə xatunun parlaq şəxsiyyəti.

Silsilə davam edir. Gəlib-gəlib türk dünyasının ilk qadın diplomati Sara xatunun parlaq tərcüməyi-halından keçir. Azərbaycan türklərinin ilk poeziya şahzadəsi Məhsəti xanım Gəncəvi zəkası o müdriklikdən gəlir. Bu səbəbdən də maddə kütlə-

sinin itməməsi, hecdən yaranıb heçə getməməsi, olsalırsa bir şəkildən başqa şəkilə keçə bilməsi həqiqətini rus alimi Lomonsovdan 4 əsr əvvəl dördcə misralıq bir rübainin dili ilə ifadə edə bilmışdır:

**Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim, əlimdən saldım.
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.**

Şərhə, müqayisəyə, izah etməyə ehtiyac varmı? Həyatın, yaşamın harmoniyası, varlığın bir şəkildən başqa bir şəkilə düşməsini bundan gözəl necə ifadə etmək olar? Bu zərif deyim və danılmaz həqiqət Azərbaycan türkü olan bir şair xanının qələmi ilə tarixləşib, Azərbaycan türkü olan xanımların parlaq zəkasından qaynaqlanıb. Öz böyük şair sələfinin zəka işığında Ağabəyim Ağa dördcə misralıq bayatısında doğma Qarabağ həqiqətimizi dünyanın “doğru söz eşidəndə alışış yanan, şeşə” qulaqlara ismarlayıb.

**Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabag.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.**

Cəmi dörd sətirlik bu misralarda Ağabəyim Ağa cənnət Qarabağımızın əsl sahiblərinin kim olduğunu təkzib olunmaz şəkildə xəritələşdirib. Bunu yayan bir Azərbaycan xanımıdır. Aydın şəkildə ifadə edir ki, mən Qarabağ aşiqiyəm, onunla nəfəs alıram. Aləm cənnətə dönsə də belə, gözümdə deyil, mənim üçün bircə unudulmaz ünvan, vətən var - Qarabağ!



Rəsmin müəllifi: Vəfa Allahyarova

Üç yüz ildən də artıq bir zamanın yazısıdır bu! O zamanın ki, hələ onda nə qədim Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan Respublikası vardi, nə də hər hansı “hay”ın Qarabağa “mənimdir” deyə dil uzatması. Azərbaycan insanının Qarabağ aşiqliyi,

Qarabağ unutmazlığı süsləyirdi anadilli şeirimizin şah misralarını. Bu vurğunluğu, yaddan çıxmazlığı, tarixi bağlılığı az sonra Ağabəyim Ağanın ruh qan daşıyıcısı Xan qızı Xurşidbanu Natəvan dil əzberi olan qəzəllərinə, boyası Qarabağ təbiətin dən gələn rəsmələrinə, ilməsi Qarabağ naxışları ilə süslənən tikmələrinə yansiyacaqdı. Belə davam edəcəkdi tarixi ənənə, yaddaş silsiləsi.

Səkkiz Mart Qadınlar günü bayramlaşmasında lap yaxın əsrin 20-ci yüzilliyin son onilliklərində Almaniya Kommunist Partiyasının dərin aldanişına düber olmuş Klara Setkinin fəaliyyəti ilə bağlıdır... İnsanlıq tarixində bu dənəm yaşayın. Ənənəvi olaraq qeyd olunur. Olsun! Millət olaraq insan haqları yolunda atılmış hər hansı tarixi addımı dəstəkləyirik. Ancaq tarix nişan verir ki, qadın azadlığı ideyası içtimai-siyasi həyata məhz türk qadınlığı simasında sıçrayıb.

Bu yazının son nöqtəsi tanınmış müğənni Aybəniz Haşimovanın teleməkandan səsləndirdiyi fikirlərdən gəldi; “Mədəniyyət” kanalının qonağıydı. Deyirdi ki, mən heç vaxt sevmədiklərimin, saygı duymadıqlarımın yanında olmadım...

Azərbaycan - türk qadınının gerçek sıfəti, gerçek həyat tərzi yaşamıdır bu. Sevmədiklərinin yanında olmayıblar. Vətənin yanında qərar tutublar. Tarixə yoldaşlıq ediblər. Ailə, milli adət-ənənə kurallarının qaranti olublar. Olublar! Olacaqlar!

Söz gənclərdə

FULYA

44 günlük Vətən müharibəsi və möhtəşəm Zəfərimiz bu gün Azərbaycan mədəniyyətinin, kinosunun, teatrının əsas mövzusuna çevrilməkdədir. Müharibə vaxtı xalqımızın qəhrəmanlığı, birliyi və qələbəyə gedən yolda dönməzliyi hələ çox illər sənətin əbədiləşdirməli olduğu məsələlərdir. İstər ön xətdə döyüşən igid oğulların cəsurluğu, istərsə də hər bir vətən sevdalısının bu haqqı savaşında əlindən gələni əsirgəməməsi, hər kəsin öz üzərinə düşəni canla-başla yerinə yetirməsi hələ yüz-yüz illər danişılacaq, yazılıacaq, çəkiləcək. Bir sözlə, 44 günə siğan bir şanlı tarixdən gələcək nəsillərin yetişdirilməsi üçün yüz-yüz dərslik yazıla bilər. Bu mənada Zəfər savasımızın qəhrəmanlarından biri də türkiyəli jurnalist Fulya Öztürk oldu. Onun müharibə dövründə necə böyük sevgi və cəsarətlə həqiqətləri yayılmaması, ən qaynar nöqtələrdən reportajlar verməsi hər kəsin gözü önündəydi. Təsadüfi deyil ki, müharibədən dərhal sonra “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə layihəsi kimi “Fulya” filmi çəkildi. Film Fulya Öztürk və teleoperator Halil Kahramanın peşə fədakarlığından bəhs edir, baş verən hadisələrə onların baxışını ortaya qoyur. Çəkilişlər ötən ilin yayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejisoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Dərgimizin Qadınlara həsr olunmuş bu yaz sayında “Söz gənclərdə” layihəsinin iştirakçıları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakül-



Yaz / 2022

“Bu sənədli filmdə ən mühüm səhnə, mənim həmin gecə Gəncədə gördüyüüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistən körpə qatili olduğunu gördü”.

təsinin III kurs tələbələridir. Yetişməkdə olan gənc xanımların məhz bu filmə baxıb təsirlənməsi, Fulyanı özünə örnək bilməsi sevindiricidir.



Nigar İSMAYILOVA

Tarixin atası adlandırılan Herodot mühəribənin ağrıaclarının insanlara vurduğu zərbəni belə xarakterizə edir: "Sühl zamanında oğullar atalarını dəfn edir, mühəribə zamanı isə atalar oğullarını". Bəli, mühəribə çox amansızdır və tariximizi öyrənəndə də aydın olur ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları iki yüz ildən artıq müddətdə azərbaycanlılara qarşı qətlialmlar həyata keçirib, torpaq iddiaları irəli sürüb, böyük fəlakətlər törədiblər. Nəticədə günahsız xalq sevdiklərindən, doğma yurdlarından, həmçinin, canlarından məhrum olublar.

"Fulya" filmi ermənilərin xalqımıza qarşı törətdiklərini hərtərəfli anlamadığımız üçün vasitədir, əyani vəsaitdir. Fulya Öztürk və onun kameramanı Halil Kahraman 44 günlük İkinci Qarabağ mühəribəsində azərbaycanlılarla birlikdə ermənilərin vəhşiliklərinə şahidlik ediblər, qorxmadan, çəkinmədən ən qorxulu yerlərə gedib gör-düklərini lətə alaraq dünyaya çatdırılmasına nail olublar. Fulya Öztürk mənə illər öncə cəsarətlə ermənilərin azərbaycanlılara qarşı soyqırımlarını lətə alan və qəhrəmancasına şəhid olan Çingiz Mustafayevi xatırlatdı. Filmi izlədikcə sivil, məsum insanların qətlə yetirilməsi, insanların evlərinin başlarına yixılması, körpələrin ölümü, mədəniyyət abidelərimizə - pambıq zavoduna atılan raketlər, Şuşa məscidində heyvanların saxlanılması, təkcə müsəlmanlar deyil, bu mühəribədə xristian dininin nümayəndələrinin də zərər çəkməsi məni olduqca kədərləndirdi. Lakin Azərbaycan xalqının bu əziyyətlərə qarşı həmrəy olması, evləri dağıdılsa belə, sığınacaqlarda qalaraq yurdlarını terk etməmələri, əsgərlərin ön cəbhəyə yardım aparması, xüsusilə film boyunca səslənən musiqilər, "Çırpinirdi Qara dəniz" türküsi, sonda şəhid olmuş Azərbaycan igidlərinin siyahısının verilməsi və şəhid Xudayar Yusifzadənin təsnifi ilə filmin bitməsi... Nə gizlədim, göz yaşlarına hakim ola bilmirdim baxdıqca...

Torpaqlarımızın işğaldan azad olunması xəbərini alanda bizi sevindirən məqamlardan biri də o idi ki, bu müjdə ilə düşmən tapdağı altında qalan məzarlara, vətən həsrəti ilə dünyadan köçən əzizlərimizin ruhlarına rahatlıq əta edəcəkdir. Uzun illərdir biz Ağdamın, xüsusilə Abdal-Gülablının ağrısını Səxavət Məmmədovun səsində dərk etmişdik.

Ağdam zəferini daddığımız günlərdə Səxavət Məmmədovun sənətkar qardaşı, xanəndə Firuz Səxavətin kəndə yollanaraq qardaşının məzarını ziyarət etməsi məhz Fulya Öztürk sayesində baş tutdu. Bu film Ulu öndərin "Bir millət, iki dövlət" sözünün daha bir təsdiqi, ifadəsidir.



Ayçin MƏMMƏDOVA

Jurnalist - "Gördüyünü, bildiyini, hiss etdiyini bütün səmimiyyəti ilə izləyicilərə çatdırmalıdır" - deyib Mustafa Kamal Atatürk. "Fulya" filmi bu dəyərli fikrin ən böyük təsdiqidir. Fulya Öztürk gördüklerini, düşündüklerini, hiss etdiklərini bütün səmimiyyəti ilə təkcə Türkiyəyə deyil, bütün dünyaya çatdırıldı. Film-

də canlandırılan səhnələr çox dəhşətlidir. Bombalanmış, dağıdılmış evlər, dağıntılar altından çıxarılmış uşaq cəsədləri, dağıntı altında qalmış insan bədəninin hissələri, küçə boyu axıb gedən qan... Bütün bunları filmdən izləmək belə bu qədər çətinkən, Fulya olanların canlı şahidiydi. Zərif cinsin nümayəndəsi olan bu güclü türk qızının reportajları sayəsində uşaq qatili olan Ermənistanın iyrənc əməllərini bütün dünya gördü. Filmə baxdıqda 44 günlük Vətən müharibəsinin acı mənzərələri göz önündə canlanır. Necə çətin günlərdən keçdiq, qələbəmizə çatmaq üçün neçə-neçə canlar verdik. Müharibə zamanı hamımızın tək istəyi cəbhədəki əsgərlərimizə, terror törədilən yerlərdəki günahsızlara kömək etmək idi. Bu çətin günlərdə bizlərdən biri oldu Fulya. Filmdən bir səhnədə, Gəncə terroru zamanı dağıdılan həmin o binanın qarşısında oturub xatırələrini danişan Fulya Öztürk belə bir ifadə işlədir: "Əslində çox unutqan bir insanam, getdiyim yeri, insanların adlarını, gördükərimi tez unuduram, amma Azərbaycanda şahid olduqlarımı bir an olsun unuda bilmirəm..."

Bu bir həqiqətdir ki, Azərbaycan xalqı da Fulya Öztürkü - cəsur türk qızını heç vaxt unutmayıacaq. O, bizim Fulyamız olaraq qalacaq. Müharibədə acı, faciə, haqsızlıq görsək də, sonda illərin həsrəti bitdi, işgalda olan ərazilərimizə qovuşduq. Film də bu sonluqla bitir: Təkcə acımıza yox, qələbəmizə də şahid olan Fulya Öztürk işğaldan azad olan ərazilərimizə də gedir. Filmin ən qürurverici səhnəsi də fikrimcə budur. Fulya Öztürkün Azərbaycan xalqının sənət və sənətkarlarına vurgunuğu da diqqətimi çəkən məqamlardan oldu.

Vətənpərvər jurnalist Fulya Öztürk müharibə başlamazdan əvvəl tez-tez müğənni Azərinif ifasında "Çırpinirdi Qara dəniz" mahnısını dinləyirmiş.

Çırpinirdi Qara dəniz Baxıb Türkün bayraqına!

Türkün bayrağı həmişə dalgalanacaq, türkün gücü isə bu dünya var olduqca tükənməyəcək!



Aytac İBRAHİMOVA

“Fulya” filminə baxarkən 44 günlük müharibə və onun qələbə görüntüləri 2-ci dəfə eyni hissələri yaratdı məndə. Qürur, yaşılmış həyəcan, dilə gətirilməyəcək acı görüntülər. Filmdə Fulyanın olanları danişarkən qürurlu bir duruşu var. Bu duruş bizim əldə etdiyimiz qələbənin sevinci ilə dayanan xalqımızın duruşu idi sanki. Bir jurnalist kimi, o, erməni vəhşiliklərini, tövətdikləri faciələri öz canı bahasına, heç nədən qorxmayaraq, sözləri ilə yox, gözləri ilə də ifadə edirdi.

Filmdə Fulya deyir: “Müharibə olmamışdan bir neçə ay əvvəl mən Azərinin “Çırpinirdi Qara dəniz” mahnisinə qulaq asırdım. Ən sevdiyim hissəsi Azərinin sonda işlətdiyi cümlə “insallah, Allah böyükdür” yeri idi. Sanki olacaqları bilirdim, özümü buna hazırlayırdım”.

Mənə görə, “gerçək jurnalist necə olmalı?” sualının ən dəqiq cavabıdır Fulya Öztürk. Amma filmə baxdıqca

onun sadəcə jurnalist kimi vəzifə borcunu yerinə yetirməsindən başqa, baş verənlərə bütün qəlbiyələ ilə yanışması, günahsız insanların ağrısını varlığında hiss etməsinə anlayıram. 44 günlük müharibədə acımızı, sonda isə qürurumuzu bizimle eyni keçirən doğmamız oldu Fulya. Dünyaya doğrunu, reallığı göstərən, mübarizə aparan bir əsgər oldu.

Fulyanın bir xanım cəsarətinə heyran qaldım. Yəqin türk xalqının gücü həm də bundadır. Qadınların cəsarətində, igidlərlə ciyin-ciyinə döyüşə bilməsində... Yaradıcı heyətin məhz bu ideyanı dəqiq ifadə etməsi, Qarabağ savaşını Fulyanın gözüylə göstərməsi çox təsirlidir. Tanrı türkü qorusun!



Reyhanə MİRZƏYEVA

Qədim dövrdən bu günə kimi türk qadınlarının necə cəsur və qorxmaz olduqları haqqında danışılır. Həmçinin, haqlarında tarixi mənbələrdə, yazılı və şifahi xalq yaradıcılıq nümunələrində, dastanlarda qürur duyulması faktlara rast gəlirik. Onların cəsurluğu, qorxmazlığı, qay-

ğıkeşliyi, mərdliyi, qeyrəti bu gün uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük əhəmiyyət kəsb edir.

Biz 44 günlük şanlı Vətən müharibəsində türk qadının cəsur və qorxmazlığının bir daha şahidi oluruq. Bu mərdliyi Fulya Öztürk və Azərbaycan qadınlarının timsalında görürük. Müharibə dövrü cəbhə bölgəsində yaşayan qadınların heç biri öz yurdunu, evini tərk etmirdi. Onlar lazımlı gələrsə, düşmənlə mücadilə aparmağa hazır idi. Eləcə də, cəbhədə olan qadın tibb işçiləri əsgərlərimizə kömək etmək üçün əllərindən gələni edirdilər.

Əvvəlcə bunu demək istəyirəm ki, "Fulya" filminə hər bir azərbaycanlı baxmalıdır. Çünkü o günləri heç birimiz unutmamalı, unutdurmadılıq. Fulya Öztürk haqqında bunu deyə bilərik ki, o, çox mərd qadındır. Hətta, bu kəlmə onun xarakterini zəif ifadə edir. O, heç nədən qorxmadan müharibənin ilk günündən son gününə qədər hər hadisəni çəkib insanlara çatdırırdı. Hətta Tərtərə, Bərdəyə, Gəncəyə bombalar atılan zaman Fulya Öztürk də şəhid ola bilərdi. Amma o, heç nədən qorxmadan irəli gedirdi. Filmin bir səhnəsində Fulya Öztürkün necə mərd bir qadın olduğunu görürük. Səhnə belə idi: Pambıq fabriki yanır və ora bombalar atılır, amma Fulya Öztürk heç nədən qorxmadan orada çekilişlər aparır. O, Gəncədə olarkən gecə vaxtı bombalar atılır. Atılan bombalar onun qaldığı otelə də düşə bilərdi. Yenə də, görürük ki, Fulya Öztürk heç nədən qorxmadan bombalar atılan əraziyə gedir. Hətta kamerasının işığı ilə dağıntı altında qalan insanları xilas etmək üçün kömək edir. O, burada bir hadisə yaşayır. Əminəm, bu sarsıntını ömrünün sonuna qədər unutmayaçaq. Dağıntılar altından çıxmış cansız körpənin əli onun əlinə dəyir. Fulya özü də filmdə deyir ki, mən unutqan insanam, amma burada gördükərimi və yaşadığım hissələri heç vaxt unutmayağımı bilirom.

Sonda bunu demək istəyirəm ki, hər birimiz bir Fulya olmalıdır. Heç nədən qorxmadan, cəsur və mərd adımlarla irəli getməliyik.



Elvira ƏLİFXANOVA

"Fulya" filminə bir nəfəsə baxdım. Baxdım və film bitdi. Amma uzun müddət fikrim filmdə gördükərimdə qaldı. Filmdəki ağrı-acının, eyni zamanda, fərəh və sevincin fikrimdən çıxara bilmirəm. "Fulya" Azərbaycan xalqının kədərini, fərəhini, sevincini, qəhrəmanlığını özündə əks etdirən sənədlə filmimizdir. Düşünürəm ki, bu film erməni vəhşiliklərini dünyaya çatdıracaq, görməyən gözləri açacaq. Amma görmək istəyəcəklərmi, bilmirəm... Filmə baxdığım zaman müharibə zamanı keçirdiyim bütün hissələri yenidən yaşadıdım. Sanki o günlər bitməmiş, yenidən başlamış kimi, sanki bu dəqiqə xəbərlərə baxsaq, o dəhşətli qətlamlardan birini görəcəyik, sanki yenə bir zəfər xəbəri gəlib bizi sevindirəcək, ardincaysa, bir şəhid xəbəri gəlib bizim sevinc göz yaşlarını qanlı kədər göz yaşlarına çevirəcək. Amma bu dəfə bir fərq var idi. Biz artıq bu filmin sonunu bildirdik. Bu dəfə şəhidlərimizin qanı yerde, qanlı göz yaşımız cavabsız qalmayacaqdı. Bu dəfə haqqımız olanı alacaqdıq.

Yazımın bu məqamında filmin ən qürurverici anını göz

önünə gətirirəm:

Suşa azad olunub, filmin əvvəlində durğun, sakit olan Baki artıq canlanıb. Bu epizod gedərkən Prezidentimizin bütün xalqın sevincini özündə bəsləyən o qürur dolu səsi ilə “ŞUŞA SƏN AZADSAN!” sözləri səsləndirilir və birdən ekranda açıq səmada ŞUŞA kimi azad bir qortal görünür. Nə qədər möhtəşəm və nə qədər də qürurverici bir mənzərə...

Mənçə, bu epizod yalnız Şuşanın azadlığını deyil, eyni zamanda, xəritədə Qortal kimi görməyə alışdığını Azərbaycan xəritəsinin - Qortalın tamamlanmasının, bütövləşməsinin rəmzidir!



Səbinə QULİYEVA

20 illik həyatımda ən acı, ən kədərli, ən təşvişli, ən stresli, amma eyni zamanda ən sevincli, ən qürurlu 44 günü yaşadım mən. Həyatımın əsas hissəsi olan internet yox, heç yerdən xəbər ala bilmirik. VPN programlar yükləyib telegramdan hər dəqiqə, hər saniyə xəbərlərə baxırıq. Hər gün şəhid xəbəri, hər gün bir tabut gəlir, hər gün bir annanın sinəsinə oğul dağı çəkilir, hər gün bir atanın əlində qatlannmış üç rəngli bayraq, gözləri torpağa dikilir, hər gün bir

bacı qardaşız, bir həyat yoldaşı dul, bir körpə atasız qalır... Sanki bir film seyr etdik. 44 günlük bir film... Və bu acılarla qarışmış sevinc, gözümüzü açandan haqqında öyrəndiyimiz, tarix kitablarından oxuduğumuz faciələrin cavabı... “Fulya” filmi də indiyə qədər izlədiyim ən ağrılı, məni başladığı andan sonra qədər hönkür-hönkür ağlaşan bir film oldu. Fulya danişdılqca nəfəsim dayanırdı. İlahi, nə qədər ağrı-acı çəkdi bu Vətən?! 3000-ə yaxın şəhid verdik. Təkcə döyüş meydanında yox, amma. Mənfur düşmən o qədər alçaq, o qədər namərdi ki, meydanda üz-üzə dayanıb döyüşə bilmirdi. Mülki insanlara hücum edirdi. 1992-ci il Xocalı faciəsində əli yalın insanlara etdikləri zülmələrin davamı idi sanki Gəncə, Tərtər və Bərdədə tövətdikləri terrorlar.

Fulya damışır... “Bir balaca qız daşların arasından ölü olaraq çıxarıldı. Əli əlimə dəydi...” Filmin bu məqamında hicqırıb ağlayıram. Düşünürəm, nə yaxşı ki, qələbə çaldıq. Yoxsa bütün bunlara heç, heç dözmək olmazdı. Bütün ailəsinin itirən bir ata... Necə dilinə gətirsin ağrısını?! Fulya da həmin an özünü itirərək sual verir: “Necəsiniz? Yaxşınız?” İndi özü də inana bilmir bu suali həmin adama necə verdiyinə.

Düşmən günün günorta çağında Bərdədə sivil insanların qanını axıtdığı vaxtı Fulya da orda imiş. Hər qadının işi deyil qanlar içərisində olan, cəsədlə dolu küçələrdən reportaj hazırlamaq. Filmin yaradıcı heyəti də iki mühüm məqamı birləşdirə bilib bu ekran içinde; həm Fulyanın xarakterini, peşəkarlığını önə çəkib, həm də o günlərin ən vacib hədisələrini qəhrəmanın gözüyle göstərib.

Ümumiyyətlə, belə bir film çəkildiyini biləndə elə həmin gün dərsdən çıxıb birbaşa kinoteatra getdim. Film insanda bir qürur hissi də oyadır, bütün bunların canlı şahidi olduğun üçün, vətənin bu günündə onun bir zərrəsi kimi nəfəs aldığın üçün məmənunluq, sevinc duyursan. Artıq, zəfərimizin bir ili tamam oldu. Ali Baş Komandanımızın əzmi ilə, ordumuzun gücü ilə 44 gün içərisində 30 illik həsrətə son qoyuldu. Birinci Qarabağ savaşından sonra çəkilən “Fəryad”ların qələbəyə həsr olunan ardi ekranlaşdırılır. Çingiz Mustafayevin, Salatin Əsgərovannın ruhu şaddı şübhəsiz, axı onların yarida qalmış işini Fulya kimi davam etdirən ardıcılları var...


Yaz/2022



“Qurama”

Əlli il öncə, “Qobustan” dərgisinin elə ilk nömrələrində “Qurama” başlığı altında rəngarəng səhifələr yayılmışdır. O zaman da ağ-qara çıxan dərginin “Qurama”sı sadəcə mövzu baxımından al-əlvan idi. Müxtəlif mövzularda maraqlı məlumatlar və daha çox məzəli sənət xəbərləri bir layihədə birləşib elə gerçək qurama təsiri bağışlayırdı. Toplunun müəllifləri layihəyə kiçik bir giriş sözü də yazmışdılar: “Balaca-balaca parçalar... Rəng-bərəng parçalar... Kiçik, əlvan parçaların yaratdığı ürəkaçan, şux ahəng... Tovuz quşu kimi, nənə qurşağı kimi, rəngdən rəngə çalan qurama yorğan. Təkcə məişət əşyası yox, zövq, sənət, gözəllik örnəyi. Rəng, biçim, ahəng duyumunu ifadə edən xalq yaradıcılığı. Qurama yorğan hansı Azərbaycan evinə, hansı azəri ailəsinə tanış deyil ki?! Bu qədim sözü, bu gözəl sözü alabəzək səhifəmizə başlıq seçmişik. Qurama qarşınızdadır...” Biz də sələflərimizin bu maraqlı ənənəsini davamı kimi kiçik “Qurama”mızı oxucularımıza təqdim edirik...

Bu dəfəki Quramamız isə tarixdə iz buraxan qeyri-adi qadınlardan bəziləri haqda maraqlı faktlardan ibarətdir...



1804-cü ildən bəri Luvrda sərgilənən Mona Lizanın qası yoxdur. Qadınların qaslarını təraş etməsi 16-ci əsr Avropasında məşhur bir ənənə idi. Görünür, əziz Lizanın sırları hələ çox-çox illər çözüləcək...



Kamilla Klaudel qadınların Təsviri Rəssamlıq Akademiyasına daxil ola bilmədiyi bir vaxtda “Kolarossi Akademiyası”nın özəl sənət məktəbində oxuyub. Burada heykəltəraşlıq dərsleri keçən Ogüst Rodenlə tanış olur. Çox keçmir Kamilla müəllimlər emalatxanasında işləməyə başlayır və onun modeli, şagirdi, sevgilisi, ilham mənbəyi olur. Amma... Kamilla ömrünün son 30 ilini dəlilər üçün olan sığınacaqdə keçirir. İşlədiyi bütün əsərləri məhv edir və Rodeni onun yaradıcılıq planlarını oğurlamaqda ittihad edir.



+++
Mark Şaqalın yaradıcılığı boyu bütün rəsmlərində yalnız bir qadının - həyat yoldaşı Bella Şaqalın (qızlıq soyadı Rozenfeld) obrazı var idi. "Bella yanında olanda, getmirəm, sanki uçuram" deyirdi rəssam. Təsadüfi deyil ki, o, öz əsərlərində yerin üstündə havaya qalxan sevgililəri təsvir edir. Xanımının obrazını rəssamın yüzlərlə əsərində görmək mümkündür. 1944-cü ildə Bella vəfat edəndə Şaqal bir il işlərinə qayıda bilmir. Ölümündən sonra da xanımını çəkməyə davam edir.

+++
22 yaşlı Lidiya Delektorskaya 63 yaşlı fransız rəssamı Henri Matissin anasının baxıcısı olur. Sonralar rəssam qızdakı ideal model obrazının fərqinə varır. Lidiya baxıcılıq və katibəlik vəzifəsini birləşdirərək hər gün 3-4 saat Matissə modellik edir. İldə 2 dəfə Matiss çıxdıyi portretlərdən ona verir ki, gələcəyini təmin edə bilsin. Rəssamın vəfatından sonra Lidiya ona miras qalan həmin əsərləri Ermitaja və Puşkin Muzeyinə bağışlayır.

+++
Jaklin Rok - Pablo Pikassonun ikinci həyat yoldaşı və ilham pərisi imiş. Rəssam ilk dəfə Roku görəndə onun 26, özününsə 72 yaşı var idi. 6 illik tanışlıqdan sonra evləndilər. Evlilikləri rəssamın öldüyü günə qədər - 11 il davam edir. Picasso Jaklinin 400-dən çox portretini çəkir. Jaklin Pikassonun ölümündən çox sarsıntı keçirir və ölümündən 13 il son-

Rəsmin müəllifi: Vəfa Allahyarova

ra rəssamın əsərlərinin retrospektiv baxışı ərəfəsində özünü güllələyərək intihar edir.

"Qolları çarpanlanmış Jaklin" rəsm əsəri Pikassonun ən məşhur portretlərindən biridir.

+++
Mirvari tanalı qız - Holland rəssamı Yan Vermeerin məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da gördüyü kimi, əsərin əsas motivini mirvari sırga təşkil edir. Tablo hal-hazırda Niderlandın rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lizası" və ya "Holland Mona Lizası" da adlandırırlar.

+++
XX yüzilin ən önəmli rəssamlarından Frida Kahlonun avtoportreti Nyu-Yorkdakı açıq artırmada 34.9 milyon dollara satılaraq rekord qırıldı. Meksikalı rəssam Kahlonun "Diego y Yo" (Diego və Mən) adlı əsəri, sənətçinin ən son avtoportretlərindən biriydi.

+++
Dünyada ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. O, bir dəqiqə ərzində 538 söz tələffüz edə bilir.

+++
Rus şairəsi Marina Svetayeva intihar dan əvvəl yazmışdı: "Qınama məni, Tanrı. Sən bu dünyada qadın olmamışan!"

**Səhifəni hazırladı:
Zülfüyyə Qəniyeva**

“Qobustan”dan

50 ildən çox tarixə malik “Qobustan” İncəsənət Toplusunun bahar sayı ilk dəfədir ki, bütövlükdə sənətin müxtəlif yönlərində xidmətləri olan Qadınlara həsr edildi. Hər bir şəhərin, millətin, xalqın siması var. Biz Azərbaycan mədəniyyətinin qadın simasını bir dərgiyə siğacaq qədər ifadə etməyə, göstərməyə çalışdıq. Amma əlbəttə, zəngin mədəniyyətimizin inkişafında, tariximizin şanlı səhifələrinin yazılmasında Azərbaycan qadınlarının xidməti, oynadığı rol o qədər geniş və dərin mövzudur ki, bir dərgi, yaxud bir neçə məqalə ilə əhatə etmək mümkünüsüzdür. Lakin dərgidə haqqında məqalələr yer alan qadınlарın fəaliyyətinə nəzər salanda qəribə bir Qadınlıq tarixi göz öündə canlanır. Başqa-başqa zamanlarda, hətta illərlə, əsrlərlə vaxt məsafəsində yaşayan bu qadınların ortaq cəhətlərini müəyyənləşdirmək, millətinə, özünə, gördüyü işinə münasibətini də müqayisə etmək, suallarımıza cavab tapmaq olar. Amma bunlar hər biri ayrıca tədqiqat, araşdırma mövzularıdır. Biz sadəcə 8 Mart - bayram günlərində müasir oxucunun diqqətini çəkmək, bu fərqli xanımlar, onların qəliz taleyi, çətin vaxtlarda özlərini, necəliklərini, zərifliklərini və öz işlərinə sədaqətlərini necə qoruması haqda düşündürmək istədik. “Çətin”, yaxud “qəliz” kimi kəlmələrin məhz hansı zaman, hansı qadına aid olmasının bir fərqi yoxdu. Axı elə bütün zamanlarda sənəti özünə həyat yolu seçmiş qadınlar üçün asan olmayıb. Ona görə müəlliflərimiz hər biri haqda böyük sevgi, heyranlıq, həssaslıqla araştırma aparıblar. Həmçinin, müəlliflərin də qadınlar olması onların özlərindən əvvəlkilərə də, müasirlərimizə də eyni həmrəyliyini ifadə edir.

Beləliklə, “Qobustan”ın yaz sayı elə dərginin özünün də, əməkdaşlarının da araşdırma-ları üçün yeni mövzular verir. Axı Qadın və Sənət mövzusu əbədidir, tükənməzdır. Ona görə dərginin son səhifəsini Amadeo Modelianinin tablosu ilə bitirib yay sayımızda rəssam haqqında yer alacaq geniş məqalənin anonsunu veririk. Əslində Modelianidən danışmaq elə bu mövzunu davam etdirməkdir...

